

**prof. B.A.Xankişiyyev, P.N.Abdullayev**

# **SIĞORTA İŞİ**

Azərbaycan Respublikası Təhsil Nəzirliyinin 10 fevral 2004-cü il tarixli 118 sayılı əmri ilə qrif verilmiş və ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyyə olunmuşdur.



**“ADILOĞLU”  
BAKİ-2004**

+ 338.5  
X 27

**Elmi redaktor: dos. A.M.Kərimov**

**SIĞORTA İŞİ. B.A.Xankişiyev, P.N.Abdullayev.**  
*Bakı, "Adiloglu" nəşriyyatı - 2004, 186 səh.*



“Sığorta işi” adlı dərs vəsaiti “Sığorta işi” fənni kursunun Tədris programı, ali və orta peşə təhsili standartlarına uyğun tərtib olunmuşdur. Kitabda sığortanın nəzəri, praktiki, iqtisadi və təşkilati-hüquqi əsasları, sığorta bazarı, sığorta qanunvericiliyi, sığorta marketinginin əsas funksiyaları, sığorta statistikası, tarifləri, ehtiyatları, sığortaçıların uçot və hesabatı, maliyyə nəticələri və s. məsələlər şərh edilmişdir.

Dərs vəsaitindən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistrleri, sığorta şirkətində çalışan mütəxəssislər və sığorta işi ilə maraqlanan digər şəxslər istifadə edə bilərlər.

X  $\frac{4709121174}{121-2004}$  sifarişlə

© B.Xankişiyev,  
P.Abdullayev

# MÜNDƏRİCAT

<b>Ön söz.....</b>	<b>4</b>
<b>Giriş .....</b>	<b>6</b>
<b>I. Sığortanın mahiyyəti və əhəmiyyəti .....</b>	<b>9</b>
<b>II. Sığortanın iqtisadi, təşkilati və hüquqi əsasları .....</b>	<b>22</b>
<b>III. Sığorta işinin təkmilləşdirilməsi və inkişaf problemləri .....</b>	<b>35</b>
<b>IV. Bazar münasibətləri şəraitində sığorta bazarının rolu .....</b>	<b>57</b>
<b>V. Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar.....</b>	<b>64</b>
<b>VI. Sığorta işində marketing .....</b>	<b>73</b>
<b>VII. Sığorta statistikası göstəriciləri .....</b>	<b>78</b>
<b>VIII. Sahələr üzrə sığortanın inkişafının müasir vəziyyəti .....</b>	<b>82</b>
<b>IX. Sığortaçının maliyyə sabitliyini təmin edən əsas amillər .....</b>	<b>130</b>
<b>X. Sığorta tariflərinin müəyyənləşdirilməsi .....</b>	<b>142</b>
<b>XI. Riyazi ehtiyatlar .....</b>	<b>156</b>
<b>XII.Sığortaçılardan vergiyə cəlb olunması və maliyyə nəticələri...</b>	<b>162</b>
<b>XIII. Sığortaçılarda mühasibat uçotu və hesabatları .....</b>	<b>170</b>
<b>1 sayılı Əlavə (Ölüm cədvəli) .....</b>	<b>179</b>
<b>2 sayılı Əlavə (Komutasiyon ədədlər cədvəli) .....</b>	<b>182</b>
<b>İstifadə olunan ədəbiyyatlar.....</b>	<b>184</b>

# ÖN SÖZ

---

---

Müasir dövrdə Azərbaycan Respublikası iqtisadiyyatının bazar münasibətləri tələbləri əsasında qurulması və idarə olunması idarəetmə sahəsində bir sıra köklü dəyişikliklər aparılmasını tələb edir. Bazar iqtisadiyyatı münasibətləri şəraitində sigorta işinin səmərəli təşkili və inkişaf etdirilməsinin mühüm iqtisadi əhəmiyyəti vardır.

Onu qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində sigorta sahəsində mövcud olan beynəlxalq təcrübə prinsiplerinin Azərbaycan Respublikasında həyata keçirilməsi heç də sadə bir proses deyildir. Bu tələb hazırda müasir bazar münasibətlərinin, beynəlxalq iqtisadi əlaqələrin daha da inkişafi, genişləndirilməsi və təkmilləşməsindən irəli gəlir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-Kredit” fakultəsində 2002/03 tədris ilindən başlayaraq “sigorta işi” ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Sigorta ixtisası üzrə kadr hazırlığı isə öz növbəsində çoxlu sayda sigorta işini geniş əhatə edən dərslik və dərs vəsaitlərinin olması lazımdır. Bu məqsədlə “sigorta işi” adlı dərs vəsaitinin tərtibinə və nəşrinə ehtiyac vardır.

Kitabda sigortanın mahiyyəti, əhəmiyyəti, sigorta bazarı, sahələr üzrə sigortanın inkişafının müasir vəziyyəti, maliyyə sabitliyini təmin edən əsas amillər, sigortaçıların vergiyə cəlb olunması və maliyyə nəticələri, sigortaçıların mühabibat uçotu və hesabatları, sigorta marketinqi və s. məsələlər şərh olunmuşdur. Onu da qeyd etmək istərdim ki, dərs vəsaitində “sigorta işi” fənni ilə əlaqədar olan məsələlərin bir

hissəsi əhatə olunmuşdur.Həmin fənnin tam işlənib hazırlanması gələcəkdə nəzərdə tutulmuşdur.

Sığorta işi adlı dərs vəsaiti uzun müddətli bir təcrübənin məhsuludur.Bunu təmasda olduğum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin kollektivinin və olnların hər bir üzvü ilə birgə işin nəticəsi kimi qiymətləndirmək olar.Dərsliyin (yazılmasında) tərtibində Dövlət Sığorta Nəzarəti şöbəsinin bəzi işçiləri materialların toplanmasında və rəsmiləşdirilməsində əvəzsiz rol oynamışlar. Mən bu əməyə görə onlara təşəkkür edir və sığorta işinin inkişafında, sığorta sahəsində kadr hazırlığının yaxşılaşdırılmasında bu dərs vəsaitinin köməyi olacağına inanıram.

Dərs vəsaitində möqsan və çatışmamazlıqların olması ehtimalı olmamış deyildir. Ona görə də kitabın gələcəkdə tam və geniş məzmunda nəşrinə kömək üçün öz qeydlərini və rəylərini bildirənlərə əvvəlcədən öz təşəkkürümü bildirirəm.

*Azərbaycan Respublikasının  
Əməkdar İqtisadçısı,  
professor B.A.Xankişiyyev*

# GİRİŞ

---

Bazar münasibətlərinin yeni şəraitində sığortanın təşkili prinsiplərində köklü şəkildə dəyişiklik edilməsi, sığorta bazarının formallaşması, sığorta işində inhisarın aradan qaldırılması, əhali arasında sığorta xidmətlərinin genişlənməsi və onun keyfiyyətinin hərtərəfli yüksəlməsi mühüm rol oynayır.

Sığorta bazarı iqtisadiyyatın tərkib hissəsidir və körək inkişaf edə bilməz. Sığorta bazarı iqtisadiyyatın dinamik inkişaf etmiş sahələrindən biridir. Özünün obyekтив qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risq vardır. Risq olan yerdə isə sığorta olmalıdır.

Respublikamızda siyasi və iqtisadi stabillik yaranması nəticəsində bazar iqtisadiyyatının inkişafı və xarici investisiyaların respublikaya daha çox həcmində cəlb edilməsi sığorta bazarının inkişafına da zəmin yaratmışdır. Sığorta bazarının inkişafının mühüm amili sığortaçılar arasında rəqabətdir.

Sığorta işinin təşkil edilməsi şəraitində sığorta təşkilatlarının apardığı əməliyyatlara görə maliyyə sabitliyinin təmin edilməsi və müştərilər qarşısında öz öhdəliklərini vaxtında yerinə yetirməsi üçün məsuliyyəti artır. Ona görə də sığorta şirkətinin normal fəaliyyət göstərməsi üçün yaradılmış sığorta fondlarının miqdarı və sığortaya qəbul edilmiş bütün risqlər üzrə məsuliyyətin ümumi məbləği arasındaki müəyyən iqtisadi nisbətləri saxlamaq zəruridir.

Iqtisadiyyatda olan müəyyən çətinliklərə baxmayaraq, milli sığorta bazarının inkişafı yüksələn xətlə xarakterizə edilir. Sığorta bazarının göstəriciləri Azərbaycan Respublikasında milli sığortanın bünövrəsinin qoyulmasına, investisiyaların artımına

müsbət təsir göstərən, müasir tələblərə cavab verən siğorta xidmətlərini əks etdirir.

Bununla belə, siğorta məsələləri əhalinin, idarə və təşkilatların əmlak mənafelərinin müdafiəsi sistemində hələ də özünə layiqli yer tuta biliməmişdir. Hələ də insanların şüurunda siğortanın vacibliyi, onun üstün cəhətləri, sosial-iqtisadi mahiyəti barədə dönüş yaratmağa tam nail olunmamışdır. Əhalinin müəyyən hissəsi öz şəxsi həyatı və əmlakı barədə qayğı göstərmir, təbii fəlakət və gözlənilməz hadisələr nəticəsində dəymiş zərərlərin ödənilməsi sahəsində respublika büdcəsinə ağır yük düşür.

Bazar iqtisadiyyatına keçid dövründə əhalinin əmlak mənafeyinin siğorta mühafizəsi, siğorta çeşidinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Milli regional və beynəlxalq siğorta bazarları öz miqyaslarına görə bir-birindən fərqlənirlər. Siğorta bazarda bütün fəaliyyət milli siğorta qanunvericiliyi çərçivəsində aparılır. Bu fəaliyyətə nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilib. Maliyyə Nazirliyi siğorta fəaliyyətinə nəzarəti həyata keçirməklə Azərbaycanda siğorta işinin inkişaf etdirilməsini və etibarlı şəkildə həyata keçirilməsini, siğorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsini, siğortalıların və siğorta bazarının digər peşəkar iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edir.

Eyni zamanda siğorta bazarının gələcək inkişafına, siğortaçıların maliyyə sabitliyinə və ödəniş qabiliyyətinə nail olmaq üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işinin əsas istiqamətlərindən biri siğorta fəaliyyətinin təşkilindən, tənzimlənməsindən, ona nəzarət edilməsindən və siğorta bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsindən ibarətdir.

Siğorta xidmətləri bazarının inkişafi üçün aşağıdakılari təmin etmək zəruridir:

- siğorta xidmətləri bazarda rəqabəti məhdudlaşdırıran istənilən dövlət hakimiyyəti orqanının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi;

- büdcə vəsaitləri hesabına sıgortanı həyata keçirmək üçün cəlb edilən sıgorta təşkilatlarının açıq müsabiqəsinin keçirilməsi sisteminin işlənilməsi;

-dominant vəziyyəti tutan və sıgorta xidmətləri bazarına digər sıgortaçıların daxil olmasına maneəçilik törədən sıgortaçıların fəaliyyəti üzərində monitorinqi həyata keçirmək;

-sıgorta xidmətləri bazارında kapitalın təmərküzləşməsi üzərində dövlət nəzarəti;

-sıgortaçıların statistik uçot və hesabatlarının təkmil-ləşdirilməsi və onların dominant vəziyyətinin müəyyən edilməsi;

Sığorta etdirənlərin ödədikləri sıgorta haqlarından yaradılan sıgorta fondlarının vəsaitləri müxtəlif hadisələr nəticəsində dəymış zərərlərin aradan qaldırılması, iqtisadi fəaliyyət sahələrinin maliyyə vəziyyətinin möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində istifadə olunur.

Son illər bazar iqtisadiyyatının mühüm tərkib hissəsi olan sıgorta işinə maraq xeyli artmışdır, ölkədə bazar münasibətlərinə kecidlə əlaqədar sıgorta xidmətləri bazarının tənzimlənməsi və nəzarəti sistemində dəyişikliklər edilmişdir. Ölkədə bazar münasibətlərinə kecidlə əlaqədar sıgorta xidmətləri bazarının formallaşması prosesi başlanılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2001-ci il tarixli 152 sayılı Qərarı ilə nizamnamə kapitalının minimum məbləği sıgortaçılar üçün 2 mlrd. manat, təkrarsıgortaçılar üçün isə 5 mlrd. manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi sıgorta şirkətinin yaranması zamanı həm milli, həm də xarici kapitalın cəlb edilməsinə şərait yaradır.”Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 maddəsinə əsasən sıgorta şirkətinin nizamnamə kapitalında xarici kapitalın payı 49 faizdən artıq ola bilməz.

Qeyd etmək lazımdır ki, Ümumi Daxili Məhsulun həcmində sıgortanın xüsusi çəkisi ildən-ilə artır. (1992-ci ildə 0,12%, 2002-ci ildə - 0,72%, 2003-cü ildə - 0,81%).

# I

## Sığortanın mahiyyəti və əhəmiyyəti

---

Sığorta-sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Sığorta istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Dünya təsərrüfat təcrübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta əmtəə istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlət iqtisadi mənafelərinin sığorta vasitəsilə müdafiəsini təmin etməklə bərabər həm də təkrar istehsal prosesini fasiləsiz surətdə tənzimləyir.

Sığortalı-sığortacı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs;

Sığortacı-yalnız sığorta və təkrarsıgorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır;

Sığorta riski- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır;

Sığorta hadisəsi-qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas hal;

Sığorta məbləği-sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait;

Sığorta haqqı-sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği;

Sığorta tarifi-sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilir;

Sığorta müqaviləsi-sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;

Ümumi sığorta daxılı-yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır.

Sığorta bazarı sığorta müdafiəsinə ictimai tələbatın ödənilməsi prosesində ortaya çıxan iqtisadi münasibətlər sistemi olmaqla, fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müdafiəsi baxımından ayrıca sığorta fonduna malik olan müstəqil təşkilatlar kimi çıxış edən çoxlu sığortaçının olduğu şəraitdə meydana gəlir.

XIII əsrin əvvələrində Almaniyanın Bryuqqə şəhərində əmlaki sığorta edən «Sığorta» palatası yaradılmışdır. Sonra da XVII əsrin ortalarında İngiltərənin London şəhərində böyük yanğından sonra burada da sığorta işinin aparılmasına başlandı. XVIII əsrin ortalarından bütün Avropada sığorta şirkətləri yaranmağa başlandı.

Azərbaycanda sığorta işi kapitalist istehsal münasibətlərinin inkişafı, neft sənayesinin meydana gəlməsi və sahibkarlığın fəallaşması ilə six əlaqədardır. XIX əsrin axırlarında Azərbaycanın neft sənayesinə xarici investorların cəlb edilməsi nəticəsində sığorta işinin inkişafında tərəqqi başlanır, ilk neft

və gəmiçilik şirkətləri meydana gəlir. Sənayeçilərin qarşılıqlı sığortası, yanğından sığorta, vətəndaşların şəxsi əmlakının sığortası geniş yayılır.

Məhz bu dövrdə Azərbaycanda əsasən dəniz gəmilərinin sığorta edilməsi üzrə ixtisaslaşmış ingilis şirkəti «Lloyd»un filialları, habelə «Rus Lloyd»un və Almaniyadan olan ingilis şirkətinin iki nümayəndəliyi, Rusiya və İranın sərhəd limanlarına qədər daşınan yüklerin sığortası ilə məşğul olan «Repman və Rust» ticarət evi ilə təqdim edilən «Şimali Alman Lloyd»u, həmçinin gəmilərin və yüklerin sığortasını aparan «Alman, Livantiya xətti» Cəmiyyəti fəaliyyət göstərməyə başlayırlar.

Bir sıra rus şirkətlərinə sığorta biznesində böyük yer verilmişdir. 1912-ci ilin məlumatlarına görə Bakıda 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərmişdir. Məhz bu dövrdə ingilis, alman şirkətləri və başqa böyük şirkətlərin filialları, habelə bir sıra Rusiya sığorta təşkilatları fəaliyyətə başlamışdır. Azərbaycanda sığorta işinin ilk başlanğıcında görkəmli sənayeçilər, Milli burjuaziyanın ləyaqətli nümayəndələri, Dövlət Bankı şöbəsinin uçot-ssuda komitəsinin üzvləri: Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Ələkbər Dadaşov, Mustafa Rəsulov və başqları dururdular.

Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Sovet hakimiyyəti illərində Azərbaycanda da dövlət sığorta sistemi təşkil edilmişdir. Respublikada sığorta işinin inkişafında müəyyən rol oynamış və onun sosial-iqtisadi inkişafına təkan vermiş Azərbaycan SSR Dövlət Sığortası Baş İdarəsi və SSRİ İnqosstraxının Bakı şöbəsi fəaliyyət göstərirdi.

Sovet hakimiyyəti qurulduğdan sonra isə 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alındı. 1991-ci ilin axırınadək respublikada sığorta işi iki sığorta təşkilatının Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinin və SSRİ-nin xarici dövlət sığorta təşkilatının Bakı şəhərindəki şöbəsinin

inhisarı altında idi. Onların fəaliyyət dairəsi qanunvericilik tərəfnidən bölüşdürülmüşdür.

Milli sığorta bazarı Azərbaycanda 1992-ci ilin əvvəlindən formalşmağa başlamışdır. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın tarixində ilk dəfə olaraq 1993-cü ildə «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu qəbul etdi. Bu qanunun tələblərinin icra edilməsi üçün sığorta işinin inkişafına təkan verən müxtəlif normativ-hüquqi sənədlər hazırlanmışdır ki, bu da sığorta xidmətləri həcmiinin artırılmasına, sığorta təşkilatlarının maliyyə sabitliyinin möhkəmləndirilməsinə təkan vermişdir.

Keçid mərhələdə respublikada Milli Bank yarandığı, müstəqil xarici iqtisadi siyaset yer aldığı, milli valyuta tətbiq edildiyi bir vaxtda sığorta bazarının inkişafı daha da aktuallaşır və sığorta işinin inkişaf etdirməyə yerli xüsusiyyətləri nəzərə alınmaqla kommersiya siyasəti yeritməyə imkan yaratır.

Bazar münasibətlərinin yeni şəraitində sığortanın təşkilinin prinsipləri köklü şəkildə yenidən həyata keçirildiyi, onun fəaliyyətində inhisarın aradan qaldırıldığı, sığorta bazarının formalşıldığı, əhali arasında sığorta xidmətlərinin genişləndiyi və onun keyfiyyətinin hərtərəfli yüksəlməsi üçün şərait yarandığı, sığorta şirkətlərinin sabit maliyyə məsələlərinin həll edildiyi bir vaxtda sığortanın rolunu və yerini göstərməyə cəlb olunur. Sığorta bazarının əsas istiqaməti gələcəkdə onun daha da inkişaf etdirilməsi, iqtisadiyyatın sabitliyi və yüksəlişinin əsas amili iqtisadi proseslərin sığorta təminatı, respublikanın ümumi daxili məhsulunda sığortanın payının artırılmasıdır.

Sığorta bazarı işinin inkişafı üçün mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlarla, əhaliyə göstərilən sığorta xidmətlərinin həcmiinin artırılmasında bütün sığorta təşkilatları üçün eyni şəraitin yaradılması, sığortalıların qarşısında öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsidir, sığortalıların və sığorta bazarının peşəkar iştirakçılarının,

habelə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin etməlidir.

Sığorta bazarının yaradılmasında əsas məqsəd respublikada sığorta işinin inkişafi üçün maliyyə-iqtisadi, normativ-hüquqi baza yaratmaqla, iqtisadi sabitliyin və milli iqtisadi təhlükəsizliyin mühüm amillərindən biri tək sığortanın rolunun yüksəldilməsidir. Sığorta bazarının sığorta təşkilatlarının mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin gücləndirilməsinin təmin edilməsidir.

Sığorta işində mühüm məsələlərdən biri «Sığorta daxılı»nın yaradılmasıdır. «Sığorta daxılı»-müəyyən risklərin birgə sığortalaması üçün sığorta şirkətlərinin birliyidir. «Sığorta daxılı» əsasən təhlükəli, iri və yeni risklərin sığortaya qəbul edilməsi zamanı yaradılır.

Hazırda respublikada əmlakın sığortalanması üzrə sığorta daxılı fəaliyyət göstərir. Gələcəkdə sığortanın digər növləri üzrə sığorta daxilinin yaradılması üzrə işlər davam etdiriləcəkdir.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yeni «Sığorta haqqında» Qanunu qəbul olunmuşdur ki, bu da sığorta işinin respublikada dünya standartlarına uyğun inkişaf etdirilməsi, sığorta münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsinin hüquqi bazasını yaradmışdır.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu çərçivəsində sığorta iki əsas sahədən-həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən yalnız biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. Sığorta növləri həm könüllü, həm də icbari formada aparıla bilər.

Həyat və qeyri-həyat sığortalarının şərtləri və aparılması qaydası qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan müqavilədə müəyyən edilir.

Həyat siğortası-sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan siğortadır. Həyat siğortası üzrə müqavilə müddəti bitdikdə və ya siğorta hadisəsi baş verdikdə siğorta məbləği siğorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə siğortaliya və ya onun hüquqi varisinə ödənilir.

Qeyri-həyat siğortası-sığorta hadisəsi baş verdiyi zaman siğortaliya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin siğortasıdır.

Milli siğorta bazarının qarşıda duran vəzifələrindən biri də siğortanın icbari və könüllü növlərinin inkişafı və stimullaşdırılmasıdır.

İcbari siğorta sistemi bütçə vəsaitlərinin minimum xərclənməsi ilə dövlətin maraqlarının (mənafelərinin) təbii fəlakətlərdən, qəzalardan və katastrofalardan effektli (səmərəli) müdafiəsini nəzərdə tutmalıdır. Bu məqsədlə müvafiq obyektlərin inventarizasiyasını aparmaq, onların dəyərlərini və siğorta müdafiəsinin verildiyi risqləri və siğortanın formalarını, həmçinin siğorta müdafiəsinin həyata keçirilməsi mənbələrinin axtarılması zəruridir.

İcbari siğorta, siğorta olunanlara və fayda götürənlərə (faydalanan şəxslərə) zərərlərin ödənilməsini təmin etmək üçün siğorta ehtiyatlarının yaradılması və siğorta etdirənlərin vəsaitləri hesabına təşkilatların təsərrüfatlılıq faktlarının gizlədilməsinə yönəldilmiş tədbirlərin maliyyələşdirilməsi tədbirlərini istisna etmək prinsipinə əsaslanmalıdır.

İcbari siğortanın inkişafının əsas istiqamətləri aşağıdakılardır:

-dövlət icbari siğortasının, o cümlədən icbari siğortanın aparılması üzərində nəzarətin gücləndirilməsi;

-yüksek risqlərə və zərərlərə məruz qalmış obyektlərin təbii fəlakətlər, qəzalar və katastrofalar nəticəsində böyük zərərlər vurulmuş vətəndaşların və hüquqi şəxslərin icbari

sığortası növlərinin aparılması (nəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin sığortası, sənaye obyektlərinin texnogen xarakterli qəzalardan sığortası, əmlakin yanğından və təbii fəlakətlərdən sığortası, təhlükəli yüklerin yerinin dəyişdirilməsi zamanı nəhəng qəzalar nəticəsində zərər vurulması halından sığorta).

Sahibkarlığın inkişafi məhsul istehsalı, işlərin yerinə yetirilməsi xidmətlərin göstərilməsi zamanı, hansı ki, onların nəticəsində üçüncü şəxslərə zərər vurula bilər, məsuliyyət sığortasının, həmçinin həkimlərin, rielterlərin, auditorların, iqtisadi idarəedicilərin peşə məsuliyyətinin sığortasının aparılması ni nəzərdə tutur.

Məhsul istehsalçılarının və xidmət göstərənlərin ayrı-ayrı kateqoriyalarının məsuliyyət sığortasının aparılması onların fəaliyyəti üzərində effektli nəzarətin həyata keçirilməsinə, xidmətlərin dövlət nəzarətinin dəqiq və effektli mexanizmlərinin olmadığı xalq təsərrüfatı sahələrində (məsələn, ipoteka ilə yaşayış mənzillərinin kreditləşdirilməsi, daşınmaz əmlakın alınması, onun lizinq və girova verilməsi) istehsalçıların hüquqlarının müdafiəsini təmin etməyə imkan verəcəkdir.

Sığortanın inkişafi vətəndaşların sahibkarlıq aktivliyinə əlverişli təsir edir. Eyni zamanda, iqtisadiyyata investisiya ehtiyatlarının cəlb edilməsi maliyyə və sahibkarlıq risqlərinin sığortasının daha da inkişaf etməsini, sənaye, nəqliyyat, tikinti və kənd təsərrüfatı sahəsində sığorta texnologiyasının inkişafını tələb edir.

Sığorta xidmətləri bazarının əsasını və onun inkişafı üçün ehtiyatı könüllü sığorta təşkil edir. İcbari sığortanın şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Könüllü sığortanın xidmətlərinə tələbatın mövcud səviyyəsində üstünlük təşkil edən icbari sığortadır, hansı ki, əhalinin potensial risq qrupları, hüquqi şəxslər üçün sığorta müdafiəsi yaratmağa, həmçinin təbii fəlakətlər, qəzalar və

katastroflar nəticəsində zərərçəkənlərə ödənişlərin verilməsində dövlətin xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Könüllü şəxsi sığortanın inkişafında üstünlük təşkil edən sığorta növləri həyat sığortası və pensiya sığortası olmalıdır.

Respublikada sığorta şirkətlərinin sayına məhdudiyyət qoyulmamışdır. Sığorta fəaliyyəti sahibkarlıq fəaliyyətinin bir sahəsidir və Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən, fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Bundan əlavə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin özlərinin fəaliyyətini normal təmin etmələri üçün ölkədə kifayət qədər sığortaya cəlb edilə biləcək obyektlər mövcuddur. Sığorta obyektlərinə fiziki və hüquqi şəxslərin əmlakı, məsuliyyəti, həmçinin vətəndaşların həyatı və sağlamlığı daxildir. Lakin bunun üçün ilk növbədə fiziki və hüquqi şəxslərin sığortaya maraq və inamının artırılması, əhalinin bu sahədə maarifləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilməlidir.

Nəzərə almaq lazımdır ki, sığorta işinin inkişafi iqtisadiyyatın digər sahələrinin inkişafı ilə sıx əlaqədardır. Şübhəsiz ki, iqtisadiyyatın digər sahələri inkişaf etdikcə sığorta xidmətlərinə tələb artır və bu zəmində sığortanın da inkişafı təmin edilir. Eyni zamanda, bazar iqtisadiyyatı özü sığorta şirkətlərinin işini və sayını tənzimləyəcəkdir. Belə ki, sağlam rəqabətə tab gətirə bilməyən sığorta şirkətləri, təbii ki, sığorta bazarını tərk etməli olacaqlar.

Hazırda sığortaya ən çox maraq göstərən respublikanın iri sənaye müəssisələri, xarici investisiyalı müəssisələr, xarici vətəndaşlardır. Ötən illərlə müqayisədə ölkənin vətəndaşlarının da sığortaya marağın tam artması hiss olunur. Belə ki, ölkə vətəndaşlarının ev əmlakının, tikililərin, nəqliyyat vasitələrinin sığortası üzrə bağlı müqavilələrin sayı keçmiş illərlə müqa-

yisədə artmışdır. Bu isə, insanların şüurunda artıq sığortaya münasibətdə dönüş yaranmasının təcəssümüdür.

Respublikanın bir sıra sığorta şirkətləri müasir standartlara uyğun ofisə, əlverişli əmək şəraitinə malik olmaqla yüksək keyfiyyətli və dünya standartlarına uyğun sığorta xidmətləri həyata keçirirlər. Sığortaya həvəsləndirmə tədbirləri kimi nəzərdə tutulan güzəştlər, sığorta ödənişlərinin alınması üçün müraciət edənlərə yüksək xidmət mədəniyyəti, ödənişlərin vaxtında verilməsi fiziki və hüquqi şəxslərdə sığorta işinə maraq və inam yaradır.

Şübhəsiz ki, düşdükləri zərərlərin ödənilməsinə heç bir problemlə qarşılaşmadan nail olan sığortalılar, növbəti illər üçün sığorta müqavilələrini bağlamaqda maraqlı olmaqla yanaşı, bunu ictimaiyyətdə təbliğ etmiş olurlar.

Bazar münasibətləri inkişaf etdikdə sığorta sahəsində də tələb artmaqdə davam edir və məlum olduğu kimi, tələb və təklifin uyğunlaşdırılması bazar iqtisadiyyatının vacib prinsiplərindəndir. Hazırkı şəraitdə sığortaya olan tələbin səviyyəsi, yəni sığorta risklərinin məbləği milyard manatlarla, hətta on milyard manatlarla ölçülür və respublikanın sığorta təşkilatları belə risklər üzrə sığortalılar qarşısında öhdəliklərinə etibarlı təminatın yaradılması məqsədilə onları xaricə təkrarsığortaya ötürmək məcburiyyəti qarşısında qalırlar.

Toplanmış iş təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınmaqla sığorta şirkətləri əhalinin tələbatına istiqamətlənmiş yeni növ sığortaları inkişaf edir.

Sığorta şirkətlərinin üzərlərinə götürdükləri sığorta risqləri üçün məsuliyyət sığorta ehtiyatları (fondları) və onların öz vəsaitləri ilə təmin olunur.

İnvestisiya ölkənin daxilində və xaricdə iqtisadiyyata uzunmüddətli kapital qoyuluşudur. Maliyyə (qiymətli kağızların alınması) və real investisiya (kapitalın sənayeyə, kənd təsərrüfatına, tikintiyə və s.) qoyulması bir-birindən fərqlənir.



Xarici sığorta şirkətlərinin təcrübəsindən göründüyü kimi rəqabət mübarizəsi şəraitində mənfəətin əsas hissəsini onlar bilavasitə sığorta əməliyyatlarından, habelə investisiyadan alırlar. Sığorta təşkilatlarının investisiya fəaliyyəti üçün əsas mənbə onların müvəqqəti sərbəst vəsaitləridir (sığorta ehtiyatlarıdır).

Sığorta fəaliyyətində sahibkarların, turistlərin, xaricdən gətirilən və respublikadan ixrac edilən yüklerin sığorta olunması mühüm rol oynayır.

Xarici müvafiq dövlətlərlə sığorta əməkdaşlığı «göy və yaşıl» kartlarla sığorta barədə müqavilələr bağlamağa imkan yaradır.

«Göy» kart – avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası müqavilələrinin qarşılıqlı tanınması barədə beynəlxalq sazişdir. Onlar bu müqavilələri öz ölkələrində yol nəqliyyat hadisələri nəticəsində vurulmuş ziyanı ödəmək üçün yardım və xidmət göstərilmək üçün bağlayırlar.

«Yaşıl» kart – isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının qarşılıqlı tanımı və beynəlxalq avtonəqliyyat hərəkətində baş verən ziyanın ödənilməsi üçün qarşılıqlı yardım göstərmək barədə sazişdir.

Respublika iqtisadiyyatına xarici kapitalın cəlb olunması sığorta sisteminin inkişafına müsbət təsir göstərəcəkdir. Bununla əlaqədar olaraq, bir tərəfdən milli sığortaçıların, digər tərəfdən isə xarici, fiziki və hüquqi şəxslərin iştirakı ilə sığorta şirkətlərinin sayı artacaqdır. Investisiyanın sığortası respublikanın xalq təsərrüfatına xaricdən vəsait axınıni sürətləndirir. Birgə sığorta təşkilatlarının fəaliyyəti itkilərin real aradan qaldırılması məsələsini səmərəli həll etməyə imkan yaradır.

Bundan əlavə birgə sığorta təşkilatlarının vəsaiti respublika iqtisadiyyatında investisiyanın əlavə mənbəyi ola bilər. Milli sığorta bazarının yaradılması ilə əlaqədar təkrar sığorta sisteminin yaradılması məsələsi aktuallaşır.

Sığorta əməliyyatlarının maliyyə sabitliyini təmin edən bu üsul dünya praktikasında çoxdan məlumdur, bu xüsusilə neft və qaz sənayesinə, dəniz və hava gəmilərinə aiddir.

Təkrarsıgorta təkcə bir obyektə aid olmayıb, bir neçə müqaviləyə də birdən şamil edilə bilər. Təkrarsıgorta kiçik sığorta təşkilatlarına sabit əməliyyat aparmağa, iri sığorta məbləğinə müqavilələr bağlamağa, şərklərin müstəqilliyinə xələl getirmədən sığorta fəaliyyətində kooperasiyaya imkan yaradır, təkrarsıgorta ödənişlərin risqi ödəmək barədə qəbul etdikləri öhdəlik və bu xidmətlər üçün aldığı faiz mükafatlarının normallarına ciddi riayət olunmasına təminat verir.

Əgər sığortaçı risqin müəyyən hissəsini təkrarsıgorta təşkilatına verərsə, öz öhdəliyinin yerinə yetirilməsini təmin edə bilər. Təkrarsıgortaçı isə öz növbəsində risqin bir hissəsini digər sığorta və ya təkrarsıgorta təşkilatına verə bilər. Təkrarsıgortanın rolu həm təşkilatlarının fəaliyyətinin başlangıcında, həm də sığorta məsuliyyəti həcmının artırılması prosesində çox vacibdir.

Təkrarsıgorta həm dövlət, həm də özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Təkrarsıgorta əməliyyatları sığortanı yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırır.

Həyat sığortası sığorta işinin mühüm sahəsidir, iqtisadiyyatın uğurla inkişaf etməsini şərtləndirən böyük investisiya ehtiyatlarının ənənəvi və sabit mənbəyidir. Ölkəmizdə zəif inkişaf etmiş həyat sığortasına diqqəti artırmaq zəruridir. Hazırda inkişaf etmiş ölkələrdə investisiyaların 80 faizindən çoxu həyat sığortasının payına düşür. Ölkə fond bazarında qiymətli kağızların meydana gəlməsi və digər dinamik proseslər milli iqtisadiyyata investisiya qoyuluşunu genişləndirir.

Əhalinin böyük yaş qruplarında olan hissəsinin artması ilə xarakterizə olunan demoqrafik şərait və vətəndaşların müstəqil olaraq şəxsi pensiya fondlarının yaradılmasını özündə əks etdirən pensiya sığortasının yiğim sistemini keçilməsi

sığorta şirkətlərinin pensiya sığortasının həyata keçirilməsində iştirakının genişləndirilməsini nəzərdə tutur.

Həyat sığortasının inkişafı sığortaçıların yalnız ixtisaslaşmasına deyil, həm də aktuarlar institutunun yaranmasına və sığorta tariflərinin, sığorta ehtiyatlarının hesablanması, investisiya programlarının təhlili və proqnozlaşdırılması ilə əlaqədar aktuar fəaliyyətin əsaslarının qanunvericiliklə müəyyən olunmasının dəqiqliyinə aparır.

Sığorta xidmətləri bazarının liberallaşdırılmasının başlıca məsələsi Azərbaycanın sığorta bazarının dünya sığorta sistemi ilə integrasiyasının və milli kapitalın axınına maneqəçilik törədən mexanizmlərin optimal nisbətinin tapılması olmalıdır.

Ölkədə təkrarsıgorta institutunun yaradılması yığılmış sığorta haqlarının çox hissəsinin saxlanması yolu ilə milli sığorta bazarının müdafiə olunmasına, bununla da dövlət büdcəsinə daxil olmaların artırılmasına imkan verəcəkdir. Sığortaçılar yüksək həcmli risqlər üzrə sığortalılar qarşısında öhdəliklərinə etibarlı təminatın yaradılması məqsədilə həmin risqləri və ya onların çox hissəsini xaricə təkrarsıgortaya ötürmək məcburiyyəti qarşısında qalırlar.

Sığortaçıların apardığı belə təkrarsıgorta əməliyyatları qanunvericiliyə uyğun olsa da, təkrarsıgorta əməliyyatlarının ilk növbədə ölkə daxilində həyata keçirilməsi məqsədə uyğundur.

Sığortaçıların əksəriyyəti kifayət həcmində maliyyə vəsaitlərinə malik olmadıqdan nəhəng risqlərin sığortasını həyata keçirə bilmirlər. Lakin risqlərin müəyyən hissəsinə təkrarsıgortaya ötürülməklə sığortaçı öz müştəriləri qarşısında öhdəliklərin yerinə yetirilməsinə təminat verə bilər.

İxtisaslaşmış sığorta birliliklərinin yaradılması, Azərbaycan sığortaçılarının beynəlxalq təkrarsıgorta sistemində və şəriki sığorta müqavilələrində iştirakının genişləndirilməsi, təminat fondlarının yaradılması və sığorta xidmətləri bazarının potensialının artırılmasına yönəldilmiş iqtisadi cəhətdən özünün doğrultmuş qərarların tətbiqi vasitəsi ilə sığorta və təkrarsı-

şortanın inkişafını stimullaşdırmaq zəruridir. Göstərilən tədbirlər həm də xarici təkrarsı şortanı nizamlamağa və valyuta vəsaitlərinin xaricə əsaslandırılmamış axınının qarşısını almağa imkan verəcəkdir.

Sığorta əməliyyatlarından vergi tutmanın sonrakı təkmilləşdirilməsi zəruridir. Uzunmüddətli siğorta üzrə əməliyyatlardan vergitutma ən mühüm risqlərdən fiziki və hüquqi şəxslərin effektli müdafiəsinin yaradılması üçün stimul olmalıdır.

Hazırda Azərbaycan siğorta bazarının inkişafı məsələleri xarici investisiyaların artırılması, «Traseka» programı üzrə Böyük İpək Yolunun və «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin bərpası, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olacağı ilə əlaqədar xüsusi aktuallıq kəsb edir.

## **II      Sığortanın iqtisadi, təşkilati və hüquqi əsasları**

---

Sığotaçıların fəaliyyətinin əsas mahiyyəti sığortalıların əmlakı və əmlak mənafeləri ilə bağlı zərərlərin, o cümlədən onların həyat və sağlamlığına vurulan zərərlərin ödənilməsindən, habelə üçüncü şəxslərin, onların əmlakına və əmlak mənafelərinə vurulan zərərlərlə əlaqədar sığortalılara qarşı irəli sürdükləri iddiaların təmin edilməsindən ibarətdir.

Sığotaçılar sığortanı fiziki və hüquqi şəxslərlə bağladıqları sığorta müqavilələri əsasında həyata keçirirlər. Sığorta müqaviləsinə görə sığotaçı şərtləşdirilmiş məbləğdə sığorta haqqı qəbul etməkələ sığortalının əmlakına, səhhətinə, həyatına vurula bilən zərərlərin ödənilməsini, yaxud üçüncü şəxslərin əmlakına və əmlak mənafelərinə vura biləcəyi zərərlə əlaqədar ona qarşı irəli sürülə bilən iddialar üzrə tələbin müqavilədə nəzərdə tutulmuş sığorta məbləğləri həddində təmin edilməsini öhdəsinə götürür.

Sığorta şirkəti vətəndaşlarının və əmtəə istehsalçılarının iqtisadi maraqlarının qorunmasını təmin edən vasitələrdən biri kimi çıxış edir. Ölkədə bazar iqtisadiyyatının təşəkkül tapması və inkişafı bu aspektdən sığotaçıların fəaliyyətini daha da zəruri edir.

Elmin və texnikanın sürətlə inkişaf etməsi iqtisadiyyata və ümumiyyətlə cəmiyyətə nailiyyətlər bəxş etsə də zərərsiz ötüşmür. Bu zərərlər özünü hər bir sferada – istehsalatda, məişətdə, təbiətdə və s. bürüzə verir. Baş vermiş

zərərlərin ödənilməsi problemi tatixən mövcud olmuşdur və sığortaya bu problemin həll edilməsi istiqamətində aparılan təhqiqatların məhsulu kimi baxılmalıdır.

Sığorta şirkəti yalnız sığorta və təkrar sığorta fəaliyyətini həyata keçirmək məqsədilə hüquqi şəxs olaraq yaradılır və sığorta şirkətinin bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması qadağındır. Bununla əlaqədar qeyd etmək yerinə düşərdi ki, 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanda bazar iqtisadiyyatının yaranması ilə əlaqədar iqtisadiyyatın digər sahələrində olduğu kimi sığorta sahəsində də özəl təşkilatlar yaranmağa başlamışdı və həmin dövrdə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmadığından bir sira sığorta şirkətləri sığorta fəaliyyəti ilə yanaşı istehsal və ticarət fəaliyyəti ilə də məşğul olurdular.

Həmin dövrdə ticarətin daha gəlirli sahə olması ilə əlaqədar belə sığorta şirkətləri fəaliyyətlərini daha çox bu sahə üzərində qururdular və demək olar ki, sığorta fəaliyyəti həyata keçirmirdilər. Belə halların qarşısının alınması üçün sığortaçının yalnız sığorta fəaliyyəti ilə məşğul olmasına dair qanunvericilikdə nəzərdə tutulan müddəə ölkədə sığorta işinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Sığorta şirkətlərinə ilk növbədə əsas məqsədi mənfiət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsi kimi baxılmalıdır. Təbii ki, bazar iqtisadiyyatı şəraitində hər hansı fəaliyyət növünü həyata keçirmək üçün təsərrüfat subyekti gəlir əldə etmək məqsədilə yaradılır. Onun fəaliyyətinin mahiyyəti isə ikinci plana çəkilir.

Sığorta şirkəti hüquqi şəxs olaraq qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı, o cümlədən təsisçiləri tərəfindən ödənilmiş nizamnamə kapitalı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə

iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və müstəqil balansı vardır.

Siyasi partiyalar, ictimai birliklər fondlar (qeyri-kommersiya təşkilatları) istisna edilməklə, bir və ya bir neçə hüquqi şəxs, bilavasitə siğorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati hüquqi formalarda siğortaçını təsis edə bilərlər.

Azərbaycanda fəaliyyət göstərən siğorta şirkətləri məhdud məsuliyyətli və səhmdar cəmiyyətləri formasında yaradılmışdır.

Siğorta şirkəti məhdud məsuliyyətli cəmiyyət formasında bir və ya bir neçə hüquqi və/və ya hüquqi şəxs tərəfindən təsis edilə bilər. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılmış siğorta şirkətinin nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş qaydada paylara bölünür, iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşıır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

Siğorta şirkəti açıq, yaxud qapalı səhmdar cəmiyyəti təşkilati-hüquqi formada bir və ya bir neçə fiziki və/və ya hüquqi şəxs tərəfindən təsis edilə bilər. Səhmdar cəmiyyəti formasında yaradılmış siğorta şirkətində iştirakçılar (səhmdarlar) şirkətin öhdəlikləri üçün cavabdeh deyildirlər və şirkətin fəaliyyəti ilə bağlı zərərə görə onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

Açıq səhmdar cəmiyyəti formasında yaradılmış siğorta şirkətində iştirakçılar (səhmdarlar) onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilirlər.

Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış siğorta şirkətinin səhmdarları isə şirkətin onlara mənsub olan səhmlərini sərbəst özgəninkiləşdirmək hüququna malik deyillər. Səhmlər ilk növbədə şirkətin səhmdarlarına təklif edilməlidir və səhmdarların səs çoxluğu ilə başqa şəxslərə satıla bilər.

Sığorta münasibətlərinin digər subyekti sığortaçı ilə sığorta müqaviləsi bağlayan fiziki və hüquqi şəxslərdir. Hər bir vətəndaş, müəssisə, idarə və ya təşkilat sığortaçı ilə sığorta müqaviləsi bağlamaqla özünün əmlak və əmlak mənafelərinin müdafiəsinə təminat almaq hüququna malikdir.

Sığorta müqaviləsinə görə sığortalı sığortaçının müəyyən etdiyi tarif dərəcəsinə və şərtləşdirilmiş sığorta məbləğindən asılı olaraq, sığortaçının göstərdiyi sığorta xidmətinə görə ona sığorta haqqı ödəyir. Sığorta müqaviləsində sığortalının bir sıra hüquq və vəzifələri nəzərdə tutulur. Sığortalının vəzifələri əsasən aşağıdakılardan ibarət olur:

- Sığorta haqqının müqavilə ilə müəyyənləşdirilmiş qaydada ödənilməsi;
- Sığortaladığı sığorta obyekti dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumatın verilməsi;
- Sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən olunmuş müddətdə sığortaçının xəbərdar edilməsi;
- Ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlərin görülməsi;
- Sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyətli olan hallar və sonradan dəyişilməsi barədə sığortaçıya məlumatın verilməsi.

Sığortalının müqavilə ilə müəyyən olunmuş vəzifələri tam və ya qismən yerinə yetirməməsi sığortalının zərərinə hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, bu vəzifələr sığortaçının mənafeyi ilə bilavasitə əlaqədar olduğundan bunların sığortalı tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsi sığortada vacib sayılan şərtlərdəndir. Bu vəzifələrdən hərhansı birinin yerinə yetirilməməsi sığortaçıya müqavilə bağlamaqdan imtina etməyə, sığorta müqaviləsini ləğv etməyə və ya sığorta ödənişini verməkdən tam və ya qismən imtina etməsinə hüquq qazandırır.

Nəzərə almaq lazımdır ki, sığorta hadisəsi ilə bağlı sığortaçının verdiyi sığorta ödənişinin məbləği sığortalının ödədiyi sığorta haqqından dəfələrlə çox ola bilər və bununla əlaqədar sığortaçı özünün maliyyə sabitliyinin qorunması, ödəmə qabiliyyətinin təmin edilməsi üçün onun üçün vacib olan hallar barədə sığortalıdan məlumat almaq, müəyyən hərəkətləri yerinə yetirməyi tələb etmək hüququna malikdir. Sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.

Sığortalının öz vəzifərini yerinə yetirməməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyənləşdirilir.

Sığortalının, mülki hüquq subyekti olmaqla, sığortaçı ilə bağladığı sığorta müqaviləsi üzrə mülki qanunvericiliklə müəyyən olunmuş hüquqları da meydana çıxır. Sığortalı, sığorta müqaviləsinə əsasən sığortaçıdan ona vurulmuş zərərin əvəzini tələb etmək, şərtləşdirilmiş məbləğdə sığorta ödənişini sığortaçıdan almaq, sığortaçı öz öşhdəliklərini lazıminca yerinə yetirməkdə müqaviləyə vaxtından əvvəl xitam verilməsini tələb etmək, sığorta ödənişi verməkdən imtina edildikdə, zərər məbləği düzgün müəyyənləşdirilmədikdə, sığortaçının təqsiri nəticəsində hüquq və mənafelerinə xələl gəldikdə sığortaçıya qarşı məhkəmədə iddia qaldırmaq və s. hüquqlara malikdir.

Real həyatda insanlar və onları əhatə edən hər bir şey – canlı və cansız aləm, o cümlədən insanların həyatı, sağlamlığı və iş qabiliyyəti, təbii sərvətlər, investisiyalar, ekolo-giya, fiziki və hüquqi şəxslərin əmlakı, mülki məsuliyyətləri, sosial təminatları, vətəndaşların hüquq və azadlıqları və s. sığortaya cəlb edilməklə sığortanın obyekti ola bilər.

Azərbaycanda sığortanın iki əsas sahəsi – həyat və qeyri-həyat sığortası sahələri fərqləndirilir.

Həyat sığortası müqaviləsinə görə sığortaçı müqavilə ilə şərtləşdirilmiş və sığortalının ödədiyi sığorta haqqı müqabilində öhdəsinə götürür ki, sığortalının özünün və ya müqavilədə adı çəkilmiş başqa şəxsin müəyyən yaşa çatdığını,

oldüyü və ya sağlamlığına zərər dəydiyi və ya onun həyatında müqavilədə nəzərdə tutulmuş ayrı sığorta hadisəsinin baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini bir dəfəyə və ya vaxtaşırı ödəyəcəkdir.

Həyat sığortası müqaviləsinin bağlanılması üçün sığortaçı üçün vacib olan əsas şərtlərdən biri ondan ibarətdir ki, əgər sığorta müqaviləsi hər hansı şəxs tərəfindən başqa şəxsin sığortalanması məqsədilə bağlanılırsa, bu halda sığorta olunanın və ya onun nümayəndəsinin sığortaçıya rəsmi razlıq təqdim etməsi tələb olunur.

Həyat sığortası uzun müddətə (5, 10, 15, 20 il) müddətinə bağlanır. Həyat sığortası müqaviləsinə görə, əgər sığortalı müqavilənin başa çatdığı tarixə saq qalmışdırsa onun ödədiyi sığorta haqları sığortaçı tərəfindən ona geri qaytarılır. Əgər müqavilənin qüvvədə olduğu müddətdə sığortalının sağlamlığına zərər dəymiş, yaxud ölmüşdürse, bu halda müqavilədə şərtləşdirilmiş sığorta məbləği sığortaçı tərəfindən sığortalıya, yaxud onun varisinə ödənilir.

Həyat sığortasının aparılması üçün ən vacib şərtlərdən biri ölkədə qiymətli kağızların dövriyyəsini təmin edən aktiv fond birjasının fəaliyyət göstərməsidir. Sığortalı sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaçıdan (müəyyən yaşa çatması, səhhətinə zərər vurulması, ölümü və s.) sığorta məbləğini almaq təminatı almalıdır. Həyat sığortası müqavilələri, qeyd edildiyi kimi uzun müddətə bağlanılır və bu müddətdə yaranmış infilyasiya sığortalıya belə təminatın verilməsinə maneçilik törədə bilər. Məhz bu baxımdan sığorta şirkəti fəaliyyətini riyazi hesablamalar əsasında elə qurmalıdır ki, sığorta müqavilələri üzrə qəbul etdiyi öhdəlikləri müqavilə ilə müəyyən olunmuş şərtlər çərçivəsində həyata keçirmək iqtidarında olsun.

Sığortalının ölümü halında həyat sığortası üzrə ona çatası sığorta məbləği sığortalının müqavilədə adını qeyd etdiyi şəxsə, yaxud sığortalının varisinə ödənilir.

## ***Sığortanın iqtisadi, təşkilati və hüquqi əsasları***

---

Sığortanın digər növləri qeyri-həyat sığortasına aid edilir və müvafiq könüllü sığorta qaydları, yaxud icbari sığorta qanunları əsasında həyata keçirilir.

Sığorta həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.

Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması, baş vermiş təbii fəlakət, bədbəxt hadisə, qəza nəticəsində vətəndaşların səhhətinə, fiziki və hüquqi şəxslərin əmlakına, habelə ətraf mühitə vurulan zərərlərin ödənilməsinin təmin edilməsi üçün konkret bir sahədə çalışan işçilərin fərdi qəza üzrə, yaxud konkret bir sahənin əmlakı sığortaya mütləq qaydada cəlb edilə bilər.

Bələ sığortalar qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilir. İcbari sığortanın şərtləri və aparılması qaydası, daha doğrusu sığortalıların və sığortaçının müəyyən edilməsi, hansı hadisələrin sığorta hadisəsi hesab olunması, sığorta məbləği və sığorta haqları (tarifləri), sığorta ödənişi verməkdən imtina əsasları, sığortanın həyata keçirilməsi üçün zəruri hesab olunan digər şərtlər həmin icbari sığortanı tənzimləyən qanunla müəyyən edilir. İcbari sığorta, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq qanununla müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməlidir. İcbari sığorta qanunu ilə həmçinin sığortanı həyata keçirəcək sığortaçı müəyyən edilməlidir.

İcbari sığortanın növündən, sığorta obyektinin (obyektlərinin) həcmindən, sığortanın əhatə dairəsindən, sığorta haqlarının ödənilməsi mənbəyindən asılı olaraq sığortaçı dövlət sığorta orqanı, yaxud mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müvafiq sığorta növünün aparılmasına icazəsi (xüsusi razılığı) olan bütün sığorta şirkətləri müəyyən edilə bilər.

Sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan icbari sığortanın aparılması, büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin

təmin edilməsi məqsədilə qanunla dövlət sığorta orqanına həvalə edilə bilər. Qeyd etmək yerinə düşərdi ki, respublikada icbari formada həyata keçirilən səkkiz sığorta növündən beşi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir.

Könüllü sığortanın aparılması qaydası və şərtləri sığortaçının təsdiq etdiyi müəyyən növlər üzrə sığorta qaydaları, habelə sığortaçı ilə sığortahı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Sığorta qaydalarında sığortanın məqsədi, sığorta obyektləri, sığorta hadisələri, sığorta ödənişi verməkdən imtina əsasları, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

Sığorta qaydalarında həmçinin sığortaçının aktuar hesablamalar əsasında müəyyən etdiyi tariflər göstərilməlidir. Əgər sığorta qaydalarında nəzərdə tutulmuşdursa, sığorta müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər.

Sığorta müqaviləsi bağlanarkən sığortaçı müvafiq sığorta növü üzrə sığorta qaydalarını sığortalıya təqdim etməlidir. Belə ki, sığortalı müqaviləyə əsasən hansı hərəktərləri etməli olduğunu, hansı hallarda sığortaçının ona sığorta ödənişi verməkdən imtina edəcəyini bilməlidir.

Sığortalıların, sığortaçılardan və sığorta bazarının digər peşəkar iştirakçılarının (sığorta brokerləri, agentləri, ekspertləri, produktorlar və aktuarilər), habelə dövlətin hüquq və mənafelərinin qorunması sığorta qanunvericiliyinə əməl edilməsi məqsədilə sığortaya nəzarət orqanı tərəfindən həyata keçirilir. Sığorta nəzarəti orqanının hüquq və vəzifələri «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmişdir.

Sığorta xidmətləri bazarının digər peşəkar iştirakçıları sığorta agentləri və sığorta brokerləridir. Sığorta agentləri və brokerləri sığorta xidmətlərinin satıcıları ilə alıcıları arasında vasitəçi kimi çıxış etməklə öz fəaliyyətləri ilə sığorta münasibətlərinin genişlənməsinə və inkişafına kömək edirlər.

Siğorta agenti təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ola bilərlər. Siğorta agentləri agentlik müqaviləsi ilə siğortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən siğotaçını təmsil edərək onun adından siğorta müqaviləsi bağlayır.

Hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmiş istənilən müəssisə siğortaçı ilə agentlik müqaviləsi bağlamaqla siğortaçının xidmətlərini fiziki və hüquqi şəxslərə təklif etmək və ya siğortaçının adından siğorta müqavilələri bağlamaq hüququna malikdir.

Həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, vergi orqanında sahibkar kimi qeydiyyata alınan fiziki şəxslər də siğortaçı ilə bağladıqları agentlik müqavilələri əsasında siğortaçının xidmətlərini təklif edə və ya onun adından siğorta müqavilələri bağlaya bilərlər.

Siğortaçı siğorta agentlərinə, onu təmsil edərək adından siğorta müqavilələri bağlamaq və siğorta haqlarını qəbul etmək səlahiyyətini agentlik müqaviləsində göstərmək şərti ilə verə bilər. Bu halda siğorta agentləri bağladıqları siğorta müqavilələri üzrə qəbul etdikləri siğorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti həftənin son iş gününə qədər siğortaçıya verməlidirlər.

Hər gecikdirilmiş gün üçün siğorta agenti siğortaçıya komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Siğortaçı siğorta haqlarının ona verilməsini gecikdirmiş siğorta agentinə rəsmi xəbərdarlıq etmək hüququna malikdir. Əgər xəbərdarlıq edildiyi gündən bir ilə ərzində belə pozuntuya təkrar yol verilərsə, siğortaçı onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.

Sığorta agentlərinə sığortaçının adından sığorta ödənişləri vermək səlahiyyəti verilmir.

Azərbaycan Respublikasının qanunvericiliyində ikinci dərəcəli sığorta agentlərinin də fəaliyyəti nəzərdə tutulmuşdur.

İkinci dərəcəli sığorta agentləri sığortaçı ilə bağlaqları müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər ola bilərlər. İkinci dərəcəli sığorta agentlərinə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir. Belə sığorta agentləri yalnız sığortaçının adından fiziki və hüquqi şəxslərə sığorta xidmətləri barədə təkliflər verə bilərlər və onların fəaliyyəti bir növ təbliğat işi ilə məhdudlaşır. Sığortaçının adından çıxış edən ikinci dərəcəli sığorta agentlərinin təkliflərini qəbul etmiş fiziki və hüquqi şəxslərlə sığorta müqavilələri bilavasitə sığortaçı tərəfindən bağlanıla bilər.

Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdürüyyət üzvləri və digər məsul işçiləri işlədikləri sığortaçının agenti ola bilməzlər. Lakin bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

Qanunvericiliklə sığorta agentlərinə aşağıdakı tələblər müəyyən edilmişdir:

1. Minimum orta məktəb təhsilinin olması;
2. Mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması;
3. Fiziki şəxs olan sığorta agentlərinin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs olan agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşməsi.

Sığorta agentlərinin fəaliyyət qaydası və onların uçota alınması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Sığorta brokeri (broker) sığorta müqaviləsində sığortalını təmsil edir, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqə tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirir və lazımlı

olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərir. Broker hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.

Sığorta xidmətləri bazərində həmçinin təkrar sığorta brokerlərinin də fəaliyyəti formalaşmışdır. Təkrar sığorta brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəciliq fəaliyyəti həyata keçirir.

Broker təşkilatlarının, yəni hüquqi şəxs olan brokerlərin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün qanunvericiliklə onların Maliyyə Nazirliyindən xüsusi razılıq almaları nəzərdə tutulmuşdur.

Brokerlər göstərdikləri xidmətə görə hər bir təsərrüfat subyekti kimi məsuliyyət daşıyırlar. Sığortanın risk üzərində qurulan iqtisadi sahə olması ilə əlaqədar göstərdikləri xidmətlər üzrə brokerlərin üzərinə daha çox məsuliyyət düşür. Belə ki, əgər sığorta müqaviləsi hər-hansi sığortaçı ilə brokerin vasitəciliyi ilə bağlanmışdırsa və sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaçının sığorta ödənişi verməsi üçün vəsaitləri çatışmırsa, buna görə broker sığortalı qarşısında məsuliyyət daşıyır və mülki qanqunvericiliyə uyğun olaraq sığortalıya vurulan zərər onun tərəfindən ödənilməlidir. Belə halların baş verməsinin istisna olmadığını nəzərə alaraq, «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə brokerlərin öz məsuliyyətlərini sığortalamaları nəzərdə tutulmuşdur. Brokerlərin öz məsuliyyətlərini sığortalamaları beynəlxalq təcrübədə də tətbiq edilir və bu sığortalılara daha etibarlı sığorta təminatı yaradır.

Azərbaycanda fəaliyyət göstərən brokerlər sığorta risklərini xarici ölkələrdə yalnız Azərbaycanda fəaliyyət göstərən sığortaçıların vasitəsi ilə sığorta və təkrar sığorta etdirə bilərlər.

Lakin bununla yanaşı, brokerlərin aşağıda sadalanan sığortalar üzrə riskləri xarici ölkələrdə bilavasitə (yerli sığortaçıların iştirakı olmadan) sığorta etdirmək hüququ vardır:

- İdxal-ixrac edilən malların nəqliyyat sığortaları;
- Təyyarə, vertolyot və gəmilərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortalar;
- Gəmi sahiblərinin məsuliyyətinin sığortaları;
- Həyat sığortaları;
- Vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrikli nəqliyyat vasitəsi sığortaları.

Qanunvericiliklə broker təşkilatlarının rəhbərlrinə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin rəhbərlrinə tələblər müəyyən edilərək, mülkiyyətə qarşı, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkum olunmuş şəxslərin broker fəaliyyəti ilə məşğul olması qadağan edilir.

Azərbaycan Respublikasında sığorta brokerlərinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən qaydalar əsasında tənzimlənir.

Sığortaçılar qəbul etdikləri yüksək riskli sığorta öhdəliklərinə görə sığortalılara etibarlı sığorta təminatı yaratmaq məqsədilə, öz maliyyə imkanlarını nəzərə alaraq qəbul etdikləri risklərin bir hissəsini başqa sığorta şirkətində təkrar sığortalamağa borcludurlar. Təkrar sığorta əməliyyatlarının həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və eləcə də beynəlxalq sığorta təcrübəsində geniş tətbiq olunur.

Təkrar sığortanın bir iqtisadi münasibətlər sistemi kimi mahiyyəti eyni riskə görə məsuliyyətin bir neçə sığortaçı arasında bölüşdürülməsindən ibarətdir. Sığortaçı ilə təkrar sığortaçı arasında bağlanılan təkrar sığorta müqaviləsinin əhəmiyyəti onda əks olunur ki, sığortalı onun qarşısında tam həcmidə məsuliyyət daşıyan bir sığortaçı ilə münasibətdə olur və baş verə biləcək sığorta hadisələrinə görə sığorta ödənişləri verilməsi həmin sığortaçı tərəfindən həyata keçirilir. Təkrar

sığortaçı isə dəymış zərəri sığortaçıya üzərinə götürdüyü risk məbləği həddində ödəyir. Siğorta təcrübəsində təkrar sığortaçı tərəfindən siğorta ödənişlərinin verilməsi, sığortaçı ödənişi verdikdən sonra onunla təkrar sığortaçı arasında qarşılıqlı hesablaşma yolu ilə həyata keçirilir.

İqtisadi nöqtəyi-nəzərdən təkrar siğorta ikili rol oynayır. İlk növbədə o sığortaçının kapitalının həcmini artırır və təkcə siğorta ehtiyatlarını deyil, onun bütün aktivlərini bir neçə dəfə üstələyən riskləri sığotaya qəbul etməyə imkan verir. Digər tərəfdən isə, təkrar siğorta siğortaçıya onun maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pişləşdirə bilən həddindən artıq ödəmələrdən azad olmağa imkan verir, siğorta portfelini balanslaşdırır – siğorta ödənişləri məbləğinin məcmu məbləğini əvvəlcədən müəyyənləşdirə bilməyə imkan verir. Bundan əlavə, təkrar siğorta sistemi sığortaçının maliyyə sabitliyini və ödəmə qabiliyyətini təmin edən ünsürlərdən olmaqla, onu iflas olmaqdan xilas edən və fəaliyyətinin həcmini genişləndirməyə imkan verən bir vasitədir.

Mövcud qanunvericiliyə əsasən, ölkədə fəaliyyət göstərən sığortaçılar öz üzərlərinə götürdükleri riskləri bilavasitə xarici sığortaçılarda, o cümlədən xarici broker vasitəsilə təkrar sığortalaya bilərlər.

Sığortaçılar bağladıqları siğorta müqavilələri üzrə təkrar sığortaya verilən risklərin həcmindən və təkrar sığortaçının müəyyən etdiyi siğorta tariflərindən asılı olaraq, təkrarsıgortaçılara onların qəbul etdikləri risklərə görə təkrar siğorta haqları ödəyirlər.

Sığortaçılar yalnız fəaliyyət aparmağa razılıq (lisenziya) aldıqları siğorta növləri üzrə riskləri təkrar sığortaya qəbul edə bilərlər.

### **III**

## **Sığorta işinin təkmilləşdirilməsi və inkişafı problemləri**

---

---

XIX əsrin axırlarında Azərbaycanda sığorta xidmətinin həyata keçirilməsinə başlanmışdır. Azərbaycanda neft sənayesinə xarici dövlətlərin marağının artması ilə əlaqədar xarici investisiyaların bu sahəyə cəlb edilməsi sığorta işinin formallaşması və inkişafına təkan verdi.

Azərbaycanda ilk neft və gəmiçilik şirkətlərinin yaranması ilə əlaqədar onların əmlakının və daşınan yüklerin təbii fəlakət və gözlənilməz hadisələr nəticəsində dəyə biləcək zərərlərin sığorta təminatına alınmasını zəruriyyətə çevirmiş və ilk dəfə yaradılmış sığorta cəmiyyətləri tərəfindən könüllü sığorta müqavilələri əsasında həyata keçirilmişdir. Belə ki, həmin dövürdə Azərbaycanda xarici dövlətlərin sığorta şirkətlərinin filialları (şöbələri) fəaliyyət göstərməyə başlamışdır. Artıq 1912-ci ildə Azərbaycanda kapitalizmin iqtisadi inkişaf mərhələsinin yüksəlməsi ilə əlaqədar ölkədə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi.

Azərbaycanda sığorta xidməti öz inkişafında üç əsas mərhələni keçmişdir:

- a) Oktyabr inqilabından əvvəlki;
- b) İngilabdan sonrakı;
- v) 1990-ci illərdən başlayan müasir dövr;

Oktyabr inqilabındanadək Azərbaycanda qeyd edildiyi kimi xarici dövlətlərin sığorta şirkətlərinin filialları və şöbələri fəaliyyət göstərmişdir. İngilabdan sonra isə 1921-ci

ildə Rusiya Xalq Maliyyə Komisarlığı nəzdində Dövlət Sığorta İdarəsi təşkil olunmuşdur. Bu sığorta idarəsi təkcə RSFSR-də deyil, SSRİ dövləti adı altında birləşmiş dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin ərazisində sığorta xidmətini həyata keçirmişdir.

1922-ci ildə dövlət sığortası təsərrüfat hesabına keçmişdir.

İnqilabdan sonra Azərbaycanda ölkə daxilində sığorta xidmətini SSRİ Baş Dövlət Sığorta İdarəsinin tabeçiliyində olan Azərbaycan Baş Dövlət Sığorta İdarəsi və onun tabeçiliyində olan şəhər və rayon Dövlət Sığorta İdarələri tərəfindən həyata keçirilmişdir.

Xarici dövlətlərlə əlaqədar olan sığorta xidmətləri «İNQOSSTRAX» in ölkəmizdə olan nümayəndəliyi tərəfindən aparılmışdır.

1921-ci ildən başlayaraq dövlət sığortasına həyatın könüllü sığortası və bədbəxt hadisələrdən sığorta işinin həyata keçirilməsi hüquq verilmişdir.

SSRİ məkanına daxil olan dövlətlərdə, o cümlədən Azərbaycanda sığortanın könüllü və icbari (məcburi) növlərinin aparılması qaydaları vahid formada SSRİ Baş Dövlət Sığorta İdarəsi tərəfindən hazırlanmış qaydalar əsasında aparılmışdır.

Şəxsi sığorta qaydalarında ən böyük dəyişikliklər 1956 – 1965-ci illərə təsadüf olunur. 1963-cü ildə müstəqil sahə kimi uşaqların könüllü sığortalanmasına başlanılmışdır. 1966-ci ildən başlayaraq şəxsi sığorta müqaviləleri üzrə hesablanmış sığorta haqlarının idarənin, təşkilatın və müəssisənin mühasibatlığında nağdsız hesablaşmalar yolu ilə həyata keçirilməsinə başlanılmışdır.

1975-ci illərin əvvəlinə SSRİ üzrə şəxsi sığorta üzrə sığortalandanların sayı təxminən 60 mln. nəfər olmuşdur ki, bununda 50%-ə qədərini fəhlələr, qulluqçular və kolxozçular təşkil etmişdir.

1977-ci ildən başlayaraq uşaqların valideyinləri və onların qeyumları ilə toy mərasimlərinin keçirilməsi üzrə əlavə sosial təminat yaradılması məqsədi ilə könüllü qaydada nigahadək (toyadək) sığorta müqaviləleri bağlanması üzrə sığorta xidmətinin həyata keçirilməsinin bünövrəsi qoyulmuşdur.

1986-ci ildə şəxsi sığortanın növlərinə məktəblilərin, 1987-ci ildən isə uşaqların bədbəxt hadisələrdən sığortası da əlavə olunmuşdur. Lakin 1990-ci illərin iqtisadi böhranları SSRİ məkanında şəxsi sığortanın, o cümlədən həyatın qarşıq sığortasının, uşaqların və nigahadək (toyadək) sığortanın perespektivsiz olduğunu, müstəqillik əldə edildikdən sonra həmin sığorta müqavilələri üzrə sığorta olunanlara indeksləşdirilmiş sığorta ödənişlərinin verilməsini təmin etmədiyi üçün vətəndaşlar tərəfindən bu növ sığorta üzrə müqavilələr bağlanmasından imtina edildi.

Azərbaycanda müstəqillik dövründək əhaliyə göstərilən sığorta xidməti məhdud dairədə, daha doğrusu dövlət sosial təminat sisteminə əlavə kimi fəaliyyət göstərirdi.

Ölkəmizdə sığorta işi 1990-ci ildən başlayaraq müstəqil inkişaf etməyə başladı və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən məqsədyönlü işlər aparıldı.

16 oktyabr 1991-ci ildə sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə ölkəmizdə sığorta olunanların, sığortaçıların və dövlətin mənafelərinin qorunması və sığorta xidməti sahəsində dövlət nəzarətinin təşkili və metodik rəhbərliyin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi sənədlərin hazırlanması və bazar iqtisadiyyatına kecid dövründə sığorta xidmətinin tənzimlənməsini həyata keçirən Dövlət Sığorta Nəzarəti yaradılmışdı.

Bazar iqtisadiyyatına kecidlə əlaqədar bazar infrastrukturunun yaranması, əmtəə istehsalçılarının müstəqilliyi, istehsal münasibətlərinin inkişafında və maddi nemətlərin bölgüsündə dövlətin inzibati təsirinin kəskin surətdə azalması, milli sığorta bazarının yaranması prosesini, onun tərkibini, fiziki və hüquqi şəxslərə göstərilən sığorta xidməti növlərini kəskin surətdə dəyişdirdi.

Ölkədə sığorta xidmətinin təkmilləşdirilməsində sığorta bazarının formalaşması və hüquqi bazasının yaranması xüsusi əhəmiyyət kəsb edir.

Müstəqillik dövründən başlayaraq Azərbaycanda Dövlət Sığorta Kommersiya Şirkəti ilə yanaşı özəl sığorta təşkilatları sığorta cəmiyyətləri və şirkətləri formasında yaranmağa və ilbə il inkişaf etməyə başladı.

1993-cü ildə ölkə tarixində ilk dəfə olaraq «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsinin hüquqi əsasını qoydu. Belə ki, bu Qanun özündə sığorta təşkilatlarının yaradılmasının, uçota alınmasının, sığortanın növləri üzrə xüsusi razılıq (lisenziyanın) verilməsinin, sığorta bazarının peşəkar iştirakçılarının (sığorta agentlərinin, ekspertlərin, aktuarların, broker və produktorların) işinin təşkilinin, sığorta müqavilələrinin bağlanması qaydası, müqavilənin etibarsız sayılması və xitam verilməsi halları və sığorta müqavilələri üzrə sığortaçıların və sığortalıların hüquq və vəzifələri, sığortaçıların sığorta müqavilələri üzrə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün maliyyə sabitliyinin təmin edilməsinin əsaslarını əhatə edir.

Ölkədə sığorta təşkilatlarının səylərini birləşdirmək, sığorta bazarının inkişafına kömək etmək, onların fəaliyyətini əlaqələndirmək, dövlət, beynəlxalq təşkilatlarla əlaqələrini təşkil etmək və bərabərlik prinsipləri əsasında sığorta fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərilməsi məqsədi ilə 1993-cü ildə ilk dəfə olaraq Azərbaycanda Sığorta Cəmiyyətləri ittifaqı yaradıldı.

Müstəqil Azərbaycan Respublikasında 1998-2000-ci illərdə sığorta bazarında sığorta işinin təkminləşdirilməsi və inkişaf etdirilməsinə dair Dövlət Sığorta Nəzarəti tərfindən konsepsiya işlənilməklə, onun həyata keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Respublikada sığorta bazarının tənzimlənməsi və sığorta qanunvericiliyinin tələblərinə uyğun inkişaf etdirilməsinə dair 35-dən çox normativ və metodiki sənədlər hazırlanmaqla icra mexanizmi kimi istifadə olunmuş, ardıcıl olaraq sığorta işlərinin inkişafı və günün tələblərinə müvafiq həmin sənədlərdə əlavə və dəyişikliklər edilmişdir.

1993-cü ildə qəbul edilmiş «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ölkəmizdə sığorta işinin inkişaf etdirilməsi üçün geniş imkanlar açdı. Lakin sığorta bazarı inkişaf etdikcə bu qanunun dəyişdirilməsi və təkmilləşdirilməsi zəruriliyi ortaya çıxdı. Təkrarsıgortanın tətbiqi və inkişafı, Avropa İqtisadi İttifaqına integrasiya və sığorta olunanlara etibarlı sığorta təminatının verilməsi və sığorta təşkilatları tərəfindən sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi və əlavə gəlir götürmələrinin tənzimlənməsi qüvvədə olan qanunun dəyişdirilməsini tələb etdi.


Dövlət Sığorta Nəzarəti Sığortaçılar İttifaqı ilə birlikdə ölkədə sığorta bazarının tələb və təkliflərini nəzərə almaqla «Sığorta haqqında» Azərbaycan Respublikasının dünya və Avropa standartlarına uyğun yeni variantını işləmiş və bu qanun 25 iyun 1999-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş, 19 avqust 1999-cu ildə ölkə Prezidenti tərəfindən təsdiq edilməklə hüquqi qüvvəyə minmişdir.

Bu qanun ölkədə sığorta işinin inkişafı və həyata keçirilməsini, sığortalıların hüquq və mənafelərinin müdafiə edilməsini, sığorta təşkilatlarının maliyyə bazasının möhkəm-ləndirilməsini, sığorta sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (sığorta ekspertlərinin, aktuarların, agentlərin, brokerlərin və produktorların) peşə fəaliyyətinin, sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsini və sığorta sahəsində müvafiq dövlət orqanlarının səlahiyyətlərinin müəyyən edilməsini özündə əks etdirmişdir.

Mövcud sığorta qanunvericiliyinə əsasən sığorta həyat və qeyri-həyat sığorta növlərini özündə birləşdirir (bax sxem N 1).

Sxem №1

Qüvvədə olan siğorta qanunvericiliyinə əsasən siğorta aşağıdakı növlərini özündə birləşdirir




Ölkəmizdə aparılan qeyri həyat sığortasına aid olan sığorta növləri demək olar ki, iqtisadiyyatın bütün sahələrini, o cümlədən vətəndaşların sağlamlığını və əmlak mənafeylərini əhəatə edir. Bu isə ölkəmizdə beynəlxalq standartlara uyğun milli sığorta bazarının formalaşmasına və inkişaf etməsinə müsbət təsir göstərir.

Respublikamızda aparılan sığortanın icbari növlərinə nisbətən sığortanın könüllü növləri daha sürətlə inkişaf etmişdir. Belə ki, 1998-ci ildə daxil olmuş 56,0 mlrd. manat sığorta haqqının 74,3 faihzini könüllü, 25,7 faizini icbari, 1999-cu ildə daxil olmuş 60,0 mlrd. manat sığorta haqqının 79,7 faizini könüllü, 20,3 faizini icbari, 2000-ci ildə daxil olmuş 77,6 mlrd. manat sığorta haqqının 84,0 faizini könüllü, 16,0 faizini icbari, 2001-ci ildə daxil olmuş 185,4 mlrd. manat sığorta haqqının 92,0 faizini könüllü, 8,0 faizini icbari və 2002-ci ildə daxil olmuş sığorta haqqının 92,4 faizini könüllü və 7,6 faizini isə icbari sığorta növləri təşkil etmişdir.

1998-2002-ci illər üzrə respublikamızda bağlanılmış sığorta müqavilələri üzrə daxil olmuş sığorta haqlarının və baş vermiş sığorta hadisələri üzrə verilmiş sığorta ödənişlərinin dinamikası aşağıdakı kimi olmuşdur (bax diaqram 1):

mldr.manatla

diaqram 1



Sığorta haqları

Sığorta ödənişi

Müasir dövrdə sığortanın əsas prinsipial iiqtisadi inkişaf istiqamətləri mərhələsinin başlıca tələblərindən biri bazar iqtisadiyyatı şəraitində sığortaya cəlb olunmadə inhisaçılığa yol verilməməsi və minimum vahid tarif dərəcələrinin tətbiq edilməsi, sığortanın ayrı ayrı növləri üzrə əsas şərtlərinin vahid qaydalarının qəbul edilərək icra edilməsi, ölkə daxili təkrarsığorta fəaliyyətinin təşkil edilməsi və s. məsələlər təşkil edir.

1990-ci ildən başlayaraq ölkəmizdə inkişaf etməkdə olan sığorta bazarında rəqabətə davam gətirməyən, maliyyə sabitliyinin əsasını təşkil edən nizamnamə kapitalının minimum məbləğini təmin edə bilməyən 26-dan çox sığorta təşkilatı ləğv edilmişdir.

Sığorta bazarında fiziki və hüquqi şəxslərə sığortanın könüllü və icbari növləri üzrə 40-a qədər sığorta xidməti növləri təklif olunur.

Sığorta xidmətlərinin 90 faizi, sığorta ödənişlərinin isə 80 faizi sabit işləyən sığorta təşkilatlarının payına düşür.

2001-2002-ci illər üzrə daxil olmuş sığorta haqları və sığorta ödənişlərinin müqayisəli təhlili göstərir ki, ölkəmizdə sığorta xidmətinə marağın artması, sığorta haqlarının daxil olması və sığorta hadisələri ilə əlaqədar verilmiş sığorta ödənişləri əvvəlki illərə nisbətən artan müstəvidə inkişaf etmişdir (bax cədvəl 1, 2)

Cədvəl 1

## 2001-2002-ci illər üzrə siğorta haqqları

Siğorta növləri	2001-ci il			2002-ci il			Artım, %		Azalma, %	
			Siğorta haqqının ümumi hacmində xüsusi çeki, %	Siğorta haqları		Siğorta haqqının ümumi hacmində xüsusi çeki, %	manat ürün	dollar ürün	manat ürün	dollar ürün
	mln.man	min.dol		mln.man	min.dol					
1	2	3	4	5	6	7	8	9	10	11
Könüllü siğorta növləri	43401,8	9089,4	8642	24877,3	5084,3	7398			42,68	44,06
O cümlədən										
Həyat siğortası	1658,7	347,4	3,30	3232,7	660,7	9,61	94,89	90,18	-	-
O cümlədən										
Həyat siğortası	1658,7	347,4	3,30	3232,7	660,7	9,61	94,89	90,18	-	-
Pensiya siğortası	-	-	-	-	-	-	-	-	-	-
Qeyri-həyat siğortası	41743,1	8742,0	83,12	21644,6	4423,6	64,37	-	-	48,15	49,40
O cümlədən										
Yanıq siğortası	32582,2	6823,5	64,88	1707,8	757,8	11,03	-	-	88,62	88,89
Qəza siğortası	4153,8	869,9	8,27	6326,3	1292,9	18,81	52,30	48,63	-	-
Fərdi qəza siğortası	787,1	164,8	1,57	3841,7	786,4	11,44	388,85	377,18	-	-
Nəqliyyat siğortası	354,0	74,1	0,70	1038,2	212,2	3,09	193,28	186,37	-	-
Mühəndislik siğortası	-	-	-	111,7	22,8	0,33	-	-	-	-
Tibbi siğorta	3604,1	754,8	7,18	6456,6	1319,6	19,20	79,15	74,83	-	-
K/l məh. siğ.	98,7	20,7		100,8	20,6	0,30	2,13	-	-	0,48
Heyvanların siğ.	163,2	34,2	0,32	55,5	11,3	0,17	-	-	65,99	66,96
İcbari siğorta növləri	6817,0	1427,6	13,58	8750,2	1788,3	26,02	28,36	25,27	-	-
O cümlədən										
İcbari siğ. diğer növləri	4887,4	1023,5	9,74	7046,2	1440,1	20,95	44,17	40,70	-	-
Mülki məsuliyyətin siğortası	1929,6	404,1	3,84	1704,0	348,2	5,07	-	-	11,69	13,83
Yekun	50218,8	10517,0	100	33627,5	6872,6	100	-	-	33,04	34,65

Qeyd: Azərbaycan Respublikası Milli Bankının məzənnəsi üzrə 1 ABŞ dolları 01.01.2002-ci il - 4775 man

Cədvəl 2

## 2001-2002-ci illər üzrə siğorta ödənişləri

Siğorta növləri	2001-ci il				2002-ci il				Artım, %		Azalma, %	
			Siğorta haqqının ümumi həcmində xüsusi çeki, %		Siğorta haqları		Siğorta haqqının ümumi həcmində xüsusi çeki, %		manat ürün	dollar üçün	manat ürün	dollar ürün
	mln.man	min.dol	mln.man	min.dol	mln.man	min.dol	mln.man	min.dol				
1	2	3	4	5	6	7	8	9	10	11		
Könüllü siğorta növləri	170564,4	35720,3	92,02	192449,7	39331,6	91,92	12,83	10,11	—	—		
O cümlədən												
Həyat siğortası	1930,7	404,3	1,04	3627,8	741,4	1,73	87,980	83,38	—	—		
O cümlədən												
Həyat siğortası	1930,7	404,3	1,04	3627,8	741,4	1,73	87,90	83,38	—	—		
Pensiya siğortası	—	—	—	—	—	—	—	—	—	—		
Qeyri-həyat siğortası	168633,7	35316,0	90,98	188821,9	38590,2	90,19	11,97	9,27	—	—		
O cümlədən												
Yanğıن siğortası	69210,5	14494,3	37,34	87421,3	17866,6	41,75	26,31	23,27	—	—		
Qəza siğortası	77479,5	16226,1	41,80	76933,1	15723,1	36,75	—	—	—	—		
Fərdi qəza siğortası	10251,0	2146,8	5,53	6068,8	1240,3	2,90	—	—	—	—		
Nəqliyyat siğortası	2228,1	466,6	1,20	5336,2	1090,6	2,55	139,50	133,73	—	—		
Mühəndislik siğortası	47,1	9,9	0,03	976,9	199,6	0,47	1974,10	1916,16	—	—		
Tibbi siğorta	9233,5	1933,7	4,98	11917,9	2435,7	5,69	29,07	25,96	—	—		
K/t məh.siğ	30,3	6,4	0,02	117,5	24,0	0,06	287,79	275,00	—	—		
Heyvanların siğ.	153,7	32,2	0,08	50,2	10,3	0,02	—	—	67,34	68,01		
İcbari siğorta növləri	14791,3	3097,6	7,98	16913,3	3456,6	8,08	14,35	11,59	—	—		
O cümlədən												
İcbari siğ. diger növləri	6801,0	1424,3	3,67	8879,9	1814,8	4,24	30,57	27,42	—	—		
Mülki məsuliyyətin siğortası	7990,3	1673,3	4,31	8033,4	1641,8	3,84	0,54	—	—	1,88		
Yekun	185355,7	38817,9	100	209363,0	42788,2	100	12,95	10,23	—	—		

Qeyd: Azərbaycan Respublikası Milli Bankının məzənnəsi üzrə 1 ABŞ dolları 01.01.2002-ci il – 4775 man

Ölkəmizdə sığorta xidmətlərinin bazar iqtisadiyyatının tələblərinə və sığorta etdirənlərin tələb və təkliflərini nəzərə almaqla həyata keçirilməsi, sığorta məbləğlərinə tətbiq olunan tarif dərəcələrinin düzgün seçiləməsi, hesablanmış sığorta haqları üzrə güzəşt faizlərinin verilməsi və sığorta bazarı üzrə dövlət tənzimlənməsinin günün tələblərinə uğunlaşdırmaqla gücləndirilməsi sığorta xidmətinin yüksəlməsinə şərait yaratmışdır.

Sığortahlara ehtibarlı sığorta təminatının verilməsində və sığorta xidmətlərinin dünya sığorta sisteminə yaxınlaşdırılmasında sığorta risqlərinin təkrarsığortaya verilməsi mühüm rol oynayır.

Azərbaycan Respublikasında sığorta qanunvericiliyi ilə sığorta təşkilatları üçün müəyyən olunmuş saxlama həddindən artıq olan sığorta risqlərinin təkrarsığortaya verilməsi qanunvericiliyin tələbləri ilə həyata keçirilir. Bu isə öz növbəçəsində baş verə biləcək sığorta hadisələri nəticəsində sığorta təminatına alınmış sığorta növləri üzrə dəymış zərərin vaxtında ödənilməsinə imkan verir. Beləki, 2001-ci ildə daxil olmuş 185,4 mln. manat sığorta haqqının 140,4 mln. manatı və 2002-ci ildə daxil olmuş 209,4 mln. manat sığorta haqqının 157,4 mln. manatı təkrarsığorta yolu ilə bölüşdürülmüşdür. Təkrarsığortaya verilmiş təkrarsığorta haqlarının 2001-ci ildə 5,7 faizi və 2002-ci ildə 6,3 faizi respublika sığortaçıları arasında bölüşdürülməklə qalan məbləğlər xarici təkrarsığortaçılara verilmişdir (bax cədvəl N 3).

Cədvəl 3

## Təkrarsığorta əməliyyatları barədə məlumatlar

(mln.manat)

Göstəricilərin adları	Cəmi											
	2001 il	%	2002 il	%	O cümlədən:				Həyat siğortasından başqa digər siğortalar			
					Həyat siğortası				Həyat siğortasından başqa digər siğortalar			
					2001 il	%	2002 il	%	2001 il	%	2002 il	%
1	2	3	4	5	6	7	8	9	10	11	12	13
Sığorta haqqları (sığorta mükafatları) daxil olmur - cəmi:	185355,7	x	209363,0	x	1930,7	x	3627,8	x	183425,0	x	205735,2	x
Təkrar siğortaya verilmiş risqlər üzrə sığorta haqqları (mükafatlar) cəmi:	140394,9	100	157452,6	100	-	-	-	-	140394,9	100	157452,6	100
O cümlədən Azerbaycan Respublikası ərazisində	7951,9	5,7	9995,0	6,3	-	-	-	-	7951,9	5,7	9995,0	6,3
Azerbaycan Respublikası ərazisindən kenarda	132443,0	94,3	147457,6	93,7	-	-	-	-	132443,0	94,3	147457,6	93,7
Sığorta haqqlarının (mükafatların) ümumi həcmində təkrarsığortaya verilen risqlər üzrə mükafatların payı	x	75,7	x	75,2	-	-	-	-	x	76,5	x	76,5
Odənmış zərərlər (sığorta ödənişləri)	50218,8	x	33627,5	x	1658,7	x	3232,7	x	48560,1	x	30394,8	x
Təkrar siğortaya verilmiş risqlər üzrə zərərlərdə təkrarsığortaçıların payı-cəmi:	27172,2	100	14918,5	100	-	-	-	-	27172,2	100	14918,5	100
O cümlədən Azerbaycan Respublikası ərazisində	256,4	0,9	968,2	6,5	-	-	-	-	256,4	0,9	968,2	6,5
Azerbaycan Respublikası ərazisindən kenarda	26915,8	99,1	13950,3	93,5	-	-	-	-	26915,8	99,1	13950,3	93,5
Odənmış zərərlər (sığorta ödənişlərində) təkrarsığortaya verilmiş risqlər üzrə zərərlərdə təkrarsığortanın payı	x	54,1	x	44,4	-	-	-	-	x	55,9	x	49,1

## ***Sığorta işinin təkmilləşdirilməsi və inkişafı problemləri***

---



Bundan başqa daxil olmuş sığorta haqlarından sığorta ödənişlərinin verilməsi üçün yaradılmış sığorta ehtiyatlarının strukturunda həyat sığortasına nisbətən qeyri həyat sığorta növlərinin xüsusi çəkisi daha yüksək faiz təşkil edir (2001-ci ildə 92,5 faiz, 2002-ci ildə 97,0 faiz) (bax sxem N 2).

Sxem 2

## Siğorta ehtiyatları

(mln. man)


	2001 il	%	2002 il	%
Siğorta ehtiyatları -	18380,0	100	20806,0	100
<b>O cümlədən:</b>				
Həyat siğortası üzrə:	1375,0	7,5	616,0	3,0
Həyat siğortasından başqa, digər siğorta növləri üzrə – cəmi:	17005,0	92,5	20190,0	97,0
<b>Bunlardan:</b>				
Qazanılmamış mükafatlar ehtiyatı:	10152,0	59,7	12907,0	63,9
Zərərlər ehtiyatı:	2966,0	17,4	3712,0	18,4
Qarşısılınma tədbirləri ehtiyatı:	887,0	5,2	678,0	3,4
Xüsusi təminat:	3000,0	17,4	2893,0	14,3

**2001-ci il üçün siğorta ehtiyatlarının strukturu****2002-ci il üçün siğorta ehtiyatlarının strukturu**

Sığorta təşkilatlarının maliyyə sabitliyinin qorunmasında əsas rol oynayan nizamnamə, əlavə və ehtiyat kapitalları məbləğidə ilbə il artan müstəvidə inkmişaf etmişdir. Misal üçün 2001-ci ildə sığorta təşkilatlarının nizamnamə kapitalının məcmu 38148,3 mln. manat, əlavə kapital 4596,0 mln. manat və ehtiyat kapitalı 2172,0 mln. manat olmuşdursada, bu göstəricilər 2002-ci ildə 75034,4; 8427,0 və 2197,7 mln. manat olmuşdur (bax sxem N 3).

Sxem 3


### Məcmi kapitalın strukturu



2001-ci il

2002-ci il

### Sığortaçıların məcmi kapital strukturunun dəyişməsi mln.manatla



## Sığorta işinin təkmilləşdirilməsi və inkişafı problemləri

Ölkədə sığorta xidmətlərin inkişaf etməsi ilə əlaqədar, sığorta təşkilatlarının sərəncamında olan sığota ehtiyatları və sərbəst vəsaitlərdən ölkə iqtisadiyyatına investisiyaya yönəldilməsidə ilbə il artmışdır. Misal üçün 2001-ci ildə investisiyaya 29371,8 mln. manat pul vəsaiti yönəldilmişdir, 2002-ci ildə bu rəqəm 48662,1 mln. manat təşkil etmişdir (bax sxem N 4).


Sxem 4

01.01.2002-ci il və 01.01.2003-cü il vəziyyetinə sığortaçıların investisiya fəaliyyəti


(mln. man)

	2001 il	%	2002 il	%
Cəmi investisiyaya qoyulmuşdur	29371,8	100	48662,1	100
O cümlədən:				
Bank əmanətləri (depozitlər)	21092,7	71,8	33338,4	68,5
Dövlət səhmləri, müəssisə və təşkilatların başqa səhmləri	4492,7	15,3	6558,9	13,5
Sair investisiyalar (paylar və iştirak etmələr)	3786,4	12,9	8764,8	18,0

Sığortaçıların 2001-ci il ərzində investisiya fəaliyyətinin strukturu



Sığortaçıların 2002-ci il ərzində investisiya fəaliyyətinin strukturu



- Bank əmanətləri (depozitlər)
- Dövlət səhmləri, müəssisə və təşkilatların başqa səhmləri
- Sair investisiyalar (paylar və iştirak etmələr)

İnkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatı sərt tənzimlənmə sisteminə malikdir. Sığorta belə şəraitdə bir tərəfdən istehsalın və istehlakın təmin edilməsində tənzimlənmə sisteminin bir elementi kimi, digər tərəfdən isə tənzimlənmə obyekti kimi çıxış edir.

Ölkəmizdə aparılan iqtisadi islahatlarla əlaqədar 2001-ci il 18 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin 467 sayılı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Dövlət Sığorta Nəzarətinin funksiyaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə verildikdən sonra, ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi, etibarlı sığorta təminatının yaradılması, sığorta fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri həyata keçirilir.

Belə ki, Maliyyə Nazirliyinin təşəbbüsü əsasında, sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlığının yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği əhəmiyyətli dərəcədə artırılaraq, fəaliyyət göstərən sığortaçılar üçün 2004-cü ilin əvvəlinədək mərhələlərlə ödənilməklə 2 milyard manat, yeni yaranan sığortaçılar üçün 2 milyard manat və təkrarsıgortaçılar üçün 5 milyard manat müəyyən edilmişdir.

Sığorta bazarı üzrə dövlət tərəfindən aparılan məqsədyönlü siyasetin nəticəsində ümumi daxili məhsulda (ÜDM) sığortahaqlarının payda artmışdır (2000-ci ildə bu rəqəm 0,35, 2001-ci ildə 0,70 və 2002-ci ildə 0,71 faiz təşkil etmişdir). Bundan başqa sığort təşkilatları dövlət büdcəsinə 2000-ci ildə 2,1 mlrd. manat vergi şəklində pul vəsaitləri köçürmüştürlərsə 2002-ci ildə isə bu rəqəm 10,5 mlrd. manat təşkil etmişdir.

Sığorta bazarının inkişafı etdirilməsi və tənzimlənməsində peşəkar sığorta kadrların olması əsas amillərdən biri-

dir. Bu məqsədlə Maliyyə Nazirliyinin təklifi və təşəbbüsü ilə 2002-ci tədris ilindən başlayaraq Azərbaycan Dövlət İqtisad Univeristetində sığorta ixtisası qrupunun yaradılması qərara alınmışdır.

Ölkəmizdə təməli qoyulmuş sığorta bazarının mövcud qanunvericilik aktları əsasında tənzimlənməsi və inkişaf etdirilməsində dövlət siyasetinin düzgün qurulması, əhali arasında kütləvi informasiya vasitələri ilə (mətbuat, radio və televiziya), idarə, müəssisə və təşkilatlarda keçirilən birgə tədbirlərdə sığortanın əhəmsiyyəti və onun cəmiyyətdə rolü barədə izahat işlərinin təşkili və respublika əhalisinin sosial durumu və iqtisadiyyatın inkişafı mühüm əhəmiyyət kəsb edir.

Bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatına cəlb olunan xarici investisiyaların ölkə daxilində fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən sigortalanması üçün onların maliyyə imkanlarının artırılması və dünya sığorta bazارında ödəmə qabiliyyəti və ehtibarlıq reytinglərinin artmasını və xarici dövlətlərin təkrarsığortaçıları ilə mükəmməl əməkdaşlıqlarının qurulmasını tələb edir.

Mövcud dövrə sığortanın inkişaf etdirilməsində əhalinin sosial durumunun aşağı olması, fəaliyyət göstərən iri müəssisə və təşkilatların sayının az olması, SSRİ-i dövründən öz həyatlarını və uşaqlarını sigortalamış vətəndaşlara indeksləşdirilmiş sığorta məbləğlerinin verilməməsi və bunun sahəsində həyat sığortasına inamsızlığın artması, sığorta sahələri üzrə ixtisaslaşdırılmış sığorta təşkilatlarının formallaşmaması, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığorta ekspertlərinin, hüquqi şəxs kimi yaradılmış sığorta agent şəbəkələrinin və vergi ödəyiciləri kimi dövlət qeydiyyatından keçmiş fiziki şəxs sığorta agentləri və sığorta brokerlərinin olmaması və ölkə daxilində təkrarsığorta qrupunun yaradılmaması əsas problemlərindən biridir.

Sığortanın inkişaf etdirilməsinə təsir edən amillərdən biridə regiyonlarda fermer təsərrüfatlarının zəif inkişaf etməsi, əhalinin sosial durumunun və sığorta xidmətlərinin aşağı səviyyədə qurulması təşkil edir. Beləki, bu regiyonlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və rayon ərazilərində qəsəbə və kəndlərdə yaşayan vətəndaşların əmlak mənafeylərinin sığortalanması üçün dövlət programının qəbul edilməsini və bununla əlaqədar müvafiq qanunvericilik aktlarının qəbul edilməsini tələbedir.

Bu sahədə sığortanın inkişaf etdirilməsi və onun iənzimlənməsində meydana gələn problemlərin aradan qaldırılmasında Maliyyə Nazirliyi mütamadi olaraq ardıcıl tədbirlərin həyata keçirilməsi üçün qanun lahiyyəəlrin və təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir.

## IV

# Bazar münasibətləri şəraitində sigorta bazarının rolü

---

---

Azərbaycanda bazar iqtisadiyyatının yaranması və inkişafı vətəndaşların və əmtəə istehsalçılarının maraqlarının qorunmasında sigortanın rolunu daha da artırdı. Sigortaya tələbin artması yeni özəl sigorta şirkətlərinin yaranmasına və inkişafına şərait yaratdı. Sigorta xidmətlərinin artması, sigortahıllarla sigortaçılar arasında münasibətlərin geniş vüsət alması ölkədə sigorta bazarının yaranmasını təmin etmiş oldu.

Sigorta bazarı anlayışı iqtisadi ədəbiyyatda iki aspektdə izah olunur. Birincisi, sigorta bazarı alqı-satqı obyekti xüsusi növ defisit əmtəə-sigorta müdafiəsi (sigorta xidmətləri) olan iqtisadi münasibətlərin spesifik bir sahəsidir və burada ona tələb və təklif formalaşır. Bazar sigortaçı ilə sigortalı arasında üzvü əlaqəni təmin edir. İkincisi, sigorta bazarı sigorta fəaliyyətini həyata keçirən sigorta və təkrar sigorta təşkilatlarının (sigortaçıların) integrasiya olunmuş mürəkkəb sistemidir. Sigorta bazarının fəaliyyəti dəyər qanununa və təklif qanununa tabe olur.

Sigorta bazarının formallaşmasının və inkişafının obyektiv əsasını sigorta müdafiəsinə olan ictimai tələbat təşkil edir. Bu da ziyanın ödənməsi və gözlənilməyən fəvqələdə hadislərdən zərər çəkənlərə pul yardımının göstərilməsi yolu ilə təkrar istehsal prosesinin fasiləsizliyini təmin etməyə imkan verir. Sigorta bazarının inkişafının ikinci şərti, cəmiyyətin sigorta müdafiəsinə tələbatının bütün

## ***Bazar münasibətləri şəraitində siğorta bazarının rolü***

---

müxtəlif formalarını ödəməyə qabil olan kifayət qədər müstəqil siğorta şirkətlərinin mövcud olmasıdır.

Beləliklə, siğorta xidmətlərini satan siğortaçılar (siğorta şirkətləri) və siğorta müdafiəsinə ehtiyacı olan siğortahılar (hüquqi və fiziki şəxslər) siğorta bazarında siğorta xidmətlərinin iştirakçılarıdır. Bazar münasibətləri şəraitində potensial siğortaçıların maraqları risklərin siğorta olunmasında artır. Bu risklər muzdlu fəhlələr qarşısında işəgötürənlərin və sahibkarların məsuliyyətinin artması ilə, onların sərəncamlarında olan əmlak üzərində hüquqlarının genişlənməsi ilə, eləcə də iş yerlərinin itirilməsi, müəssisələrin, bankların və s. iflası zamanı maliyyə zəmanətlərinin təmin olunması ilə əlaqədardır.

Siğorta bazarı elə bir iqtisadi münasibətlər sferasıdır ki, burada alqı-satqı obyekti rolunda siğorta müdafiəsi çıxış edir və ona tələb və təklif formalıdır.

Siğorta bazarında spesifik əmtəə kimi bazar münasibətləri şəraitində tərkibi və strukturu daha da genişlənən siğorta xidmətləri çıxış edirlər.

Siğorta bazarını siğorta xidmətlərinə olan tələb və təklifin miqyasından asılı olaraq daxili, xarici və beynəlxalq növlərinə ayırmak olar.

Daxili siğorta bazarı-öz fəaliyyətini müəyyən ərazidə həyata keçirən konkret siğortaçılar tərəfindən siğorta xidmətlərinə olan tələbatın ödəndiyi hər bir ayrıca regionda meydana çıxan bazardır.

Xarici siğorta bazarı-müəyyən ərazidə siğortaçılarla və siğortahılarla qarşılıqlı əlaqədə olan və daxili bazarın hüdudlarından kənardə yerləşən bazardır.

Beynəlxalq (dünya) siğorta bazarı-dünya təsərrüfatı miqyasında siğorta və təkrar siğorta fəaliyyətini eks etdirir.

Dövlət bazar münasibətlərində dövlət siğorta təşkilatları vasitəsilə iştirak edə bilər və siğortanın bazar mexanizmini tamamlamaqla müxtəlif normativ hüquqi və qanunverici aktlarla siğorta bazarının fəaliyyətinə tənzimləyici təsir göstərə bilər.

Sığorta bazarının inkişafını təmin edən başlıca amillər kimi ölkənin iqtisadi vəziyyətini, əhalinin gəlirlərini, sığorta şirkətlərinin maliyyə sabitliyini və ödəmə qabiliyyətinə malik olmasını (nizamnamə kapitalı, sığorta ehtiyatları, xüsusi təminatı və təkrar sığorta sistemi), göstərilən sığorta xidmətlərinin səviyyəsini və çeşidini (sığorta növləri), ixtisaslı və peşəkar mütəxəssislərin olmasını, sığorta münasibətlərini tənzimləyən qanunvericilik bazasını (normativ hüquqi aktları), sığorta sahəsində zəngin təcrübəyə malik dövlətlərin təcrübəsinin daxili bazara integrasiya olunmasını (tətbiqini), habelə bazarın dövlət tənzimlənməsi, o cümlədən inhisarçılığı yol verilməməsini və sağlam rəqabət mühitinin yaradılmasının təmin edilməsini qeyd etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, sığorta bazarının inkişafında say amili (sığorta şirkətlərinin sayı) elə bir əhəmiyyət kəsb etmir.

Qeyd edildiyi kimi, sığorta bazarının inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafı ilə bilavasitə bağlıdır. Təbii ki, istehsal münasibətlərinin inkişafı sığortaya tələb doğurur və bu tələbin təmin edilməsi sığorta münaşibətlərinin inkişafını təmin edir.

Sığorta bazarının inkişafında əhalinin gəlirləri də əhəmiyyətə malikdir. Belə ki, əgər əhalinin əldə etdiyi gəlir onun maddi və sosial tələbatını tam ödəyirsə, əhali özünün sosial müdafiəsinə əlavə təminat yaratmaq məqsədilə əmlakının, yaxud əmlak mənafelərinin sığortalanmasını zəruri hesab edəcək və əldə etdiyi gəlirdən sığorta haqqı ödəməklə sığorta müqaviləsi bağlamağa üstünlük verəcəkdir.

Dünya təcrübəsində malların ixracı və idkah, müxtəlif kommersiya risqləri, alicinin ödəmə qabiliyyətinin olmaması, müqavilələrə riayət olunmaması sığorta edilir; atom və kosmik risqlərin, ətraf mühitin çirkənməsinin, kom-püterlərin və dənizdə qazma qurğularının, müxtəlif mütəxəssislərin peşə səhvlərindən sığortalar meydana çıxmışdır.

Sığortanın bütün bu və digər növləri dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da geniş yayılmışdır.

Məsələn, dövlətlə biznesin qarşılıqlı münasibətləri nöqtəyi-nəzərindən siğorta ABŞ-nin təsərrüfat sistemində unikal yer tutur. Ölkənin ən təsirli maliyyə institutlarından biri kimi siğorta müasir ABŞ cəmiyyətinin gündəlik həyatının praktiki olaraq bütün aspektlərinə toxunur. Məsələn, Amerika Birləşmiş Ştatlarında bir çox ölkələrdən fərqli olaraq, ölkənin əksər əhalisini əhatə edə biləcək tibbi siğortanın dövlət sistemi yoxdur. Buna görə müalicəyə sərf olunan xərc-lərin çox hissəsi xüsusi siğorta şirkətləri vasitəsi ilə ödənilir.

ABŞ-in siğorta bazarı yüksək rəqabətlidir. Siğorta bazarında minlərlə siğorta şirkətlərinin fəaliyyət göstərməsinə baxmayaraq, onların əksər hissəsi yalnız bir ştatda qeydiyyata alınmış xırda siğorta şirkətləridir.

Lakin, hətta əksər şatlarda qeydiyyata alınmış və filial olaraq milli səviyyədə siğorta əməliyyatlarını aparan böyük siğorta şirkətləri siğortanın hər bir növü üzrə bazarın bir neçə faizinə malikdirlər və qiymətlərə təsir göstərə bilmirlər.

ABŞ-in siğorta bazarında olan rəqabət daha çox dövlətin bu sahənin tənzimlənməsinə yanaşması ilə əlaqədardır. ABŞ dövləti rəqabətə təklifin yüksək səviyyəsini və siğorta xidmətlərinin keyfiyyətini təmin etməyə imkan verən mühüm bir mexanizm kimi baxır. Buna görə də, dövlət mahiyyətcə rəqabətin möhkəmlənməsinə istiqamətlənən və bu sahənin tənzimlənməsinə liberal yanaşmanı əsas götürür. Əksər şatlarda siğorta bazarına yanaşmanın meyarı kapitala olan tələblədir.

Siğortalıların, siğortaçıların və siğorta bazarının digər peşəkar iştirakçılarının, habelə dövlətin hüquq və mənafələrinin qorunması, siğorta bazarının tənzimlənməsi, siğorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə siğorta fəaliyyətinə nəzarət Azərbaycanda Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Qanunvericiliklə Maliyyə Nazirliyinin siğorta sahəsində əsas vəzifələri kimi aşağıdakılardan müəyyən edilmişdir:

1. Sığorta fəaliyyətinin göstərilməsi üçün sığorta şirkətlərinə xüsusi razlıq (lisenziya) vermək;
2. Qanunvericiliyə uyğun olaraq sığortaçıların, o cümlədən təkrar sığortaçıların, onların filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının uçotunu aparmaq;
3. Sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılması, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin olunmasına nəzarət etmək;
4. Qanunvericiliklə müəyyən olunmuş qaydada sığortaçıların sığorta ehtiyatlarının və fondlarının yaradılmasına və yerləşdirilməsinə nəzarət etmək;
5. Sığortaçıların reyestrini aparmaq;
6. Sığorta fəaliyyəti ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyət dairəsində normativ aktları və metodiki sənədləri hazırlayıb təsdiq etmək;
7. Sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər hazırlanmaq.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə Maliyyə Nazirliyinin sığorta sahəsində aşağıdakı hüquqları müəyyənləşdirilmişdir:

1. Sığortaçılardan, brokerlərdən və sığorta bazarnın digər peşəkar iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq;
2. Bu məlumatın və hesabatların düzgünlüyünü yoxlamaq, onların fəaliyyəti və maliyyə əməliyyatları barədə banklara, digər kredit idarələrinə və müəssisələrinə müraciət etmək;
3. Sığortaçıların, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətində qanunun tələblərinin pozulması aşkar edildikdə pozuntuların aradan qaldırılması üçün təqdimatlar vermək, təqdimatlar yerinə yetirilmədikdə sığortaçılara və brokerlərə verilmiş xüsusi razılığın qüvvəsini müvəqqəti dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə müəy-

- yən edilmiş qaydada və hallarda inzibati tənbəh tətbiq etmək;
4. Siğortaçılar və brokerlər tərəfindən siğorta qanunvericiliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia qaldırmaq;
  5. Siğortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların iflas elan edilməsi barədə məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək.

Siğortaçının maliyyə sabitliyinin xüsusi təminatı normativləri gözlənilmədikdə, yaxud onun müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin siğortalıların hüquq və mənafelərinə təhlükəli olan dərəcədə pisləşməsi sübut edildikdə Maliyyə Nazirliyi, müəyyən vaxt verərək həmin siğortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir:

1. Öz vəsaitinin (kapitalın) artırılmasını və (və ya) mənfəətin dividend şəklində bölüşdrülməsinin dayandırılmasını;
2. Risklərin (öhdəliklərin) təkrar siğortaya verilməsi və saxlama paylarının miqdarının dəyişdirilməsini;
3. Yaranmış vəziyyət ilə əlaqədar ümumi yığıncağın çağrılmasını və müvafiq qərar qəbul edilməsini (təsisçi təkdirsə, onun tərəfindən qərar qəbul edilməsini);
4. Maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində digər tədbirlərin görülməsini.

Siğortaçının rəhbərliyi və ya təsisçiləri qeyd olunan tədbirlərin yerinə yetirilməsi haqqında məlumatı dövlət siğorta nəzarəti orqanına aylıq hesabat qaydasında verməlidirlər.

Qeyd olunan tədbirlərin yerinə yetirilməsi və ya onların görülməsinə baxmayaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması mümkün olmadıqda dövlət siğorta nəzarəti orqanının aşağıdakı tədbirləri həyata keçirmək səlahiyyəti vardır:

1. Siğortaçının yeni siğorta və (və ya) təkrar siğorta müqavilələri bağlamasını qadağan etmək;
2. Siğortaçının siğorta fəaliyyəti növlərindən birinə və ya hamisəna aid olan siğorta portfelinin xüsusi təminat və siğorta ehtiyatları ilə birlikdə başqa siğortaçılara verilməsi haqqında qərar qəbul etmək;
3. Müvafiq siğorta fəaliyyətinə xüsusi razılığı ləğv etmək.

Qeyd etmək lazımdır ki, siğorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi və İqtisadi İṅkişaf nazirlikləri tərəfindən həyata keçirilir.

## Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar

---

Sığorta sahəsində münasibətlər «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və beynəlxalq müqavilələri, habelə Maliyyə Nazirliyinin normativ hüquqi aktları ilə tənzimlənir.

«Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produtkor fəaliyyətini) göstərmələrini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

«Sığorta haqqında» Qanunla sığorta təşkilatlarının təşkilati əsasları, yəni sığortaçı kimi fəaliyyət göstərməsi üçün tələb olunan şərtlər və tələblər, sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətinin ümumi əsasları, sığorta müqaviləsinin bağlanması, müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi qaydaları, sığortaçıların və sığortalıların hüquq və vəzifələri, sığortaçının maliyyə

***Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar***

sabitliyinin əsasları, habelə sığorta fəaliyyətinə dövlət nəzarətinin forma və prinsipləri müəyyənləşdirilmişdir.

«Sığorta haqqında» Qanun sığorta işinin həyata keçirilməsinin təmin edilməsi, sığorta fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsi vasitəsi kimi sığortanın bazar infrastrukturunun iqtisadi əhəmiyyətli sahələrindən biri kimi formallaşmasında önəmli yer tutur.

Sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi üçün həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci (Sığorta) fəslində geniş müddəalar nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, mövcud qanunvericiliyə əsasən sığortanın zəruri hesab edilən müəyyən növləri icbari qaydada həyata keçirilə bilər və belə icbari siğotaların aparılması Azərbaycan Respublikasının müvafiq icbari sığorta qanunları ilə nəzərdə tutulmalıdır. İcbari sığorta müqavilələrindən irəli gələn münasibətlər müvafiq icbari sığorta qanunları ilə tənzimlənir. Hazırda Azərbaycanda aşağıdakı qanunlar əsasında icbari qaydada 8 sığorta həyata keçirilir:

1.«Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu haqqında» Azərbaycan Respublikasının Qanunu (Maddə 24,17 may 1996-cı il Azərbaycan Respublikası Milli Məclisi deputatlarının icbari sığortasını nəzərdə tutur.);

2.«Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (31 may 1996-cı il);

3.«Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifəlinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əllilik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında» Əsasnamənin

təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (25 aprel 1997-ci il);

4. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (20 may 1997-ci il);

5. «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (05 oktyabr 1999-cu il);

6. «İcbari ekoloji sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu (12 mart 2002-ci il);

7. «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (30 aprel 2002-ci il);

8. «Sərnişinlərin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (17 iyun 2003-cü il);

Qeyd etmək lazımdır ki, «Sığorta haqqında» Qanunun tələblərinə müvafiq olaraq sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətini, sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması, həyat sığortası üzrə riyazi ehtiyatların hesablanması qaydasını tənzimləyən normativ hüquqi aktlar da qəbul edilmişdir.

Azərbaycan Respublikasının sığorta qanunvericiliyi əsas etibarilə aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1. «Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması Qaydaları» - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 20.12.1999-cu il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat № 200);

2. «Azərbaycan Respublikasında sığorta və təkrar sığorta brokerlərinin fəaliyyət Qaydaları»-Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15.08.2000-ci il tarixli A-43 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

*Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar*

---

tərəfindən 18.08.2000-ci il tarixdə qeydiyyata alınmışdır (Qeydiyyat № 1930);

3.«Aktuar və sığorta ekspertinin fəaliyyət göstərməsi Qaydası»- Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında Dövlət Sığorta Nəzarətinin 15.08.2000-ci il tarixli A-43 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18.08.2000-ci il tarixdə qeydiyyata alınmışdır (Qeydiyyat № 1931);

4. Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları»-Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında Dövlət Sığorta Nəzarətinin 29.09.2000-ci il tarixli A-45 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.10.2000-ci il tarixdə qeydiyyata alınmışdır (Qeydiyyat № 2077);

5. Həyat sığortası üzrə riyazi ehtiyatların hesablanması qaydası.

Sığortaçıların fəaliyyət göstərməsi üçün tələb olunan ilkin şərtlərdən biri sığortaçının sığortalılar qarşısında öhdəliklərinə təminat verə biləcək məbləğdə nizamnamə kapitalına malik olmasıdır. Nizamnamə kapitalı sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətini təmin edən ən əhəmiyyətli şərtlərdəndir.

Mövcud qanunvericilik sığortaçıların və təkrar sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetin tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Nazirlər Kabinetinin müvafiq qərarı ilə hazırda nizamnamə kapitalının minimum məbləği sığortaçılar üçün 2,0 mlrd. manat, təkrar sığortaçılar üçün isə 5,0 mlrd. manat məbləğində müəyyən edilmişdir.

Sığorta təşkilatının sığortaçı kimi fəaliyyətə başlamasının digər vacib şərtlərindən biri də onun sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) almasıdır.

Sığorta fəaliyyətinin lisenziyalasdırılması Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782

*Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar*

---

nömrəli Fərmani ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətdən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»in 17-ci bəndi əsasında tənzimlənir.

Sığorta təşkilatlarına sığorta fəaliyyətinə lisenziyanın verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və qeyd olunan normativ aktlara əsasən sığorta təşkilatları lisenziya almaq üçün aşağıdakı sənədləri Maliyyə Nazirliyinə təqdim etməlidirlər:

1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılardan öz əksini tapmalıdır:

- hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi və fəaliyyət göstərdiyi ünvanı, filiallar barədə məlumat (əgər nəzərdə tutulmuşdursa), hesablaşma hesabının (hesablarının) nömrəsi və bankın adı, fəaliyyət aparılacaq sığorta növləri ;

2. Müəssisənin tə'sis sənədlərinin surəti;

3. Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

4. Müəssisənin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

5. Ərizəçinin fəaliyyət aparacağı ünvan, o cümlədən ərizədə göstərilən obyektlərdən (filiallardan) hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti ;

6. Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

7. Sığortaçının nizamnamə kapitalının minimum

***Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar***

məbləğinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini təsdiq edən sənəd;

8. Sığortanın fəaliyyət aparılması nəzərdə tutulan könüllü növləri üzrə qaydalar;

9. Rəhbər qismində cəlb edilən mütəxəssislərin ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olmasını təsdiq edən sənədlərin surəti;

Lisenziya almaq üçün təqdim edilən sənədlər Maliyyə Nazirliyi tərəfindən qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayıaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Bütün fəaliyyət növləri, o cümlədən sığorta fəaliyyəti üçün lisenziyanın müddəti qanunvericiliklə 5 il müəyyənləşdirilmişdir.

Lisenziyalasdırma qaydalarında həmçinin, lisenziya sahibləri tərəfindən lisenziya tələblərinə və şərtlərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə lisenziya verən orqanın hüquqları müəyyən edilmişdir. Belə ki, Maliyyə Nazirliyi sığortaçılar tərəfindən lisenziya tələblərinə və şərtlərinə əməl edilməsinin yoxlanılması zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar lisenziyanın fəaliyyətinin müvəqqəti dayandırılması və lisenziyanın ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir.

Maliyyə Nazirliyi sığorta fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

- Lisenziya sahibi (sığortaçı) tərəfindən müvafiq ərizə təqdim edildikdə;
- Lisenziya sahibi tərəfindən normativ aktla əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanun-

vericiliyinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

- Lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

Maliyyə Nazirliyinin aşağıdakı hallarda lisenziyanı ləğv etmək hüququ vardır:

- Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
- Lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
- Məhkəmənin müvafiq qərarı olduqda;
- Sığortaçı hüquqi şəxs kimi ləğv edildikdə;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

Maliyyə Nazirliyi lisenziyanın dövlət reyestrində qeydə alındığı tarixdən 10 gün müddətində, lisenziyanın fəaliyyətinin dayandırılması və ya lisenziyanın ləğv edilməsi və lisenziyanın bərpa edilməsi barədə isə müvafiq qərarların qəbul edildiyi andan 5 gün müddətində lisenziya sahibinə və ərazi üzrə dövlət vergi xidməti orqanına rəsmi məlumat təqdim etməlidir.

Sığortaçılar fəaliyyətlərini bütün hüquqi şəxslər kimi nizamnamə əsasında həyata keçirirlər. Sığortaçının təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnamə hüquqi şəxsin təsis sənədidir. Bir təsisçi tərəfindən yaradılan hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.

Sığortaçının nizamnaməsində sığortaçının adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.

Nizamnamədə dəyişikliklər barədə qanunvericiliyə uyğun olaraq dövlət qeydiyatı orqanına və Maliyyə Nazirli-

***Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar***

yinə 15 gün müddətində məlumat verilir və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir.

Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verməli, yaxud bu niyyətini şifahi bildirməlidir. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. Sığortaçının, sığorta agentinin və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda yalan, çasdırıcı və ya aldadıcı məlumat verməsi qadağandır.

Sığorta müqaviləsində aşağıdakılardar göstərilməlidir:

- Sığortaçının adı və ünvanı;
- Sığortalının adı və ünvanı;
- Sığorta obyekti və onun olduğu yer;
- Sığorta riskləri;
- Sığorta məbləği və ödənişinin verilməsi qaydası;
- Sığorta haqqının məbləği, onun verilməsinin qaydası və müddəti;
- Müqavilənin qüvvədə olduğu müddət;
- Müqavilə üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat (sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri)
- Müqavilənin dəyişdirilməsi və xitam verilməsi qaydası.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, habelə tərəflərin razılığı ilə müqavilədə başqa şərtlər də göstərilə bilər.

*Sığorta qanunvericiliyi və sığorta fəaliyyətini tənzimləyən digər digər normativ hüquqi aktlar*

---

Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. Hüquqi şəxslərlə sığorta müqaviləsi bağlanarkən, sığortaçı hər bir sığorta olunanın adına sığorta şəhadətnaməsi tərtib edə bilər. Sığorta şəhadətnaməsində sığorta müqaviləsində nəzərdə tutulan məlumatlar qeyd olunur.

Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

Sığorta aktı sığortaçının nümayəndəsi tərəfindən sığortalının və ya sığortada marağı olan digər şəxslərin iştirakı ilə tərtib edilir. Sığorta aktında sığortalının adı (adı, atasının adı, soyadı) , ünvanı, sığorta müqaviləsinin və ya şəhadətnaməsinin tarixi və nömrəsi, sığorta hadisəsinin təfsilatı, səhhətə, yaxud əmlaka vurulan zərər barədə məlumatlar qeyd olunur və sığortaçının nümayəndəsi və aktın tərtib edilməsində iştirak edən şəxslər tərəfindən imzalanır.

## VI

# Sığorta işində marketinq

---

Sığorta marketinqi sığortaçının kommersiya fəaliyyətinin idarə olunması və sığorta xidmətləri bazarının tədqiq olunması metodu kimi nisbətən yaxın vaxtlarda tətbiq olunmağa başlamışdır.Qərbi Avropa ölkələrinin sığorta şirkətləri marketinqi keçən əsrin 60-cı illərinin əvvəlindən tətbiq etməyə başlamışlar.

Marketinq sığortaçının planlaşdırma, qiymət əmələgətirmə, reklam, sığorta şəhadətnamələrinin satışının təşkili və s. funksiyaları kimi xarakterizə edilə bilər. Sığortaçının marketinq xidməti əsaslandırılmış mə'lumatların və onun cari və perspektiv fəaliyyəti ilə əlaqədar məsələlərin mənbəyi kimi sanki beyin mərkəzidir.

Sığorta marketinqinin iki əsas funksiyası vardır:

- sığorta xidmətlərinə tələbin yaradılması;
- müştərilərin sığorta mənafelərinin tə'min olunması.

Birinci funksiyani reallaşdırmaqdan ötrü bir sıra metodlar və tə'sir vasitələrindən istifadə olunur:reklam işi,sığorta müqavilələrinin bağlanması üzrə təşkilati tədbirlər kompleksi,tarif dərəcələrinin diferensiallaşdırılması və s.

İkinci funksiya sığorta xidmətlərinin göstərilməsi üzrə yüksək mədəniyyətlə müəyyən olunur.Bu isə sığorta xidmətlərinə yeni tələbin tə'minatıdır.

Əgər sığorta xidmətlərinə tələb düşməyə başlayırsa, onda marketinq xidmətinin rəhbərliyi tələbin düşməsi səbəblərini müəyyən etməli və onların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirməlidir.Həmin tədbirlərə aiddir:sığortaçının nüfuzunun qaldırılması,sığorta

## **Sığorta işində marketing**

xidmətlərinin göstərilməsi səviyyəsinin yüksəldilməsi, tarif dərəcələrinin yenidən nəzərdən keçirilməsi və s.

Sığortaçının marketinqi aşağıdakı əsas elementləri əhatə edir:

- potensial sığorta etdirənlərin öyrənilməsi;
- potensial müştərinin, sığorta müqaviləsinin bağlanması ilə əlaqədar olan əsaslarının öyrənilməsi;
- milli sığorta bazarının təhlili;
- sığorta xidmətləri növünün tədqiqi;
- sığorta xidmətlərinin sığortaçıdan potensial müştəriyə hərəkətinin forma və kanallarının təhlili;
- rəqabət apranların öyrənilməsi, rəqabətin forma və səviyyəsinin müəyyən edilməsi;
- reklam fəaliyyətinin tədqiqi;
- sığorta xidmətlərinin sığortaçıdan potensial müştəriyə hərəkətinin daha effektli üsullarının müəyyən edilməsi.

Sığorta işində marketinqin təşkili sığortanın növləri və müştərilərə xidmət rayonunun ərazisi üzrə aparıla bilər. Bu məqsədlə marketinq mə'lumatlar sistemindən istifadə olunur. Həmin sistemin ən effektli hesablama texnikasının köməyi ilə yaradılır. Ən perspektivli istiqamət isə fərdi kompüterlərdən, iqtisadi-riyazi və iqtisadi-statistik metodlardan istifadə etməklə avtomatlaşdırılmış iş yerlərinin yaradılmasıdır.

Yığılmış və işlənilmiş mə'lumatlar bazasında, sığorta etdirənlərin tələblərinin təhlili və uçotunun elmi konsepsiyası yaradılır. Adətən, praktikada sığorta xidməti-sığorta müqaviləsinin bağlanılmasına həvəsləndirmə-sığorta bazarı kimi satış sistemindən istifadə olunur.

Sığortaçının praktiki marketinqi aşağıdakı əsas prinsiplərə əsaslanır:

- sığorta bazarının vəziyyətinin dərindən öyrənilməsi;
- sığorta bazarının seqmentlərə bölünməsi;
- sığorta etdirənlərin müraciətlərinə zirək münasibət bildirilməsi;

-yeniliklər(daim təkmilləşdirmə işinin aparılması,sığorta növlərinin sığorta bazarının tələblərinə uyğunlaşdırılması).

Sığortaçı sığorta vəsitəçiləri ilə birlikdə sığorta xidmətləri göstərilməsinin rəqabət qabiliyyətliliyini artırmaq üçün bir sıra üsullar tətbiq etmək imkanına malikdir. Onlardan ən çox yayılanı sığorta bazarının seqmentlərə bölünməsidir.Yə'ni müəyyən ümumi əlamətlərə malik olan sığorta etdirənlər qrupunun,sığorta xidmətlərinin və ya sığortaçıların seçilməsidir. Məsələn, sığorta etdirənlərin arasında seqmentləşdirmə coğrafi və demoqrafik əlamətə görə aparıla bilər.Sığorta bazarının coğrafi seqmentləşdirilməsi ərazi əlamətinə əsasən həyata keçirilir.

Demoqrafik seqmentləşdirmə zamanı sığorta etdirənlərin cinsindən asılı olaraq yaş parametrləri nəzərə alınır.Demoqrafik əlamətə görə təhlil olunan əsas dəyişənlər bunlardır:yaş,cins,ailənin tərkibi,gəlirlər səviyyəsi.

Sığorta praktikasında sığorta xidmətlərinin sığortacıdan potensial müştərilərə hərəkətinin üç metodу tətbiq edilir.Bunlar aşağıdakılardır:

**Ekstensiv metod.**Bu metoddə sığortanın müəyyən növü üzrə bir və ya bir neçə sığorta müqaviləsi bağlamaq qabiliyyəti olan istənilən vəsitəçilər istifadə olunur.

**İstisna metodu.**Sığortaçının baş sığorta agenti ilə qarşılıqlı fəaliyyət göstərməsi bu metoddə əsas yer tutur.

**Seçmə metod.**Sığortaçı iki və daha çox baş sığorta agentləri ilə qarşılıqlı fəaliyyət göstərir.Həmin agentlər müəyyən ərazidə sığortaçının tapşırığı ilə onun adından sığorta müqavilələri bağlayırlar.

Sığorta bazarının əsas subyekti sığorta etdirəndir. Sığorta etdirənin özünü aparmasının modelləşdirilməsi ilə əlaqədar olaraq aşağıdakı amilləri qeyd etmək olar:

**1.Həvəsləndirmələr.**Bunlar,daxili və xarici səbəblərin küllisi ilə şərtlənən daxili vadaredici əsaslardır.Xarici səbəblər müxtəlif iqtisadi parametrlərlə xarakterizə olunan təsərrüfat mühiti,daxili amillərə isə insanların müxtəlif əmlak mənafeləri ilə əlaqədar tə'minat almaq istəkləri aiddir.

## **Sığorta işində marketing**

---

**2.Duyğular.**Bu amil müştərilərin öz tələbatlarını dərk etməsi ilə əlaqədardır.

**3.Sorğu və üstün tutmalar.**Müştəri özünün sığorta tələbatını dərk etdikdən sonra müəyyən sorğu və üstün tutmalar edir.Bu o deməkdir ki,potensial müştəri özünə nə lazım olduğunu artıq dərk etmişdir və əmlak mənafeyini sığorta etdirmək ilə əlaqədar olaraq müəyyən mə'lumatlar toplamaq və müqayisə aparmaq istəyir.

**4.Qavrayış.**Bu amil müştərinin,özünün həqiqi ehtiyaclarını və üstün tutmaları dərk etməsidir.

**5.Səbəblər.**Müştərinin özünü aparmasının vadar edici səbəbləri həmişə onu müəyyən gərginlik vəziyyətində saxlayır və müştərini hansısa vasitə ilə həmin vəziyyəti aradan qaldırmağa cəhd etməsinin əsası kimi çıxış edir.

**6.Sığorta etdirənin özünü aparması.**Bu amil mahiyyət e'tibarı ilə sığorta müqaviləsi bağlamaq arzusu və həmin arzunu həyata keçirmək üçün mövcud olan imkan arasındakı ziddiyətlərin aradan qaldırılması və ya heç olmazsa onların zəiflədilməsi məqsədinə tabedir.

Sığortaçı sığorta etdirənin özünü aparmasını model-ləşdirməklə müəyyən edə bilər ki,sığorta etdirənin özünü aparması barədə məhz nəyi öyrənmək lazımdır və bu məqsədlə hansı tədbirlər görülməlidir.

Bütün bunlarla yanaşı,sığortaçının marketinq xidməti müştərilərin dərk olunmayan tələbatlarını da əvvəlcədən görməyi bacarmalıdır,hansı ki,həmin tələbatlar gələcəkdə yarana bilər və onların yarana biləcəyi barədə hazırda bilinmir.

Sığortaçı sığorta bazarına yeni sığorta növü çıxararkən iki qarşılıqlı proseslə qarşılışır.Bunlar,yeni sığorta növünün diffuziyası(yayılması) və müştərilər tərəfindən necə qəbul olunmasıdır.Yeni sığorta növünün potensial sığorta etdirənlər tərəfindən dərk olunmasında səkkiz mərhələni göstərmək olar:

-yeni sığorta növü barədə reklamın yayılması;

- kütləvi informasiya vasitələrində yeni sığorta növü barədə mə'lumatların verilməsi;
- yeni sığorta növü barədə ekspert rə'yı;
- sığorta etdirənə sığorta bazarı barədə mə'lumat verilməsi;
- potensial sığorta etdirənin yeni sığorta növünə marağı;
- yeni sığorta növünün müsbət xarakteristikasının verilməsi;
- yeni sığorta növünün üstünlükləri və çatışmamazlıqları barədə mə'lumat;
- yeni sığorta növünün potensial müştərilər tərəfindən qəbulu və ya qavranılmaması.

İnkişaf etmiş sığorta bazarının ayrılmaz tərkib hissələrindən biri rəqabətdir. Sığorta bazarını rəqabətsiz təsəvvür etmək mümkün deyildir. Odur ki, rəqabətin öyrənilməsi, onun səviyyəsinin və intensivliyinin, rəqabət qabiliyyətli sığortaçıların gücünün və bazar imkanlarının müəyyən olunması zərurəti yaranır. Rəqabət qabiliyyətli sığortaçıların mövcudluğu sığortaçını müştərilərin sorğularına diqqətlə yanaşmağı tələb edir.

Sığorta bazarında rəqabətin təhlilinin birinci mərhəlesi onun intensivliyini şərtləndirən amillərin təhlili bazasında sığorta bazarının rəqabət prosesslərinə məruz qalması dərəcəsinin qiymətləndirilməsidir. Həmin amillərə aiddir:

- rəqabət aparan sığortaçıların sayı;
- sığorta xidmətlərinə təlabatın həcminin dəyişməsi, onun struktur və dəyər dinamikası;
- sığorta bazarına daxil olmaya maneçiliklər (sığorta fəaliyyətinin lisenziyalasdırılmasının spesifik şərtləri);
- qarşıq kredit bazarında mövcud vəziyyət;
- rəqabət aparan sığortaçıların strategiyasında olan fərqlər;
- sığorta bazarında rəqabət aparmaq üçün xüsusi səbəblər.

Qiymətli və qiymətsiz rəqabəti fərqləndirirlər. Qiymətli rəqabətin əsasında tarif dərəcəsi dayanır. Qiymətsiz rəqabət sığortaçının müştərilərə əlavə xidmətlər göstərməsini ön plana çəkməyə əsaslanır (məsələn, ödənişsiz məsləhətlərin verilməsi və s.).

## VII

# Sığorta statistikası göstəriciləri

---

Sığorta statistikası dedikdə, sığorta işini xarakterizə edən ümumiləşdirilmiş yekun natural və dəyər göstəricilərinin işlənilməsinin statistik elmi metodları əsasında daha çox kütləvi və tipik sığorta əməliyyatlarının sistemləşdirilmiş şəkildə öyrənilməsi və ümumiləşdirilməsi başa düşülür. Statistik öyrənilməli olan bütün göstəricilər iki qrupa bölünür. Birinci qrupa sığorta ehtiyatlarının yaradılması prosesini xarakterizə edən göstəricilər, ikinci qrupa isə həmin ehtiyatların istifadə olunmasını xarakterizə edən göstəricilər daxildir.

Statistika, keçmişdə bu və ya digər sığorta hadisələrinin baş verməsinin kütləvi müşahidə olunması nəticəsində, gələcəkdə baş verməsi mümkün ola biləcək risqləri proqnozlaşdırmağa imkan verir. Müşahidə olunan obyektlərin sayı nə qədər çoxdursa, proqnozlaşdırma bir o qədər dəqiq olur.

Sığorta statistikasının əsas göstəriciləri aşağıdakılardır:

- sığorta obyektlərinin sayı ( $n$ ),
- sığorta hadisələrinin sayı ( $N$ ),
- sığorta hadisələri nəticəsində zərər çekmiş sığorta obyektlərinin sayı ( $m$ ),

-yiğilmiş cəmi sığorta haqqı ( $\sum_{i=1}^n p_i$ ),

-verilmiş cəmi sığorta ödənişi ( $\sum_{i=1}^N q_i$ ),

-cəmi sığorta məbləği ( $\sum_{i=1}^n S_i$ )

-müşahidə olunan sığorta obyektlərinin küllisindən sığorta hadisəsi nəticəsində zədələnmiş obyektlərə uyğun cəmi sığorta məbləği ( $\sum_{i=1}^m S_i$ )

İndi isə bu göstəricilərin köməyi ilə hesablanan, yəni törəmə olan göstəriciləri nəzərdən keçirək.

**1.Sığorta hadisələrinin tezliyi.**Bu göstərici sığorta hadisələrinin sayının sığortalanmış obyektlərinin sayına olan nisbəti ( $N/n$ ) şəklində müəyyən edilir.Başqa sözlə desək, həmin göstərici bir sığorta obyektinə düşən sığorta hadisələrinin sayını ifadə edir.

**2.Dağlılılıq (Risqlərin kumulyasiyası (toplanması) əmsali).** Bu göstərici sığorta hadisələri nəticəsində zərər dəymiş sığorta obyektlərinin sayının sığorta hadisələrinin sayına olan nisbəti göstərir ( $m/N$ ).

**3.Zərərliliyin əmsali.**Bu göstərici zərər dəymış sığorta obyektləri üzrə ümumi sığorta ödənişinin həmin obyektlərin ümumi sığorta məbləğinə olan nisbəti xarakterizə edir

$$(\sum_{k=1}^m q_k / \sum_{i=1}^n S_i)$$

**4.Bir sığorta obyekti (müqaviləsi) üzrə orta sığorta məbləği.**Bu göstərici bütün sığorta obyektləri(müqavilələri) üzrə ümumi sığorta məbləğinin həmin obyektlərin sayına olan nisbətidir [ $\sum_{i=1}^n S_i / n$ ],

**5.Zərər dəymmiş bir sığorta obyekti üzrə orta sığorta məbləği.** Bu göstərici sığorta hadisələri nəticəsində zərər dəymmiş bütün sığorta obyektləri üzrə ümumi sığorta məbləğinin həmin obyektlərin sayına olan nisbətidir

$$[(\sum_{k=1}^m S_k) / m]$$

## **Sığorta statistikası göstəriciləri**

---

**6.Risqin ağırlığı.**Bu göstərici zərər dəymisi bir sığorta obyekti üzrə orta sığorta məbləğinin bir sığorta obyekti üzrə orta sığorta məbləğinə olan nisbəti göstərir  $[(\sum_{k=1}^m S_k)/m]/[\sum_{i=1}^n S_i/n]$ .

**7.Sığorta məbləğinin zərərliliyi (zərər ehtimalı).**Bu göstərici ümumi sığorta ödənişinin sığortalanmış bütün obyektlərin ümumi sığorta məbləğinə nisbətidir  $(\sum_{k=1}^N q_k)/(\sum_{i=1}^n S_i)$ , və faizlə ifadə edilir.Onun qiyməti vahiddən kiçikdir.

**8.Zərərliliyin norması (sığorta əməliyyatlarının zərərliliyi göstəricisi).**Bu göstərici ümumi sığorta ödənişinin ümumi sığorta haqlarına nisbətidir  $(\sum_{k=1}^N q_k)/(\sum_{i=1}^n p_i)$  və faizlə ifadə edilir.Onun qiyməti vahiddən kiçik, vahiddə bərabər və ya vahiddə böyük ola bilər.Bu göstərici vasitəsi ilə sığorta növünün rentabelli olub-olmaması müəyyən edilir.

**9.Zərərin tezliyi.**Bu göstərici sığorta hadisələrinin tezliyi ilə sığorta hadisələrinin dağdırıcılığının hasilini şəklində müəyyən edilir  $[(N/n) \times (m/N) = m/n]$ .

**10.Zərərin ağırlığı.**Sığorta statistikasında zərərin tezliyinə tə'sir edən amillərin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.Bə'zən, baş vermiş sığorta hadisəsi nəticəsində dəymisi zərər sığortalanmış əmlakın sığorta dəyərinə bərabər olur.Bu cür zərəri tam zərər adlandırırlar.Lakin çox hallarda, baş vermiş sığorta hadisəsi nəticəsində dəymisi zərər əmlakın sığorta dəyərindən kiçik olur.Belə halda həmin zərəri qismi zərər adlandırırlar.

Zərərin ağırlığı anlayışını riyazi olaraq zərərliliyin əmsali ilə risqin ağırlığının hasilini şəklində ifadə etmək olar.

Sığorta statistikasının köməyi ilə əmlak sığortasının və məs'uliyyət sığortasının bütün növləri üzrə zərərin tezliyi

## *Sığorta statistikası göstəriciləri*

və sığorta məbləğinin zərərliliyi müəyyən edilir. Statistik metodlarla zərərin səbəbləri və onların zamana, həmçinin məkana görə paylanması nəzərə alınır.

Sığorta işində statistik müşahidələr aşağıdakı əsas əlamətlərə görə aparılır:

- zərərin baş verdiyi zaman və yer;
- zərərin səbəbləri;
- sığorta tə'minatı;
- zərərin ləğv olunmasına(azaldılmasına) çəkilən xərclər;
- sığorta məbləği və sığorta dəyəri;
- sığorta obyektlərinin risqlı qrupu;
- zərərin digər obyektlərə yayılması;
- qarşısızlaşma tədbirlərinin həyata keçirilməsinin nəticələri.

Bu məlumatların əsasında nisbi göstəricilər tə'yin edilə və xüsusi cədvəllər tərtib oluna bilər. Statistik mə'lumatların işlənilməsi kompüterlərin köməyi ilə aparılır.

Zərərin ağırlığına təsir edən bir neçə amil mövcuddur. Bu amillərin təhlili müəyyən qanuna uyğunluqları nəzərə almaqla aparılır. Cox hallardı zərərin ağırlığı sığorta obyektinin qiymətindən asılı olur. Məsələn, əgər gəmi sığortası üzrə zərərliliyin araşdırılmasını aparsaq, tam və ya qismi zərərin qiymətinin gəminin tonnajından asılı olmasını müəyyən etmiş olarıq. Dəniz gəmilərinin sığortası üzrə sığorta haqlarının məbləği gəminin dəyərindən asılı olmaqla yanaşı həm də onun tonnajından aslidir.

Elə amillər vardır ki, onlar həm zərərin tezliyinə həm də zərərin ağırlığına təsir edir. Bu isə sığorta haqqının məbəginə öz təsirini göstərir. Ümumiyyətlə, sığorta tarifləri hesablanarkən çoxlu sayda statistik göstəricilər nəzərə alınır.

## VIII

# Sahələr üzrə siğortanın təkmilləşdirilməsi və inkişafı problemləri

---

Siğorta xidməti sahəsində əmlak siğortası xüsusi əhəmiyyət kəsb etməklə, siğorta bazarının inkişaf etməsində mühüm rol oynayır. Bu növ siğorta vətəndaşların və hüquqi şəxslərin (müəssisə, idarə, təşkilat və xidmət sahələri) mülkiyyət hüququnda olan əmlakların (binalar, əsas və dövrüyyə vəsaitləri, qurğular, dəzgaşlar, xammal və materiallar, ev əmlakı və heyvanların) siğortalanmasını əhatə edir.

Respublikada müstəqillik əldə edilənədək müəssisə və təşkilatlar bütövlükdə dövlət mülkiyyətində olduğu üçün onlara məxsus əmlakin dövldət tərəfindən siğortalanması həyata keçirilmişdir. Belə ki, dövlət mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara məxsus əmlakin icbari (məcburi) qaydada siğortalanması 1992-ci ildən 1999-cu ildək dövlətin qəbul etdiyi müvafiq qərarına əsasən dövlət tərəfindən həyata keçirilmişdir.

Eyni ilə vətəndaşların xüsusi mülkiyyətində olan tikintilərində icbari (məcburi) qaydada siğortalanması həyata keçirilmişdir. Lakin 1991-ci ildən siğorta bazarının ilk təməlinin qoyulması və ilk dəfə olaraq 1993-cü ildə «Siğorta haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, Dövlət siğorta orqanı ilə yanaşı özəl siğorta təşkilatlarının yaranmasına təkan verdi.

Özəl siğorta təşkilatlarının yaranması dövlət siğorta orqanı ilə rəqabətin yaranmasına səbəb olmuşdur.

Siğorta və antiinhisar qanunvericiliyinin tələblərinə müvafiq bərabərlik prinsipi əsasında siğorta xidmətinin həyata keçirilməsinə zərurət yaratmış və bununla əlaqədar vətəndaşlara məxsus tikintilərin və dövlət müəssisə, birlik və təşkilatlara məxsus əmlakların dövlət icbari siğortası ləğv edilməklə, bu növ siğortanın könüllü qaydada həyata keçirilməsinə başlanılmışdır.

Əmlakin icbari siğortalanmasından fərqli olaraq könüllülük prinsipi əsasında həyata keçirilməsi, tarif dərəcəsinin siğortaçı ilə siğorta etdirən arasında razılaşma yolu ilə sərbəst müəyyən edilməsinə və siğortaçının seçilməsində sərbəstliyə şərait yaratdı.

Əmlak siğortasının inkişaf etməsində Dövlət proqramları əsasında müəssisə və təşkilatların özəlləşdirilməsi mühüm rol oynamışdır.

Bələ ki, özəlləşdirilmiş müəssisə və təşkilatların səhmdarları, müəssisənin mülkiyyətində olan əmlakın təbii fəlakət və gözlənilməz hadisələr nəticəsində zədələnməsi və məhv olması ehtimalının qarşısının alınması məqsədi ilə zərərin pul şəklində bərpası üçün siğortalanmasında daha çox maraqlıdır.

Əmlak siğortası qrup siğorta hadisələrindən və ya siğorta etdirənlə siğortaçı arasında bağlanmış siğorta müqaviləsində razılaşdırılmış fərdi siğorta hadisələrindən siğortalanmaqla həyata keçirilir.

Beynəlxalq siğorta sistemində əmlak siğortası yanğın siğortası qrupuna aid edilməklə həyata keçirilir.

Əmlak siğortasının inkişaf etdirilməsi məqsədi ilə statistik məlumatlar əsasında baş vermiş siğorta hadisələri nəticəsində ödənilmiş siğorta məbləğlərinin, daxil olmuş siğorta haqlarına nisbəti təhlil edilməklə minimum tarif dərəcələrinin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bərabər əmlakın siğortalanması zamanı siğorta

hadisələrinin baş vermə ehtimalının, əmlakın mövcud qiymətlərinin müəyyən edilməsi əsas şərtlərdən biridir.

Əmlak siğortasının təkmilləşdirilməsi və inkişaf problemləri əmlak mənafeyləri üzrə qanunvericilik aktlarının qəbul edilməsi, siğortalanacaq əmlakın qiymətlərinin müəyyən edilməsi, siğorta hadisələrinin baş vermə ehtimallarının və dəymiş zərər üzrə siğorta məbləğinin müəyyən edilməsini həyata keçirmək üçün peşəkar siğorta ekspertlərin olmasını tələb edir.

Siğorta bazarında peşəkar siğorta ekspertlərinin olmaması əmlak siğortasının inkişaf etməsinə mənfi təsir göstərən amillərdən biridir.

Müəssisə və təşkilatların əmlakının siğortası üzrə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayıaraq fəaliyyət göstərən müəssisə və təşkilatların mülkiyyətində (balansında) olan əsas və dövrüyyə vəsaitləri (binalar, tikililər, qurğular, dəzgahlar, nəqliyyat vasitələri, avadanlıqlar, inventarlar, hazır məhsullar, xammal və materiallar) siğortanın obyekti hesab olunur.

Nəğd pullar, sənədlər, qiymətli kağızlar, qızıl əşyalar, layihələr, əlyazmalar, kolleksiyalar, qədim və nadir əşyalar, ov alətləri, təcürbə və tədqiqat işlərinin aparılması siğortaçı ilə siğorta etdirən arasında bağlanmış əlavə müqavilə şərtləri ilə siğortalana bilər.

Müəssisə və təşkilatlara məxsus əmlaklar – yanğın, partlayış, zəlzələ, sel, ildırım vurması, tufan, oğurluq, üçüncü şəxslərin qəsd hərəkətləri nəticəsində zədələnməsi və məhv olması siğorta hadisələri hesab olunur.

Siğorta etdirənlə siğortaçı arasında razılaşmaya əsasən əlavə siğorta hadisələri nəzərdə tutula bilər.

Müəssisənin mülkiyyətinidə olan nəqliyyat vasitələrinin (hava, dəmir yol, dəniz və avtomobil) siğortalanması üzrə firtina, sunami, duman, toqquşma, itkin düşmə və dayazlığa çıxma halları siğorta hadisələri sayılır.

Aşağıdakı hallar siğorta hadisələri sayılmır:

- hərbi əməliyyatlar, xalq izdihamı və tətillər, terror aktları, inzibati tədbirlər;
- istehsalatda boş dayanma;
- əmlakin korroziyadan, çürümədən, köhnəlmədən və özüalişmədan yaxud ayrı-ayrı əmlakin digər təbii xassələrdən məhv olması (zədələnməsi);
- istehsalat prosesində nəzərdə tutulmuş itkilər.

Müəssisə və təşkilatlara məxsus əmlakların siğortalanması zamanı əsas və dövrüyyə vəsaitlərinin siğorta müqavilələrinin bağlanması gününə balans üzrə ilk dəyərlərdən köhnəlmə faizləri çıxılmaqla qalıq dəyərləri götürülür. Bu məqsədlə əsas və dövrüyyə vəsaitlərinin siyahısı tərtmib edilməklə bağlanmış siğorta müqavilələrinə əlavə olunur.

Bu siyahılarda əmlakin adı, alınma tarixi, sayı, miqdarı və ilk dəyəri, müqavilə bağlanılan günə köhnəlmə faizi və qalıq dəyəri göstərilir.

Siğorta müqavilələrinin bağlanması zamanı əsas və dövrüyyə vəsaitlərinin qiymətləndirilməsində əlavə zərurət yaranarsa tərəflərin razılığı əsasında əmlakin yenidən qiymətləndirilməsinə xüsusi razılığı (lisenziyası) olan ekspert dəvət oluna bilər. Bu halda ekspertin verdiyi rəyi üzrə qiymət əsas götürülməklə siğorta müqaviləsi bağlanılır.

Siğorta müqaviləsi iki nüsxədə, eyni mətində tərtib edilməklə, bir nüsxəsi siğorta etdirənə təqdim olunur. Bu müqavilədə siğortalanacaq müəssisənin adı, yerləşdiyi ünvan, tərəflərin hüquq və vəzifələri, siğortanın müddəti, siğortalanmış əmlak üzrə siğorta məbləği, tətbiq olunmuş tarif dərəcəsi və hesablanmış siğorta haqqı göstərilir.

Bu növ siğorta üzrə həm bütün əmlak, həm də ayrı-ayrı əmlak üçün siğorta müqaviləsi bağlanıla bilər.

Siğortalanmış əmlak, yalnız siğorta müqaviləsində göstərilən ünvanda (müqavilədə başqa şərt nəzərdə tutulmayışdırsa) baş vermiş siğorta hadisəsi nəticəsində zədələndikdə və məhv olduqda siğortaçı tərəfindən faktiki zərərə görə, siğorta məbləğindən artıq olmamaqla siğorta ödənişi verilir.

Vətəndaşlara məxsus tikintilərin siğortası Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlanılır.

Bu siğorta növü üzrə siğortaya Azərbaycan Respublikası ərazisində vətəndaşların şəxsi mülkiyyətində olan daimi yerinə qoyulmuş divarları və damı olan tikililər – yaşayış evləri, bağ evləri və təsərrüfat tikintiləri və hasarlar siğorta təminatına alınır.

Yaşamaq üçün təhlükəli, qəza vəziyyətində olan tikintilər siğortaya cəlb olunmur.

Siğorta müqaviləsi şəxsi mülkiyyətində tikintisi olan vətəndaşların yazılı və ya şifahi müraciyyətinə əsasən, tikintiyə baxış keçirilməklə bağlanılır.

Siğorta təminatı üzrə siğorta məbləği müqavilə bağlanılan günə tikintinin köhnəlməsi nəzərə alınmaqla dövlət tərəfindən təsdiq olunmuş qiymət normalarına əsasən həqiqi dəyəri müəyyən edilməklə siğortaya cəlb olunur.

Tikintilərin siğortası üzrə tarif dərəcələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılışdırılmış siğorta qaydalarına əlavə olunmuş tarif dərəcələrinə uyğun olaraq, tikintinin konstruksiyasından və siğorta hadisələrinə məruz qalma ehtimalları nəzərə alınmaqla tərəflərin razılığı əsasında müəyyən edilir.

Tikintilərin siğortası üzrə – yanğın, partlayış, ildirim vurması, yağış, sel, güclü külək, dolu, zəlzələ, yer sürüşməsi, üçüncü şəxsin qəsd hərəkəti nəticəsində dəyən zərər, yeraltı suların üzə çıxmazı siğorta hadisəleri sayılır.

Siğorta müqaviləsi bağlanılarkən siğortacı ilə siğorta etdirən arasında razılaşmaya əsasən siğorta hadisəsi qrup şəklində və ya hər bir hadisə üzrə ayrılıqda götürürlə bilər.

Tikintilərin siğortası üzrə əsas müqavilə bir il müddətinə bağlanılır. Siğortacı siğorta etdirən qarşısında müqavilədə göstərilən siğorta məbləği həddində məsuliyyət daşıyır.

Əgər vətəndaşın təsərrüfatında olan bütün tikintilər (köhnəlmə nəzərə alınmaqla) ümumilikdə həqiqi dəyərindən aşağı məbləğə siğorta müqaviləsi bağlanmışdırsa, onda siğorta müqaviləsində göstərilmiş siğorta məbləği bütün tikintilərin ümumilikdə həqiqi dəyərlərinin neçə faizini təşkil edirsə, belə tikintilərdən hər biri həmin faiz miqdardında siğorta olunmuş sayılır;

Tikintilərin siğortası üzrə hesablanmış siğorta haqları nəğdi və ya köçürmə yolu ilə ödənilir. Siğorta haqqı nəğd ödənildikdə siğorta etdirənə nəğd pulun alınmasına dair 7 S qəbzinin əsl və siğorta şəhadətnaməsi verilir, siğorta haqqı nəqdiyəsiz qaydada ödənildikdə isə siğorta haqqı siğortaçının bank hesabına daxil olduqda ona tikintinin siğortalanmasına dair siğorta şəhadətnaməsi verilir.

Siğorta şəhadətnaməsi siğorta etdirən tərəfindən itirildiyi hallarda siğortaçı tərəfindən ona itirilmiş siğorta şəhadətnaməsinin dublikatı verilir.

Siğorta müqaviləsi üzrə tam siğorta məbləği miqdardında siğorta ödənişi verilmişdir, siğortaçının siğorta etdirən qarşısında öhdəliyi başa çatmış hesab olunur.

Siğorta müqaviləsi üzrə siğorta ödənişi siğorta məbləğindən az verilmişdir, bu halda siğortaçı siğorta etdirən qarşısında siğorta məbləğindən verilmiş siğorta ödənişi çıxılmaqla qalan fərq məbləğində məsuliyyət daşıyır.

Siğorta ödənişi səlahiyyətli orqanın hadisəsinin baş verməsinə dair təsdiqedici sənədi əsasında siğortçının qanun-vericiliklə müəyyən olunmuş qaydada tərtib etdiyi akta əsasən faktiki dəymış zərər üzrə verilir.

Siğorta ödənişi üzrə akt tərtib edilərkən aşağıdakılardan nəzərə alınmalıdır:

a) tikintini təmir etmək yolu ilə ilk təyinatı üzrə istifadə etmək üçün yararlı vəziyyətə salmaq mümkün olduğu hallarda tikinti zədələnmiş hesab olunur. Qalan hallarda isə tikinti məhv olmuş sayılır;

b) tikintinin zədələnmiş hissələrinin miqdarı (dərəcəsi) müvafiq ölçü vahidləri ilə kub-metr, kvadratmetr, arşın metrlə, daş, kərpic, kırəmid, şifer ədədlərlə və s. yaxud zədələnmiş hissələrin dəyəri, bütün tikintinin dəyərindən faizlərlə götürür.

v) məhv olmuş tikintilərdən və onların ayrı-ayrı hissələrindən bünövrə daxil edilməklə qalıqlar gələcəkdə tikintidə istifadə üçün yararlı olarsa, həmin qalıqlar nəzərə alınır. Divarları torpaqdan, samanlı kərpicdən, palçıqdan və gildən olan tikintilərin divarlarının zədələnmiş hissələrindən qalıqlar saxlanılmır. Bununla belə qalıqların köhnəlmə faizi, məhv olmuş yaxud zədələnmiş tikintinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş köhnəlmə faizi miqdarında tətbiq edilir;

Sığorta ödənişi verilmir:

Sığorta olunmuş tikinti sığorta müqaviləsində göstərilmiş sığorta hadisəsi sayılmayan hadisələr nəticəsində məhv olmuş yaxud zədələnmişdirse;

Sığorta etdirənin və ya onun hddi-buluğa çatmış ailə üzvünün qabaqcadan düşünülmüş qəsd hərəkətləri nəticəsində məhv olmuş yaxud zədələnmişsə;

Qəsd hərəkətlərin (cinayət əlaməti) mövcud olması faktı həmin hadisə üzrə təhqiqat aparan müvafiq orqanların yaxud məhkəmənin sənədlərinə əsasən müəyyən edilir.

Sığorta ödənişinin verilməsindən imtina edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

Ev əmlakının sigortası Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlıdır.

Sığorta müqaviləsi yalnız Azərbaycan Respublikası ərazisində qüvvədə sayılır.

Sığorta etdirənə və onunla bir yerdə yaşayan ümumi təsərrüfatı birlikdə olan ailə üzvlərinə məxsus və həmin

aılənin məişət və mədəni tələbatını ödəmək məqsədi ilə şəxsi təsərrüfatda istifadə üçün nəzərdə tutulan ev ləvazimatı əşyaları (ev əmlakı) siğorta obyekti hesab olunur.

Ev əmlakinin siğortası – sənədlərə, qiymətli kağızlara, pul nişanələrinə, əlyazmalara, foto-şəkillərə, dini ayin əşyalara, kolleksiyalara, qədim və nadir əşyalara, rəsm əsərlərinə, qiymətli metal və daş-qasıqlara, kitablara və jurnallara, nəqliyyat vasitələrinin ehtiyat hissələrinə, tikinti materiallarına, arı ailələrinə, quşlara, xəzdərili vəhşi və digər heyvanlara, gül-dekarativ bəzək bitkilərinə, giləmeyvə və başqa əkmələrə, kosmetika və ətriyyat məmulatlarına, bütün növ ərzaq, yeyinti məhsullarına və yanacağa şamil edilmir.

Ev əmlakinin siğortası üzrə siğorta hadisələri: yanğın, partlayış, ildirim vurması, sel, leysan yağış, güclü külək, qeyri-adi qar yağması, zəlzələ, yer sürüşməsi, uçqun, uçan aparatların və nəqliyyatın qəza nəticəsində yerə düşməsi, qonşu bina və mənzildən su keçməsi, istilik sisteminin, su kəmərinin və kanalizasiya şəbəkəsinin qəzası, oğurluq və oğurluğa cəhd göstərilməsi ilə əlaqədar dəyimiz zərər;

Siğorta etdirən yaşayış yerini müvəqqəti dəyişdikdə, bu barədə siğorta müqaviləsi bağlanmış siğortaçıya məlumat verilməlidir. Bu halda tərəflərin razılığı əsasında siğorta müqaviləsi qüvvədə saxlanıla və ya müqaviləyə xitam verilə bilər.

Siğorta müqaviləsi bir il və ya daha artıq müddətə bağlanıla bilər.

Müqavilə üzrə siğorta məbləği kommersiya (bazar) qiymətləri əsasında əmlakin müəyyən edilən dəyəri müqabilində (köhnəlməsi nəzərə alınmaqla) siğorta etdirənin arzu etdiyi məbləğdə, siğorta təminatına alınan əmlakin həqiqi dəyərindən artıq olmamaq şərti ilə bağlanılır. Müqavilənin qüvvədə olduğu müddətdə siğorta etdirən siğorta məbləğini artırmaq məqsədi ilə əlavə siğorta haqqı ödəməklə əsas müqavilənin müddətinin axırına kimi qalan müddət üçün əlavə müqavilə bağlanıla bilər.

Sığortaçının eyni vətəndaşla bir neçə il təkrar sığorta müqaviləsi bağlanması zamanı hesablanmış sığorta haqqı üzrə sığorta qaydasında nəzərdə tutulmuş faizlə güzəşt vermək hüquqi var.

Sığorta müqaviləsi sığorta qaydalarında nəzərdə tutulmuş məbləğ həcsmində ev əmlakına baxılmadan, qalan hallarda isə baxılmaqla (sığortalanan əmlakın siyahısını tərtib etməklə) sığortalayır.

Sığorta etdirən hesablanmış sığorta haqqını müqavilə ilə nəzərdə tutulmuş müddətdə nəğdi və ya nəqdiyəsiz qaydada ödəyir. İlk sığorta haqqı ödənilidikdən sonra sığorta etdirənə sığorta şəadətnaməsi verilir. Sığorta haqqı nəğd ödənilidikdə, sığortaçı sığorta etdirənə sığorta haqqının alınmasına dair müəyyən olunmuş formada (7 S) qəbz verir.

Sığorta etdirənin yazılı ərizəsinə əsasən sığorta hadisələri nəticəsində əmlakın zədələnməsi, məhv olması, oğurlanması üzrə aidiyəti orqanlardan hadisənin baş verməsinə dair təsdiq edici sənəd aldıqdan sonra sığortaçı sığorta ödənişinin müəyyən edilməsinə dair akt tərtib etməklə sığorta ödənişini verir.

Sığorta hadisəsinin baş verməsi faktı aşağıdakı orqanlapr tərəfindən təsdiq edilməlidir:

Təbii fəlakət baş verdikdə – hava məlumatı bürosu yaxud seysmoloji xidməti orqanlarının arayışı ilə;

Yanğın hallarında – yanğın nəzarəti orqanlarının arayışı (aktı, qərarı) ilə, əgər sığorta etdirən yanğın haqqında yanğın nəzarəti orqanlarına xəbər verməmişsə (misal üçün yanğın öz qüvvəsi ilə ləğv edildikdə) yanğın faktı sığortaçının səlahiyyətli nümayəndəsinin, yanğın nəzarəti orqanlarının nümayəndəsinin və həmin hadisənin şahidi olan şəxslərin iştirakı ilə tərtib edilmiş aktla təsdiq edilməlidir;

İstilik sisteminin, su kəmərinin, kanalizasiya şəbəkəsinin qəzası, qonşu mənzildən su keçməsi, yanğın törətməmiş partlayış zamanı – qəza xidməti orqanlarının yaxud mənzil – istismar idarələrinin tərtib etdikləri aktlar (arayışlar) ilə;

Ev əmlakinin oğurlanması yaxud oğurlanmasına cəhd göstərilməsi ilə əlaqədar əmlakin məhv olması, zədələnməsi zamanı - siğorta etdirənin ərizəsində oğurlanmış, zədələnmiş ev əmlakinin siyahısı və hüquq mühafizə orqanlarının arayışları, qərarları və məhkəmə qərarları ilə;

Baş vermiş siğorta hadisəsi ilə əlaqədar tərtib olunmuş akt mütləq siğorta etdirənin, o olmadıqda isə onun həddi - buluğa çatmış ailə üzvünün və iki nəfər şahidin iştirakı ilə tərtib edilir. Siğortaçı və ya siğorta etdirənin tələbi ilə dəymış zərərin müəyyən edilməsi üçün sərbəst siğorta eksperti dəvət oluna bilər. Bu halda dəymış zərər məbləği sərbəst siğorta ekspertinin verdiyi rəy əsasında siğorta ödənişi haqq-hesab edilib verilir.

Baş vermiş siğorta hadisəsi nəticəsində dəymış zərərin müəyyən edilməsinə dair akt bir nüsxədə ibarət tərtib olunur.

Siğortalanmış ev əmlakinin məhv olması, zədələnməsi və oğurlanması cinayyət tərkibli işlə bağlıdırsa, bu halda siğortaçı hesablanmış siğorta ödənişi məbləği həcmində günahkar şəxsə qarşı məhkəmə qarşısında reqres idda tələbi irəli sürməlidir.

Siğorta hadisəsi nəticəsində məhv olmuş, zədələnmiş və oğurlanmış hər bir əşya, onun fərqləndirici əlamətləri (materialı, rəngi, ölçüsü, istehsal olunduğu yer və s.) göstərilməklə siyahı tərtib olunur. Məsələn: güzgülü ləkəlməmiş üç gözlü paltar şəkfi, qadın paltosu səni dəridən (norka kimi) 48 ölçüdə, kişi üçün qara rəngli vilivetdən cins şalvar 50 ölçüdə (AFR), 150x200 sm ölçüdə tünd rəngli əldə toxunmuş yun gəvə və s.

Xüsusi fərqlənmə nişanları olmayan bərabər dəyərli, eyni növlü əşyalar siyahıda ümumi miqdarına görə yazılı bilərlər. Misal üçün: döşək ağı – 6 ədəd, balış üzü – 10 ədəd, xorək qaşıqları – 24 ədəd və s.

Zədələnmiş, məhv olmuş və oğurlanmış ev əmlakı üzrə tərtib olunmuş siyahı siğortaçı, siğorta etdirən (o

olmadıqda isə onun həddi buluğa çatmış ailə üzvü) tərəfindən imzalanmaqla təsdiq edilməlidir.

Siğorta ödənişinin verilməsi zamanı hər bir əşya üzrə zərərin miqdarı ayrı-ayrılıqda müəyyən edilir. Əgər siğorta hadisəsi nəticəsində əşya öz keyfiyət və dəyərini tamamilə itirmişsə və təyinatı üzrə üzrə istifadə edilməsi, həmçinin təmiri yolu ilə onu təyinatı üzrə istifadə etmək üçün yararlı vəziyyətə salınması mümkün deyilsə ev əmlakı məhv olunmuş sayılır, qalan hallarda isə zədələnmiş hesab olunur.

Siğorta ödənişinin verilməsi zamanı əşyaların köhnəlmə faizini müəyyən edərkən onun alındığı tarix (istehsal olunduğu il), istisamar dərəcəsi, və siğorta hadisəsi gününə həqiqi vəziyyəti nəzərə alınır.

Hər hansı əşya zədələndikdə, zərərin miqdarı əşyanın həqiqi dəyərindən siğorta hadisəsi nəticəsində onun qiymətdən düşməsi faizi (keyfiyyətinin və dəyərininitməsi) miqdardında azaldılmaqla müəyyən edilir.

Əgər siğorta ödənişi verildikdən sonra oğurlanmış əşyalar siğorta etdirənə qaytarılmışdırsa, onda siğortaçı verilmiş siğorta ödənişinin siğorta etdirəndən geri qaytarılmasını tələb etmək üçün idda qaldırır.

Ev əmlakının məhv olması və zədələnməsi ilə əlaqədar zərərin myüəyyən edilməsi zamanı əmlakın xilas etmə və daşınması ilə əlaqədar çəkilən xərclərdə nəzərə alınır.

Siğorta ödənişindən imtina edilməsi siğorta qanunvericiliyinin, siğorta qaydalarının və siğorta müqaviləsinin tələblərinə və şərtlərinə əsaslanmaqla həyata keçirilir. Bu halda siğortaçı siğorta etdirənə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yazılı məlumat verir.

Ev əmlakının siğortası üzrə mübahisə və iddialar məhkəmə tərəfindən baxılır.

Vətəndaşların şəxsi mülkiyyət hüququnda olan heyvanların siğortası üzrə siğorta müqaviləleri - 6 aylıqdan yuxarı yaşda iri buynuzlu, 1 yaşıdan yuxarı atlar, qoyunlar, keçilər və donuzlar üzrə bağlanılır.

Heyvanların siğortası-onların xəstəliklər, həmçinin aşağıdakı təbii fəlakətlər və bədbəxt hadisələr: yanğın, partlayış, ildirim vurma, elektrik cərəyanının təsiri, gün yaxud isti vurma, zəlzələ, daşqın, uçqun, fırtına, qasırğa, boran, dolu, donma, boğulma, vəhşi heyvanların hücumu, zəhərli otlar yaxud maddələr ilə qəflətən zəhərlənmə, ilanların yaxud zəhərli həşəratların sancması, dərəyə düşmə, nəqliyyat vasitələrinin altına düşmə və başqa travmatik zədələnmələr siğorta hadisələri hesab olunur.

Siğortaçının və siğorta etdirənin razılığı əsasında siğorta hadisələri müqavilələrdə qrup şəklində və yaxud ayrı ayrı siğorta hadisələri ilə siğortalana bidər.

Bundan əlavə, heyvanların siğortası-onların bədbəxt hadisələrə uğraması ilə əlaqəda tələf olacağı labüb olduqda məcburiyyət qarşısında kəsilməsi, həmçinin epizootiyaya qarşı mübarizə üzrə tədbirlərin keçirilməsi yaxud müalicəsi mümkün olmayan xəstəliyə tutulması və gələcəkdə istifadə edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq baytar xidməti mütəxəssislərinin sərəncamı ilə məhv edilməsi yaxud məcburiyyət qəşisində kəsilməsi habelə heyvanların oğurlanması hallarından da aparılır.

Siğorta müqaviləsi bir il müddətinə bağlıdır.

Siğorta müqaviləsi üzrə siğorta məbləği və tarif dərəcəsi siğorta hadisələri nəzərə alınmaqla siğortaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılışdırılmış siğorta qaydalarında nəzərdə tutulmuş qaydada və dərəcədə tətbiq edilir.

Siğorta müqaviləleri vətəndaşların şifahi və yazılı ərizələrinə əsasən bağlıdır.

Hesablanmış siğorta haqqı siğorta etdirən tərəfindən nəğdi və ya nəqdiyəsiz qaydada, müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödənilə bilər. Siğorta haqqı ödənilidikdən sonra siğorta etdirənə qanunvericiliklə nəzərdə tutulmuş qaydada siğorta şəhadətnaməsi və siğorta haqqının qəbul edilməsinə dair qəbz (nəğdi qaydada ödənilidikdə) verilir.

Qarantin müəyyən edilmiş yerlərdə xəstəliyə tutulmayan (yoluxmayan) heyvanların siğortası istisna olmaqla siğorta müqaviləsi bağlanmasına yol verilmir. Həmçinin xəstə, arıq, doğuşdan qabaq yaxud doğuşdan sonra yataq vəziyyətində olarsa, habelə heyvanların brüselloz yaxud vərəm xəstəliyindən axırıcı müalicəsi ilə müsbət reaksiya müəyyən edilmişdirse siğorta müqaviləsi bağlanılmır.

Müqavilə qüvvəyə minənədək siğorta olunmuş heyvanlar tələf olarsa, alınmış siğorta haqqı siğorta etdirənə qaytarılır.

Əvvəlki siğorta müqaviləsi qüvvədə olduğu müddət qurtarana kimi heyvanlar yeni müddətə siğorta olunduqda yeni müqavilə əvvəlki müqavilənin qüvvədə olduğu müddət qurtardığı vaxtdan qüvvəyə minir. Həmin vaxtdan yeni müqavilə üzrə siğortaçının siğorta təminatı üzrə məsuliyyəti başlayır.

Əgər qoyun, keçi və donuzlara yeni müddətə siğorta müqaviləsi bağlanıllarkən həmin növ heyvanların baş sayı əvvəlki müqavilə üzrə siğorta olunmuş heyvanların baş sayından artıq olarsa, belə halda bu müqavilə üzrə siğorta olunmuş bütün heyvanlar üçün siğortaçının siğorta ödənişi vermək məsuliyyəti əvvəlki müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra başlayır.

Siğortaya yeni qəbul edilən başqa növ heyvanlara (iri buynuzlu mal-qara və atlar) ayrı siğorta müqaviləsi bağlanılır.

Müqavilənin qüvvədə olduğu müddətdə vətəndaşın təsərrüfatından çıxmış heyvanın əvəzinə həmin növdən başqa heyvan daxil olmuşsa yaxud təsərrüfatda olan heyvan siğorta yaşına çatmışsa, onda bu heyvan təsərrüfatdan çıxmış heyvanın siğorta məbləği müqabilində siğortalanmış hesab olunur, lakin onun siğorta məbləği həmin heyvanın növ və yaş qrupu üçün müyyən olunmuş siğorta məbləğindən yuxarı ola bilməz.

Siğorta olunmuş heyvanlar tələf olduqda, oğurlandıqda siğorta ödənişi müqavilə üzrə müəyyən edilmiş siğorta məbləği miqdarında ödənilir.

Siğortalanmış heyvanlar məcburiyyət qarşısında kəsil-dikdə siğorta ödənişi, müqavilə üzrə müəyyən edilmiş siğorta məbləğindən yemək üçün yararlı olan ətin dəyəri çıxılmaqla verilir.

Ətin yemək üçün yararsız olması, kəsilmiş heyvanlara baytarlıq baxışı, ət və ət məhsulları baytar-sanitar ekspertizası qaydalarına müvafiq olaraq baytar mütəxəssisləri tərəfindən müəyyən edilir.

Heyvan oğurlandıqda siğorta ödənişi səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlər əsasında verilir.

Heyvanın yanğın, partlayış, ildirim vurması, elektrik cərəyanının təsiri, zəlzələ, uçqun, vəhşi heyvanların hücumu, boğulma, suda batma, dərəyə düşmə nəticəsində tələf olması faktı yəqin edildikdə siğorta ödənişi baytar mütəxəssisinin rəyi olmadan heyvanın tələf olması haqqında siğortaçı tərəfindən siğorta etdirənin və iki nəfər şahidin iştirakı ilə tərtib edilmiş akta əsasən ödənilir.

Heyvanın tələf olduğu günə siğorta etdirənin təsərrüfatında eyni növ və yaşıda olan heyvanlar siğorta edilmiş heyvanların sayından çox olarsa və tələf olmuş heyvanın siğortalandığını müəyyən etmək mümkün olmazsa, müqavilə üzrə müəyyən edilmiş siğorta məbləği, tələfat gününə siğorta etdirənin təsərrüfatında faktiki bu növ və yaşıda olan heyvanların sayına bölünür. Bu halda siğorta ödənişi həmin heyvanın payına düşən məbləğdə verilir. Qalan heyvanlar müvafiq olaraq azaldılmış siğorta məbləğində müqavilənin müddəti qurtarana kimi siğorta olunmuş sayılırlar.

Aşağıdakı hallarda siğorta ödənişi verilmir:

- heyvanın tələf olması yaxud kəsilməsi (heyvanın bədbəxt hadisəyə uğraması və onun mütləq tələf olacağı hallarda kəsilməsi istisna olmaqla) siğorta etdirənin və ya

onun hədd-buluğla çatmış ailə üzvünün qabaqcadan düşünülmüş hərəkəti nəticəsində baş vermişsə;

- heyvan yoluxucu xəstəliklərlə mübarizə ilə əlaqədar olaraq profilaktik tədbirlərin keçirilməsi üzrə baytar mütəxəssisinin göstərişini yaxud xəstə heyvanın kəsilməsi haqqında sərəncamının sığorta etdirən tərəfindən qəsdən yerinə yetirilməməsi nəticəsində tələf olmuşdursa;

- sığota etdirən bilərəkdən xəstə heyvan üçün sığorta müqaviləsi bağlamışsa və həmin heyvan sığorta müqaviləsi bağlandığı vaxt tutulduğu xəstəlikdən tələf olmuşsa;

Bilərəkdən olan hərəkət, baytar xidməti mütəxəssisinin göstərişinin qəsdən yerinə yetirilməməsi, sığortalanmış heyvanın tələf olmasına dair tərtib edilmiş aktın məlumatlarına, baytar xidməti mütəxəssislerinin, polis, yanğın nəzarəti, istintaq və s. orqanların rəylərinə əsasən müəyyən edilir.

Sığorta etdirənin, heyvanın tələf olmasında təqsirkar şəxsə olan məbləğ dairəsində tələb etmək hüququ sığorta ödənişi vermiş sığortaya keçir.

Nəqliyyat vasitələrinin sığortası üzrə müqavilələr Azərbaycan Respublikasının vətəndaşları, respublikada daimi yaşayan xarici ölkələrin vətəndaşları, vətəndaşlığı olmayan şəxslərlə habelə hüquqi şəxslərlə bağlanılır.

Sığorta müqaviləsinin bağlanması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) tərəfindən qeydiyyatdan keçirilən minik, yüksək-sərnişin avtomobilləri, mikroavtobuslar, avtobuslar, o cümlədən qoşqularla (yarım qoşqularla) habelə bütün modellərdən olan motoskletlər, motorollerlər, motokolyaskalar, mopedlər və traktorlara şamil olunur.

Sığorta etdirənin apzusu ilə nəqliyyat vasitəsinin gövdə sığortası ilə yanaşı nəqliyyat vasitəsinin sürücüsü, sərnişinləri və üçüncü şəxslərin məsuliyyəti sığortalana bilər.

Nəqliyyat vasitələrinin sığortası üzrə yol-nəqliyyat hadisələri, təbii fəlakət, yanğın, partlayış, oğurluq və üçüncü

şəxsin qəsd hərəkətləri nəticəsində zədələnməsi və məhv olması sigorta hadisələri hesab olunur.

Hərbi əməliyyat, kütləvi ixtişaş, radioaktiv yoluxma nəticəsində zədələnmə və məhv olma sigorta hadisəsi sayılmır.

Nəqliyyat vasitələrinin gövdə sigortası və üçüncü şəxs qarşısında məsuliyyət sigortası nəqliyyatın KASKO sigortası qaydası ilə həyata keçirilir. Nəqliyyat vasitəsini sigorta etdirən (sürücü və ya mülkiyyətçisi) və sərnişinlər yol-nəqliyyat hadisəsi yaxud digər sigorta hadisələri nəticəcəsində onların ölümü, aldiqları zədə nəticəsində sağlamlıqlarına zərər vurulması hallarından sigorta olunmuş sayılırlar.

Mülkiyyətində nəqliyyat vasitəsi olan hər bir fiziki və hüquqi şəxs bu növ üzrə sigortanın obyekti hesab olunur.

Sigorta müqavilələri fiziki və hüquqi şəxslərin şifahi yaxud yazılı ərizələrinə əsasən bağlanılır. Nəqliyyat vasitəsi sigortalanarkən sigorta müqaviləsi bağlanılan günə nəqliyyatın köhnəlmə dərəcəsi nəzərə alınır.

Sigorta müqaviləsi bir il və ya tərəflərin razılığı əsasında 1 aydan 11 ayadək müddətə bağlanıla bilər.

Sigorta haqqı nəqliyyat vasitəsinin növündən və markasından asılı olaraq sigortaçıının sigorta qaydalarına əlavə olunmuş tarif dərəcələrinə əsasən hesablanır.

Bir ildən az müddətə müqavilə bağlandıqda müqavilə üzrə sigorta haqqı illik sigorta haqlarından sigortaçı tərəfindən müəyyən olunmuş faizlərlə ödənilir.

Hesablanmış sigorta haqqı sigorta etdirən tərəfindən nəqdi və ya nəqdiyəsiz qaydada ödənilə bilər. Sigorta müqaviləsi ilk sigorta haqqı ödənilidikdən sonra qüvvəyə minir.

Müqavilə bağlamış şəxsə müəyyən olunmuş formada – sigorta haqqı nəqd ödənilidikdə müqavilə bağlanılan vaxt (sigorta haqqının nəqdi qaydada alınmasına dair qəbzələ birlikdə), nəqdiyəsiz hesablaşma yolu ilə ödənilidikdə isə sigorta haqqının sigortaçıının bank hesabına daxil olduğu

gündən sonra siğorta müqaviləsinin bağlanması təsdiq edən siğorta şəhadətnaməsi verilir.

Hesablanmış illik siğorta haqqı siğortaçının təsdiq olunmuş siğorta qaydalarına əsasən iki və daha artıq müddətə ödənilə bilər.

İki və daha artıq il ərzində ardıcıl olaraq nəqliyyat vasitələrini siğorta etdirmiş şəxslərə yeni siğorta müqaviləsi bağlanınlarkən siğortaçı tərəfindən hesablanmış illik siğorta haqları üzrə güzəşlər və başqa imtiyazlar verilə bilər.

Yeni müqavilə əvvəlki müqavilənin qüvvədə olduğu müddət qurtardığı vaxtdan rəsmiləşdirilir və siğorta haqqı hesablanır.

Siğorta olunmuş nəqliyyat vasitəsi satıldıqda yaxud bağışlandıqda, vərəsəlik qaydasında mülkiyyət hüququ dəyişdikdə, əmlak şəklində bölüşdürüldükdə siğorta etdirən, siğorta şəhadətnaməsini nəqliyyat vaitəsinin yeni sahibinə verə bilər. Bu halda siğorta şəhadətnaməsində müvafiq qeydiyyat aparılır və möhürlə təsdiq olunur.

Baş vermiş siğorta hadisələri haqqında vətəndaşlardan və hüquqi şəxslərdən nəqliyyat vasitələrinin zədələnməsi, məhv olması və oğurlanmasına dair ərizə daxil olduqdan sonra, siğortaçı həmin hadisələrin baş verməsi faktını və şəraitini araşdırmaqla nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi üçün sorğu ilə aşağıdakı orqanlardan hadisənin baş verməsini təsdiq edən sənədləri almalıdır:

a) yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin zədələnməsi və məhv olması zamanı – Dövlət Yol Polisindən müəyyən olmuş formada arayış (hadisənin baş verməsi zamanı sürücünün sərxoş və ya ayıq olmas göstərilməklə), vacib olan hallarda isə – hüquq mühafizə orqanlarından cinayət işinin açılması və ya rədd olması barədə qərarın surətini;

b) firtına, dolu, leysan yaxud başqa təbii fəlakətlərlə əlaqədar – hava məlumatı bürosundan, seysmoloji yaxud başqa xidmət orqanlarından arayış;

- v) su kəmərlərinin və istilik sisteminin qəzası ilə əlaqədar – müvafiq qəza xidməti orqanlarından arayış;
- q) nəqliyyat vasitəsinin oğurlanması zamanı- hüquq mühafizə orqanlarının arayışı;
- d) nəqliyyat vasitəsinin yanması zamanı – Yanğın xidmətçi orqanından arayış;

Nəqliyyat vasitəsinə dəymmiş zərərin müəyyən edilməsi üçün siğortaçının nümayəndəsinin siğorta etdirənin iştirakı ilə tərtib olunmuş akt və siğortaçının dəvət etdiyi siğorta eksperti tərəfindən dəymmiş zərər barədə verilmiş ekspert rəyi əsas götürülür və zədələnmiş, məhv olmuş nəqliyyat vasitəsinin hadisədən sonrakı foto şəkili siğorta ödənişinə dair sənədlərə əlavə olunur.

Nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmiri (bərpası) üçün smeta, bazar qiymətlərinə əsasən qüvvədə olan preyskuratnlara uyğun tərtib edilməklə müəyyən olunur.

Tərtib olunmuş smetada zədələnmiş hər bir detalın təmiri və ya dəyişdirilməsi və görülmüş işlərin dəyəri ayrı-ayrılıqda göstərilməklə tərtib olunur.

Siğorta ödənişi üzrə smetaya nəqliyyat vasitəsinə istehsal edən zavodun həmin avtomobilin texniki göstəricilər kitabında nəqliyyat vasitəsinin komplektinə daxil olan bütün zədələnmiş detalların və ləvazimatların təmirinin yaxud dəyişdirilməsinin dəyəri, təmirin texnologiyası ilə əlaqədar olaraq detalların dəyişdirilməsinin dəyəri, həmçininində nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün lazım olan işlərin və istismar materiallarının dəyəri daxil edilir.

Yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün və avtomaşında olan sərinişlərin məsuliyyət siğortası üzrə ölüm hadisəsi baş vermişsə yaxud əlil hesab olunmuşlarsa, onda siğorta ödənişi məbləği ölüm haqqında şəadətnamənin və həkim-ekspert komissiyasının aktından çıxarışın surətinə və həmin qəza ilə əlaqədəar alınmış zədə nəticəsində ölümün yaxud əlliyyin baş verməsini təsdiq edən sənədlər (tibbi rəy,

istintaq orqanının qərarı, məhkəmənin hökümü və i.a.) əsasında verilir.

Siğorta hadisəsi üzrə hesablanmış siğorta ödənişi məbləği siğorta etdirənə və ya onun qanunvericiliklə vəkil etdiyi şəxsə, ölüm hallarında isə siğorta olunanın varislərinə verilir.

Siğorta ödənişi faktiki dəymış zərər üzrə ödənilir, lakin ödənilmiş siğorta məbləği müqavilə üzrə göstərilmiş siğorta məbləğindən çox ola bilməz.

Siğorta ödənişi verildikdən sonra oğurlanmış nəqliyyat vasitəsi, əlavə avadanlıq və baqaj əşyaları siğorta etdirənə qaytarılsara bu halda oğurlanmış əşyaların, nəqliyyat vasitəsinin hissələrinin təmiri və bərpası üzrə çəkilən xərclər verilmiş siğorta məbləğindən çıxılmaqla qalan məbləğ siğortacıya qaytarılır.

Siğorta ödənişi verilmir:

- zərərin vurulmasında siğorta etdirənin bilərəkdən qəsd hərəkəti olmuşdursa;

- siğorta etdirən nəqliyyat vasitəsini sərxoş yaxud sürücülük vəsiqəsi olmadan idarə etmiş və ya bu hal üzrə nəqliyyat vasitəsinin idarə edilməsini başqa sürücüyə həvalə etmişdirsə;

- siğorta hadisəsi haqqında müəyyən olunmuş müddətdə (siğorta qaydasında və müqavilədə nəzərdə tutulmuşdursa) siğortacıya məlumat verməmişdirsə və ya zədələnmış nəqliyyat vasitəsi siğortacı tərəfindən baxılıb akt tərtib edilmədən təmir olunmuşdursa;

- vurulmuş zərər məbləğini zərər vurandan almışdırsa;

Nəqliyyat vasitəsinin siğortasından irəli gələn mübahisə və iddalar müqavilə bağlamış siğortacı və ya məhkəmə tərəfindən baxılır.

Yüklərin siğortası növü-təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxslərə və vətəndaşlara məxsus yüklerin hava, dəniz, dəmir yol və avtomobil nəqliyyatı vasitələri ilə daşınması zamanı

baş verə biləcək hadisələr nəticəsində yüklerin zədələnməsi və məhv olması üzrə dəyən zərərin siğorta təminatına alınmasını əhatə edir.

Siğorta müqaviləsi siğorta etdirənin yazılı ərizəsinə və siğortaçı tərəfindən müəyyən edilmiş formada siğorta etdirənin iki nüsxədən ibarət yazılı təklifnaməsi əsasında bağlanılır. Bu təklifnamədə aşağıdakı məlumatlar göstərilməlidir:

a) göndərilən yükün dəqiq adı, qablaşdırma növü, yerlərin sayı və yükün çəkisi;

b) daşınma sənədlərinin nömrəsi və rəsmiləşdirmə tarixi;

v) nəqliyyatın növü (hava,dəmir yolu,dəniz və ya avtomobil nəqliyyatı), təyyarə üzrə reys, vaqon ilə qatar nömrəsi, dənizlə daşımada gəminin adı və yük götürmə qabiliyyəti;

q) yüklerin daşınma xüsusiyyətləri (gəmi anbarında, göyərtidə, qabsız, kisələrdə, baklarda, bağlamalarda, yaşılarda və s.);

d) yükün göndərilmə tarixi, yüklənməsi, anbarların surğucla möhürlənməsi və təyinat məntəqələrinin adı;

ğ) yüklerin dəyəri və siğorta məbləği;

e) yüklerin hansı siğorta hadisəsindən siğortalanması;

Siğorta müqaviləsi siğortaçının və ya onun vəkil etdiyi şəxs tərəfindən siğortalanacaq yükə baxış keçirməklə bağlanılır.

Siğorta müqaviləsi üzrə hesablanmış siğorta haqqı müqavilədə şərtləşdirilmiş müddətdə (nəqdi və ya nəqdiyəsiz qaydada) siğorta etdirən tərəfindən ödənilməlidir.

Bu növ üzrə – nəqliyyat vasitələrinin toqquşması, oğurluq, yanğın, ildirim vurması, çovğun, firtina, burulğan və digər təbii fəlakətlər, yüklerin yüklənmə və boşaldılması və ambarda saxlanması və üçüncü şəxslərin düşünülmüş qəsd hərəkətləri nəticələrində yüklerin zədələnməsi və ya məhv olması siğorta hadisələri sayılır.

Siğorta müqaviləsi üzrə məsuliyyət yükün siğorta etdirənin ambarından nəqliyyat vasitəsinə yükləndiyi andan həmin yükün təyinat məntəqəsinə çatdırılanadək (müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa) müddəti əhatə edir.

Aşağıdakı hadisələr nəticəsində yüklerin zədələnməsi və ya məhv olması üzrə dəymisi zərərlər siğorta təminatına alınır:

a) müxtəlif hərbi əməliyyatlar, yaxud hərbi tədbirlər və onun nəticələri, mina, torpedo, bomba və digər hərbi silahlar, quldurluq, xalq ixtiashaşları, nümayişlər, hərbi və mülki hakimiyyətin tələbi üzrə girov götürmə, müsadirə etmə;

b) atom partlayışının birbaşa yaxud dolayı təsiri (radiasiya, radioaktiv yoluxma);

v) siğorta etdirən və ya onun nümayəndələri tərəfindən qəsdən qablaşdırma, yük daşıma, göndərilmə və saxlama qaydalarına bilərəkdən əməl olunmaması;

q) yüklerin zədələnmiş və ya əskik halda qablaşdırılması;

d) siğortanın şərtlərinə əsasən qəza nəticəsində ödəniləsi zərərlərdən başqa, yüklerin daşınmasında yol verilən ləngimələr və qiymətlərin aşağı düşməsi ilə əlaqədar dəyən zərərlər;

g) gəmilərin tərləməsi və atmosfer töküntülləri nəticəsində yük islandıqda;

e) gəminin göyərtəsində yüklerin daşınması zamanı dalğaların təsirindən yükün bortdan suya düşməsi;

ə) gəminin, lixterin üzmə qabiliyyətinin azalması və digər nəqliyyat vasitələrinin yararsızlığı nəticəsində yükün zədələnməsi;

j) yükün daşınmasında səbəbindən asılı olmayaraq baş vermiş gecikmələr, zəmanət və dayanmalar, yüklemə və boşaltma əməliyyatları üzrə əmələ gələ biləcək vergi, rüsum və xərclər;

k) gizli və qadağan olunmuş ticarət, qaçaqmalçılıq, idxal, ixrac və tranzit qayda və daşınmaların pozulması;

i) valyuta məzənnəsi və bazar qiymətinin fərqləri və ya faiz itkiləri, təhvil verməyə və ya gecikməyə görə ödənilən cərimə faizləri, gəlirdən məhrumolma, əmtəələrə təsir edə biləcək bütün növ qəza, ziyan, dağılma və itkilər, hava və atmosfer şəraitinin təsiri, çürümə və aşınmalar, gəmirici və digər həşəratların vurduğu zərərlər;

0) siğorta etdirənin məlumatı olduğu halda, barit, kibrit, xam neft, benzin, fosfor, kimyavi maddələr, dinamit, nitroqliserin və bu kimi tez reaksiyaya girən və partlaya bilən maddələrlə bir yerdə yüklənib və ya boşaldılan zaman dəyən zərərlər;

Baş vermiş siğorta hadisələri ilə əlaqədar siğorta ödənişi siğortaçının baxış aktına, ekspertiza sənədlərinə, səlahiyyətli orqanlardan alınmış müvafiq sənədlərə (arayış, qərar, sərəncam və baş vermiş hadisə ilə əlaqədar nəqliyyat təşkilatı tərəfindən tərtib və təsdiq olunmuş aktlara) əsasən faktiki dəymiş zərərə görə, siğorta məbləğindən artıq olmamaq şərti ilə verilir.

Dəymiş zərərin miqdarı siğorta etdirənin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə müəyyən edilir. Tərəflər arasında fikir ayrılığı olduqda tərəflərin razılığı ilə zərər ekspertiza yolu ilə müəyyən edilir və burada ekspert rəyi əsas götürülür.

Siğorta ödənişinin verilməsindən imtina edilməsi hallarında, siğortaçı siğorta qaydasının və siğorta qanunvericiliyinin tələblərinə əməl etməklə imtinanın səbəblərini göstərməklə siğorta etdirənə yazılı məlumat verməlidir.

Kənd təsərrüfatı məhsullarının siğortası üzrə siğortanın obyektiñə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq dövlət aktı olan kənd təsərrüfatı istehsalçılarına (fermer təsərrüfatlarında daxil olmaqla) məxsus kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsulları (gül-bəzək, tingliklər, şitilliklər və çoxillik otlarının məhsullarından başqa) aiddir.

Kənd təsərrüfatı məhsullarının siğortası üzrə – şaxta vurması, dolu, leysan yağış, sel, tufan, ildirim vurması, quraqlıq, yanğın hadisələri və üçüncü şəxsin qəsd hərəkətləri siğorta hadisələri sayılır.

Aşağıdakı hallarda siğorta təminatı verilmir:

- a) partlayış nəticəsində əmələ gələn itkilər;
- b) xalq hərakatları, tətil, üsyən və bunların qarşısını almaq və ya təsirlərini azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən görülən tədbirlər nəticəsində yaranmış itkilər;
- v) terror aktları nəticəsində dəymmiş itkilər;
- q) təbii itkilər;
- d) xəstəliklər və ziyanvericilər nəticəsində əmələ gələn itkilər;
- g) radiasiya və radioaktiv birləşmələrin və ya bunların nəticəsində hərbi və inzibati tədbirlərin aparılmasından əmələ gələn itkilər;
- e) müharibə, hər hansı döyüş nəticəsində əmələ gələn itkilər;
- ə) məhsulun vaxtında toplanmamasına görə itkilər;

Siğorta müqaviləsi siğorta etdirənin iki nüsxədən ibarət siğortaçıya təqdim etdiyi təklifnaməsinə əsasən bağlanılır. Bu təklifnamədə siğorta etdirənin adı, ünvanı, kənd təsərrüfatı bitkilərinin əkildiyi yer, əkilmiş bitkilərin adı, əkin sahəsinin miqdarı, plan məhsuldarlığı, axırıncı ilin faktiki məhsuldarlığı, qəbul olunan məhsuldarlıq və məhsulun dəyərinin təyin edilməsi üçün bir sentnerin bazar qiyməti göstərilir.

Təklifnamənin bir nüsxəsi siğorta haqları və onun ödənilmə müddəti göstərilməklə siğorta etdirənə qaytarılır.

Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulun siğortası üzrə müqavilə, hər bir bitkinin bütün əkin sahəsi üçün bağlanılır.

Bitkilərin və əkmələrin məhsulunun siğortası üzrə müqavilələr əkin sahələrində cüçərtilər (yaşıllaşma) alındıqdan, bağlarda isə tumurcuqların oyanmasından və meyvə

ağaclarında çiçəklənmənin başa çatmasından sonra əkin sahəsinə baxmaqla və müəyyən edilmiş təqvim müddətləri nəzərə alınmaqla bağlanılır.

Aşağıdakı hallarda müqavilə bağlanılmır:

- kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin təqvim müddəti keçidikdə;
- əkin sahələrdə cüccətilərin normal çıxışı olmadıqda;
- meyvə və bağlarda normal tumurcuqlar və çiçəklənmənin olmadığı hallarda;

Kənd təsərrüfatı məhsullarının siğortası üzrə siğorta məbləğinin təyin edilməsi zamanı məhsulun dəyəri – keçmiş ildə bir hektara düşən faktiki məhsuldarlıq (siğortalanan bitki birinci il əkildikdə 1 ha müəyyən olunan prqnoz məhsuldarlıq), siğorta etdirənin verdiyi 1 sentnerin bazar qiymətinə və ümumi əkin sahəsinə görə hesablanır. Məsələn: fermer təsərrüfatı cari ildə 30 ha payızlıq buğda əkin sahəsinə siğorta etdirmək üçün siğortaçıya təqdim etdiyi təklifnamədə keçən ilin 1 hektardan məhsuldarlığını 15 sentner, 1 sen. Buğdanın qiymətini isə 40000 manat göstərmişdir. Bu halda əkin sahəsinin dəyəri  $15 \times 40000 = 600000$  x 30 ha = 18000000 manat təşkil edəcək.

Kənd təsərrüfatı məhsullarının siğorta müqaviləsində siğorta etdirənin qəbul etdiyi məhsuldarlıq (proqnoz) onun axırıncı il aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda, onda həmin ərazi üzrə keçən ilin faktiki orta məhsuldarlığından neçə dəfə artıqdırsa, siğorta haqqının hesablanması üçün müəyyən olunmuş tarif dərəcəsidə bir o qədər artırılır.

Siğortalanmış kənd təsərrüfatı məhsulları baş vermiş siğorta hadisəsi nəticəsində tam məhv olduqda zərər məbləği müqavilədə göstərilmiş məbləğ həcmində siğorta etdirənə ödənilir.

Əkin sahəsinin bir hissəsi tam, digər hissəsi isə qismən zərər çəkərsə, tamamilə zərər çəkmiş hissədə siğorta təminatı başa çatmış olur. Qismən halda isə siğorta təminatı

müqavilənin sonuna və ya məhsul yiğimina qədər baş verə biləcək digər zərərlər üçün də davam edir.

Siğorta etdirən kənd təsərrüfatı bitkisinin əkin sahəsini faktiki səpdiyindən çox göstərildiyi hallarda zərərin miqdarı siğorta müqaviləsində göstərilən əkin sahəsinə görə müəyyən edilir və ödənilir.

Kənd təsərrüfatı məhsulları siğorta hadisəsi nəticəsində tam məhv olduqda 1 ha əkin sahəsi məhsulunun dəyəri nəzərə alınmaqla məhsulun siğortalanma faizi, əkin sahəsi qismən zədələndiyi halda isə məhsul toplandıqdan sonra tam məhv olmaya görə siğorta ödənişi verilən sahə çıxılmaqla, qalan sahə üzrə hesablanmış siğorta ödənişi məbləğindən siğorta qaydasında göstərilmiş müəyyən faiz miqdarında ödənilir.

Siğorta ödənişindən aşağıdakı hallarda imtina edilə bilər:

a) siğorta etdirənin imkanı olduğu halda məhsulun məhv olması, zədələnməsi barədə siğorta müqaviləsi bağlanmış siğortaçıya vaxtında məlumat vermədikdə;

b) toplanmış məhsulun miqdarı barədə düzgün məlumat vermədikdə;

v) kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsullarının becərilməsində aqrotexniki qaydalara əməl edilmədikdə;

q) yanğından mühafizə qaydalarına əməl edilmədikdə;

d) əkin sahələrinin qorunub saxlanması təmin edilmədikdə;

Kənd təsərrüfatı məhsullarının siğortası üzrə iddalara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılır.

Əmanətlərin siğortası növü üzrə vətəndaşların və hüquqi şəxslərin müyyən müddət üzrə banklara qoyduqları pul vəsaitlərinin və bu pul vəsaitləri üzrə hesablanmış bank faizlərinin siğorta təminatına alınmasını əhatə edir.

Siğorta müqaviləsi təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında dövələt qeydiyya-

tündan keçmiş və bank fəaliyyətini həyata keçirən, fətəndaşlardan və hüquqi şəxslərdən müəyyən müddətə, faiz məbləği ödəməklə öz məsuliyyətinə pul vəsaiti, depozit məbləği qəbul etmiş banklarla siğorta təşkilatları arasında bağlanılır.

Siğorta müqaviləsi banka qoyulmuş əmanətlər üzrə vətəndaşlar və hüquqi şəxslərlə bank arasında bağlanmış əmanət və depozit müqavilələrinə əsasən, müqavilənin müddəti, əmanətin məbləği və bank faizi əsas götürülməklə bağlanılır.

Müqavilə bankın yazılı müraciyyətinə əsasən bağlanılır. Müqavilənin təminat müddəti, əmanətin qoyulduğu müddət götürülür. Əmanətin qoyulduğu müddət vətəndaşlar və ya hüquqi şəxslərlə bank arasında razılaşmaya əsasən müqavilə əsasında uzadıllarsa, bu halda siğorta haqqı ödənilməklə yeni müddət üçün siğorta müqaviləsi bağlanılır.

Müqavilə bağlamış bank tərəfindən əmanətin siğorta-sı üzrə hesablanmış siğorta haqqı siğortaçıya ödənilidikdən sonra ona müəyyən olmuş formada siğorta şəhadətnaməsi verilir. Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa siğorta haqqının nəqd ödənildiyi halda siğorta haqqının alındığı gündən, nəqdiyəsiz köçürmə yolu ilə siğortaçının bank hesabına daxil olduğu gündən siğorta müqaviləsi qüvvəyə minir.

Siğortaçı bağlanmış siğorta müqaviləsi üzrə yalnız müqavilə ilə müəyyən edilmiş siğorta məbləği həddindən bank qarşısında məsuliyyət daşıyır.

Əmanətlərin siğortası üzrə bankların müflisləşməsi, vətəndaşlar və hüquqi şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirə bilməməsi halları siğorta hadisələri sayılır.

Bankların müflisləşmiş hesab olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş prosedurlara uyğun olmalı, ləğvətmə komissiyası tərəfindən bankın ödəmə qabiliyyətinin olmaması təsdiq olunmaqla, bankın müflisləşməsi barədə dövrü mətbuatda elan olmalıdır.

Müflisləşmə halında sigortalanmış əmanətlər üzrə bank ödəyə bilməyəcəyi əmanətlər barədə siğorta müqaviləsi bağlanmış siğortaçıya siğorta ödənişinin verilməsi barədə ərizə ilə müraciyyət edir və əmanətçilərə olan borclara dair siyahını ərizəyə əlavə edir. Siğortaçı isə öz növbəsində ərizəni aldıqdan sonra bankın ləğv etmə komissiyasına əmanətçilərin alacaqları əmanət və faiz məbləğlərini araşdırmaqla siğorta ödənişini haqq – hesab edir və ödəyir.

Bankların düşünülmüş qəsd hərəkətləri, «Bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununa və digər qanunvericilik aktlarına və bankın öz nizamnaməsinə zidd fəaliyyəti ilə bağlı müflisləşmə ilə bağlırsa, bu halda siğortaçı siğorta ödənişindən imtina edə bilər.

Siğorta müqaviləsinə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

Bazar iqtisadiyyatında vətəndaşların həyatı və sağlamlıqlarının qorunmasında şəxsi siğortanın həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Şəxsi siğorta - vətəndaşların həyat siğortasını (yiğim siğortası), uşaqların siğortasını, nigahadək siğortanı, bədbəxt hadisələrdən siğortanı və hava, dəniz, dəmir yol və avtomobil nəqliyyatı vasitələrindən istifadə edən sərnişinlərin siğortasını əhatə edir.

Müasir dövürdə şəxsi siğortanın inkişafında, o cümlədən uzunmüddətli həyat siğortası, uşaqların və nigahadək siğortanın geniş yayılmasına mənfi təsir edən amillərdən biri SSRİ dövründə həyatlarını, uşaqlarını siğortalamış vətəndaşlara, müstəqillik əldə etdikdən sonra verilməli olan siğorta alış və siğorta məbləğlərinin tələb olunan səviyyədə indeksləşdirilməməsi, bir çox istehsal müəssisələrinin fəaliyyətinin dayandırılması olmuşdur. Bundan başqa həyat siğortasının inkişaf etdirilməsinə təsir edən amillərdən biridə əhali arasında siğortanın bu növünün sosial və maddi əhəmiyyətinə dair kütləvi izahat işlərinin zəif aparılması, siğorta etdirənlərin siğortaçının əldə etdiyi

mənfiətdə iştiraklarına dair siğorta qaydalarının günün tələblərinə uyğunlaşdırılmaması, radio və telereklamlardan istifadə olunmamasıdır.

Həyat siğortası üzrə siğorta qaydalarının şərtlərindən asılı olaraq siğorta müqaviləsi bağlanılan günə yaşı 16 və ya 18 yaşıdan 60 yaşıdək olan, lakin müqavilənin müddətinin qurtarması vaxtı 65 yaşıdan yuxarı olmamaq şərti ilə Azərbaycan Respublikasının vətəndaşları, respublikada daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə 3, 5, 10,15 və 20 il müddətinə siğorta müqaviləsi bağlanılır.

Müqavilənin şərtlərinə görə həyatı siğorta olunan şəxs «siğortalı», siğorta haqqı ödəməklə siğortalının mənafeyini siğortaçıda siğortalayan «siğorta etdirən», siğorta müqaviləsində tərəf kimi iştirak etməməsinə baxmayaraq lehinə siğorta müqaviləsi bağlanan və siğorta hadisəsi baş verən zaman siğortaçıdan siğorta ödənişi tələb etmək hüququna malik olan şəxs isə «siğortadan faydalanan adlanır».

Eyni bir şəxs həm siğortalı, həm siğorta etdirən, vəfat etməmə şərti ilə bağlanan siğortalarda isə həm də siğortadan faydalanan ola bilər.

Həyat siğortası üzrə siğorta hadisəleri aşağıdakılardan hesab olunur:

-müqavilə üzrə şərtləşdirilmiş siğorta müddətinin başa çatması;

-həyat siğortası qaydalarında qeyd olunan istisnalar nəzərə alınmaqla siğortalının ölümü;

-bədbəxt hadisə nəticəsində alınmış zədə;

-zəhərli bitkilərlə, kimyavi maddələrlə, keyfiyyətsiz ərzaq məhsulları ilə və tibbi dərmanlarla təsadüfi ciddi zəhərlənmə;

-gənə ensefaliti (ensafalomieliti), yaxud peliomelitlə xəstələnmə;

-potoloji doğuş;

-düzgün olmayan tibbi manipulyasiya nəticəsində sümüklərin, dişlərin təsadüfi sınması, yanması, orqanların partlaması (yarananması) yaxud onların kəsilib çıxarılması;

Aşağıdakı hallar sigorta təminatına alınmır:

-Sigortalı intihar və ya intihara cəhd etmə nəticəsində vəfat edərsə (bu halda sigortalının həmin andakı əqli vəziyyətindən asılı olmayaraq onun hüquqi vərəsəsinə sigorta müqaviləsi üzrə sigortaçı tərəfindən yalnız sigortanın həmin tarixə olan riyazi ehtiyatını ödəyir);

-sigortadan faydalanan şəxs həyatı sigorta olummuş şəxsi öldürərsə və ya öldürülməsində hansısa formada iştirak edərsə (bu halda həmin şəxs sigorta ödənişinin alınmasından məhrum edilir və həmin ödəniş vəfat edənin hüquqi varisinə verilir);

-alkaqol, narkotik, yaxud toksiki maddələrin təsirindən sərxaş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi, yaxud idarəetməni sərxaş vəziyyətdə olan şəxsə verməsi nəticəsində həlak olma və ya zədələnmə;

-müqavilədə əlavə razılaşma yoxdursa, müharibə. Lakin, sigortalı müharibə zamanı və hərbi hərəkətlərlə əlaqədar vəfat edərsə, vəfat etmə tarixindəki riyazi ehtiyatlar, ödənişin veriləcəyi tarixə qədər keçən müddətin texniki ayırma faizləri ilə birlikdə sigortalının hüquqi varislərinə ödənilir;

-sigortalı, əlavə razılaşma yoxdursa, müalicə məqsədli olanlar istisna edilməklə, nüvə risqi və ya QiÇS xəstəliyi nəticəsində vəfat etdiğdə. Bu halda sigortaçı yalnız riyazi ehtiyatın ödənilməsinə görə məsuliyyət daşıyır;

Həyat sigortası üzrə sigorta müqaviləsi, müqavilənin şərtlərindən asılı olaraq dönyanın bütün ölkələrində hüquqi qüvvədə ola bilər.

Sigorta müqaviləsində əlavə razılaşmalar yoxdursa, sigorta müqaviləsinin başlanma tarixi sigort şəhadətnaməsində göstərilmiş başlama və sona çatma tarixində saat 24-00-da başlayır və 24-00-da başa çatır.

Siğorta etdirən, siğortadan faydalanan şəxsi siğorta müqaviləsi bağlandığı zaman və ya sonra təyin etmək, eləcədə istədiyi vaxt başqası ilə əvəz etmək hüququna malikdir. Lakin, siğorta etdirən dəyişdirmə hüququndan imtina etdiyini siğorta şəhadətnaməsində yazdıraraq onu siğortadan faydalana təhvil verərsə, həmin şəxsi başqası ilə əvəz etmək hüququnu itirir.

Siğorta şəhadətnaməsinin itirilməsi halında, siğortaçıda saxlanılan və siğorta etdirən tərəfindən imzalanmış qeyd və sənədlər əsas götürülməklə siğorta şəhadətnaməsinin itmiş nüsxəsi etibarsız hesab olunur. Onun yerinə, siğorta etdirənin ərizəsinə əsasən itmiş siğorta şəhadətnaməsinin dublikatı verilir.

Bu siğorta ilə hər hansı bir şəxsin siğorta şəhadətnaməsində göstərilən müddət ərzində və ya müqavilədə göstərilən hal və şərtlər daxilində vəfat etməsi, yaxud həmin şəxsin müqavilədə göstərilən müəyyən bir müddətdən artıq yaşamaq ehtimalına və yaxud hər iki ehtimalla birlikdə siğorta təminatı verilə bilər. Lakin, 16-18 yaşından kiçik olan şəxslərin, himayədə olanların və ya anormal şəxslərin vəfat etməsini şərt kimi qəbul etməklə siğorta müqaviləsi bağlanılmasına yol verilmir və belə müqavilələr etibarsız hesab olunur.

Həyatı siğorta olunan şəxs ilkin siğorta haqqının ödənilməməsidən əvvəl vəfat etdikdə, siğorta müqaviləsi etibarsız sayılır.

Siğortalı siğorta müqaviləsi ilə özünün ölümü halında bir və ya bir neçə şəxsi siğorta ödənişinin alınması üzrə vərəsəlik hüququnun olmasını təyin edə bilər.

Siğorta məbləği siğortacı ilə siğorta etdirən arasındakı razılığa əsasən istənilən məbləğə bağlanıla bilər. Müqavilənin və siğorta qaydasının şərtləri əsas götürülməklə müqavilənin qüvvədə olduğu müddətdə siğorta məbləği artırıla və ya azaldıla bilər.

Siğorta haqları siğortalının yaşından, müqavilənin müddətindən və siğorta məbləğindən asılı olaraq müəyyən edilir.

Siğorta müqaviləsi ilə müəyyən olunmuş siğorta haqlarını siğorta etdirən və ya onun tapşırığı ilə başqa bir şəxs tərəfindən birdəfəlik və ya aylar üzrə nəqdi və ya nəqdiyəsiz qaydada (siğortaçının bank hesabına köçürməklə) ödənilə bilər. Siğorta haqqı siğorta etdirən tərəfindən nəqdi qaydada ödənilidikdə ona müəyyən olunmuş formada siğorta haqqının alınması barədə qəbz verilir.

Siğorta və alış məbləğinin (müqavilənin vaxtiindən əvvəl dayandırılması ilə əlaqədar) verilməsi üçün aşağıdakı sənədlər siğortaçıya təqdim olunur:

a) siğortalı tərəfindən:

-müqavilənin müddətinin başa çatması ilə əlaqədar siğorta şəhadətnaməsi, siğorta haqqı nəqdi qaydada ödənilmişdirə, axırıncı ödəniş qəbzi;

-zəhərlənmə, zədələnmə və s. siğorta hadisələri ilə əlaqədar siğortaçı tərəfindən müəyyən olunmuş formada ərizə, müalicə profilaktika müəssisəsinin arayışı;

-siğorta müqaviləsinin vaxtından əvvəl dayandırılması ilə əlaqədar ərizə;

b) xeyrinə siğorta müqaviləsi bağlanmış şəxs (şəxslər) tərəfindən:

-ərizə, siğorta şəhadətnaməsi, siğorta haqqının ödənilməsinə dair axırıncı qəbz (nəqd ödənilidikdə), siğortalının ölümü haqqında şəhadətnamə (yaxud onun notarial qaydada təsdiq olunmuş surəti), özünün ölümü halında onun hüquqi vərəsəsinin vərəsəlik haqqında sənədi;

Siğortalı və ya siğorta və alış məbləğinin alınmaq hüququ olan şəxs, istənilən şəxsə həmin məbləğin alınması üçün vəkalətnamə verə bilər. İstənilən halda siğorta və alış məbləğinin alınması üçün müraciyyət edən şəxs siğortaçıya qeyd olunan sənədlərlə bərabər şəxsiyyət vəsiqəsinidə təqdim etməlidir.

Siğorta müqaviləsinin müddəti qurtardıqda siğortalıya şərtləşdirilmiş siğorta məbləği ödənilir. Bu halda siğortalı siğorta məbləğini siğortanın müddəti qurtardığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olmuş müddət ərzində siğorta müqaviləsi bağlanmış siğortaçıdan tələb etmək hüququna malikdir. Bu hüquq siğorta olunanın ölümü hallarında onun hüquqi varislərinə keçir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müqavilənin başa çatması müddətindən sonra tələb etmə müddətinin qurtarması gününədək siğorta məbləgi alınmazsa, ödənilməmiş məbləğ müvafiq siğortaçı tərəfindən dövlət büdcəsinin hesabına keçirilir.

Müqavilənin qüvvədə olduğu dövürdə ödənilməyən siğorta haqları siğorta məbləgi ödənilərkən siğortaçı tərəfinə tutulur.

Uşaqların siğortası üzrə siğorta müqaviləsi Azərbaycan Respublikasının vətəndaşları ilə, Azərbaycan Respublikasında daimi yaşayan xarici vətəndaşlarla və vətəndaşlığı olmayan şəxslərlə (uşaqları övladlığa götürənlərlə) və uşağın qohumları ilə, həmçinin uşaqları qəyyumluğa götürən şəxslərlə onların siğortaçıya təqdim etdikləri ərizələrə əsasən bağlanılır.

Siğorta müqaviləsi bağlanılan günə xeyrinə siğorta müqaviləsi bağlanılmış uşağın yaşı 15 yaşdan yuxarı olma-malidir.

Siğortanın müddəti, xeyrinə siğorta müqaviləsi bağlanan uşağın yaşı ilə 18 il arasındaki fərq kimi müəyyən edilir. Bununla yanaşı uşağın yaşı tam ilə kimi yuvarlaqlaşdırılır (aylar tam il kimi hesab olunur).

Siğorta məbləği siğorta etdirənin təklifi ilə istənilən məbləğə bağlanıla bilər.

Siğorta haqları siğorta müqaviləsinin müddətindən, uşağın yaşından və siğorta məbləğindən asılı olaraq hesablanır. Müqavilə üzrə hesablanmış siğorta haqları siğorta etdirən tərəfindən nəqdi və ya nəqdiyəsiz

(siğortaçının bank hesabına köçürmək yolu ilə) birdəfəyə və ya siğorta müddəti üzrə hər ay siğortaçının müəyyən etdiyi cədvələ uyğun ödənilir.

Əgər siğorta etdirənin əvəzinə siğorta haqqını hər hansı bir şəxs verirsə, bununla əlaqədar olaraq o, siğorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.

Siğorta müqaviləsi ilk siğorta haqqı ödənilidikdən sonra qüvvəyə minir. İlk siğorta haqqı ödənilidikdən sonra siğorta etdirənə müəyyən olunmuş formada siğorta şəhadətnaməsi verilir. Siğorta müqaviləsinin qüvvədə olduğu dövrədə siğorta etdirən tərəfindən siğorta şəhadətnaməsi itirilərsə ona həmin şəhadətnamənin dublikatı verilməklə əvvəlki şəhadətnamə etibarsız sayılır.

Siğorta etdirən, siğorta müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada başqa bir şəxsə verə bilər. Bu halda siğorta müqaviləsi üzrə siğorta etdirənin hüquq və fəzifələrini öz öhdəsinə götürmiş şəxs siğortaçıya ərizə ilə müraciyyət edir və şəxsiyyət vəsiqəsini və siğorta etdirənin öz hüquq və vəzifələrinin bu şəxsə verilməsinə dair notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim edir.

Siğorta etdirənin ölümü yaxud onun məhkəmə tərəfindən olmuş, itkin düşmüş elan edilməsi ilə əlaqədar, siğorta haqqının ödənilməsini başqa bir şəxs öz üzərinə götürə bilər.

Siğorta müqaviləsinin vaxtgından əvvəl, yəni müqavilə üzrə müddətin başa çatmasını gözləmədən müqavilənin dayandırılması və ya ona xitam verilməsi həyata keçirilərsə, bu «Siğorta haqqında» Azərbaycan respublikası Qanununun və siğorta qaydasının tələblərinə uğun olmalıdır.

Siğorta etdirən siğortaçıya yazılı ərizə verməklə, siğorta müqaviləsini vaxtından qabaq dayandırmaq hüququna malikdir. Bu halda siğorta etdirənə, siğorta müqaviləsi üzrə ödədiyi siğorta haqlarından alış məbləği verilir. Siğorta etdirən (onun ölümü hallarında isə vərəsələr) müqavilənin

pozulması ilə əlaqədar alış məbləğini Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə siğortaçıdan ala bilər.

Siğorta müqaviləsinin vaxtından əvvəl dayandırılması haqqında ərizə vermiş siğorta etdirən siğorta müqaviləsində və siğorta qaydalarında müqavilənin bərpa edilməsi nəzərdə tutulmuşdursa, bu halda siğorta etdirən əlavə ərizə təqdim etməklə siğorta müqaviləsini bərpa etməklə, ödənilməmiş siğorta haqlarını birdəfəlik ödəməklə, qalan dövür üçün siğorta haqlarının ödənilməsini davam etdirə bilər.

Siğorta müqaviləsi üzrə müddətin başa çatması – siğorta hadisəsi sayılır. Bu halda siğorta məbləği, siğorta müqaviləsi bağlanmış siğortaçı tərəfindən xeyrinə siğorta müqaviləsi bağlanmış uşağa və ya siğorta etdirənə vərərilir. Siğorta məbləği verilərkən, siğorta etdirən tərəfindən ödənilməmiş siğorta haqları məbləği siğortaçı tərəfindən tutulur.

Əgər siğorta etdirən siğorta məbləğinin verilməsi haqqında siğortaçıya ərizə veribsə, lakin həmin məbləği almadan vəfat edibsə, onda siğorta məbləği – siğorta olunmuş uşağa verilir.

Xeyrinə siğorta müqaviləsi bağlanmış uşaqlıq siğortanın müddəti qurtardıqdan sonra siğorta məbləğini almadan vəfat etmişdirsa, bu halda siğorta məbləği onun hüququ vərəsələrinə verilir.

Siğorta müqaviləsi üzrə müddətin başa çatması ilə yanaşı siğorta hadisələrinə aşağıdakılardır:

a) qəza hadisəsi nəticəsində siğorta olunan uşağın zədələnməsi, ölümü;

b) zəhərli bitkilərlə, kimyəvi maddələrlə, keyfiyyətsiz yeyinti ərzaqları ilə, tibbi dərmanlarla təsadüfi zəhərlənmə;

v)kənə ensefalitli yaxud peyvənddən sonra ensefalitlə (ensefalomieliitlə), poliomielitlə, qematogen ostemielitlə xəstələnmə;

q) düzgün olmayan tibbi manipulyasiya nəticəsində sümüklərin, dişlərin təsadüfi sınması, çıxmazı, orqanların partlaması;

-a, b, v, q yarımbəndlərində göstərilmiş siğorta hadisələri zamanı siğorta qaydalarının şərtlərinə əsasən siğorta etdirənə siğorta müqaviləsi üzrə ödədiyi siğorta haqları tam qaytarılmaqla bərabər siğorta məbləğindən müəyyən faizlə əlavə yardımda verilə bilər.

Siğorta etdirənə siğorta məbləği, siğorta müqaviləsinin vaxtından əvvəl dayandırılması üzrə verilən məbləğ və ya əlavə yardım siğorta etdirən tərəfindən təqdim olunmuş siğorta şəhadətnaməsinə, ərizəsinə, tibbi arayışlara və şəxsiyyət vəsiqəsinə əsasən, siğortalanmış uşağa siğorta şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinə, uşağı qəyyumluğa, övladlığa götürənlərə isə bu hüquqları təsdiqədici səndlər, siğorta şəhadətnaməsi, ərizələri və şəxsiyyət vəsiqələrinə əsasən verilir.

Əlavə siğorta yardımı siğorta etdirənin qəsd hərəkətləri nəticəsində törədilmsi hallarında verilmir.

Uşaq siğortası üzrə mübahisələrə məhkəmə yolu ilə baxılır.

Nigahadək (toyadək) siğorta müqaviləleri Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan 18 yaşdan 60-65 yaşadək (siğorta qaydalarının şərtlərindən asılı olaraq) şəxslərlə, valideyinlərlə (övladlığa götürənlərlə), uşağın digər qohumları ilə bağlanılır.

Siğorta müqaviləsi siğorta etdirənin müəyyən olunmuş formada siğortacıya təqdim etdiyi yazılı ərizəsinə əsasən bağlanılır.

Siğorta müqaviləsi bağlanmış günə uşağın yaşı 15 yaşdan artıq olmamaq şərti ilə siğortalanır.

Aşağıdakı hallar istisna olmaqla, müqavilənin qüvvədə olduğu dövrdə siğorta etdirənin ölümü siğorta hadisəsi sayılır:

a) siğorta etdirənin, siğorta etdirənin siğorta müqaviləsinin qüvvəyə mindiyi gündən 6 ay keçənədək (bu müddət siğortaçı ilə siğorta etdirən arasında razılaşmaya əsasən artırıla bilər) onkoloji xəstəlikdən yaxud ürək-damar sistemi xəstəliyindən, özünə qəsd nəticəsində ölümü;

b) istintaq orqanları və ya məhkəmə tərəfindən siğorta etdirənin hərəkətində düşünülmüş cinayyət əlamətləri müəyyən olunmuş ölümü;

v) alkoqol, narkotik yaxud toksiki sərxoşluq vəziyyətində ölümü;

q) siğorta olunan bilərəkdən siğorta etdirəni bilərəkdən həyatından məhrum edərsə, yaxud ölümünə gətirib çıxara biləcək bədən xəsarəti yetirərsə;

Siğorta məbləği siğorta etdirənin arzusu ilə istənilən məbləğə bağlanıla bilər.

Siğorta haqqı siğorta etdirənin yaşından (uşağın yaşı nəzərə alınmir), siğorta məbləğindən və siğortanın müddətin-dən asılı olaraq siğortaçının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış siğorta qaydalarında nəzərdə tutulmuş cədvələ əsasən müəyyən olunur.

Hesablanmış siğorta haqqı siğorta etdirən tərəfindən nəqdi və ya nəqdiyəsiz, birdəfəlik və ya aylar üzrə ödənilə bilər. Siğorta müqaviləsi ilk siğorta haqqı ödənilidikdən sonra qüvvəyə minir.

Əgər siğorta haqqı siğorta etdirənin əvəzinə hər həansi bir şəxs tərəfindən ödənilərsə, bununla əlaqədar olaraq o, siğorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.

Siğortanın müddəti, xeyrinə siğorta müqaviləsi bağlanmış usağın yaşı ilə (siğorta müqaviləsi bağlanılan günə) 18 il arasındaki fərq kimi müəyyən edilir.

Siğortanın müddətinin qurtarması siğorta hadisəsi sayılır. Siğorta olunana siğorta məbləği (18 yaşla nigah müqaviləsi bağlanılan günədək olan müddət üçün siğortaçı-nın əlavə ödəniş faizidə nəzərə alınmaqla) əlavə ilə birlikdə

## *Sahələr üzrə siğortanın təkmilləşdirilməsi və inkişafı problemləri*

---

ona siğortaçıya təqdim etdiyi siğorta şəhadətnaməsinə və nigaha girməsinə dair şəhadətnaməyə əsasən verilir.

Siğorta etdirənin siğorta hadisəsi nəticəsində ölümü hallarında siğorta olunana siğorta müddətinin başa çatması ilə əlaqədar tam siğorta məbləği ödənilir.

Siğorta olunanın ölümü hallarında isə siğorta məbləği siğorta müqaviləsi bağlamış siğortaçı tərəfindən onun hüquqi varisinə ödənilir.

Siğorta etdirən tərəfindən siğortaçıya ərizə verməklə siğorta müqaviləsini vaxtından əvvəl dayandırıa bilər, bu halda siğorta qaydalarına əsasən siğorta etdirənə ödədiyi siğorta haqqlarından işlərin aparılması xərcləri çıxılmaqla ona alış məbləği ödənilir.

Müqavilənin qüvvədə olduğu dövürdə bir və ya bir neçə siğorta hadisələri üçün siğorta ödənişlərinin ümumi məbləği müqavilədə göstərilmiş siğorta məbləğindən artıq ola bilməz.

Əgər siğorta olunan siğorta qaydalarında nəzərdə tutulmuş son yaş həddinədək nigaha girməzsə bu haldada ona eyni qayda ilə siğorta məbləği ödənilir. Siğorta müddəti üzrə siğorta etdirən tərəfindən ödənilməmiş siğorta haqqı, siğorta məbləği ödənilərkən siğortaçı tərəfindən tutulur.

Nigahadək siğorta üzrə iddalara Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmədə baxılır.

Bu siğorta növü üzrə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər bədbəxt hadisələrdən siğorta təminatına alınır.

Siğorta müqavilələri ayrı – ayrı vətəndaşlarla, idarə, müəssisə və təşkilatlarla, siğorta etdirənin yazılı və ya şifahi müraciyyətinə əsasən bağlanılır.

İdarə, müəssisə və təşkilatlar öz vəsaitləri hesablarına fəhlə və qulluqçuları kollektiv şəkildə bədbəxt hadisələrdən siğorta etdirə bilər. Bu halda onlar fəhlə və qulluqçuların

siyahısını (vəzifələrini göstərməklə), hər bir işçinin nə məbləğdə siğortalanmasını siğortaçıya bildirir.

Siğorta müqaviləsi bir il müddətinə bağlanır. Bu müddət tərəflərin razılığına əsasən artırıla bilər.

Siğorta etdirənin arzusu ilə istənilən məbləğə siğorta müqaviləsi bağlanılır.

Siğorta haqqı siğorta məbləğindən, siğortanın müddətindən və siğorta hadisələrinin baş vermə ehtimallarına əsasən, siğortaçının qaydalarında nəzərdə tutulmuş qaydada hesablanır.

Siğorta müqaviləsi ilk siğorta haqqı ödənildikdən sonra qüvvəyə minir və müqavilədə şərtləşdirilmiş gün saat 24-00-da başa çatır.

Hesablanmış siğorta haqqı nəqdi və ya nəqdiyəsiz (siğortaçının bank hesabına köçürməklə) ödənilə bilər. İlk siğorta haqqı ödənildikdən sonra siğorta olunana siğorta şəhadətnaməsi verilir. Siğorta olunan siğorta şəhadətnaməsini itirdikdə ona şəhadətnamənin dublikatı verilir və itirilmiş şəhadətnamə etibarsız sayılır.

Bədbəxt hadisələrdən siğorta üzrə fiziki şəxslərin (vətəndaşların) məişətdə və istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində zədələnməsi, zəhərlənməsi və hlak olması (ölümü) siğorta hadisəsi sayılır.

Siğorta olunana baş vermiş siğorta hadisəsi nəticəsində zədələnməsi, zəhərlənməsi və ölümü hallarında siğortaçı tərəfindən aşağıdakı sənədlərə əsasən siğorta ödənişi verilir:

a) zədələnmə hallarında:

- siğorta olunanın ərizəsi;
- siğorta şəhadətnaməsi;
- tibb müəssisəsinin arayışı;

- siğorta olunan I, II və III qrup əllilik alındıqda, əlliliyi təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

- baş vermiş hadisə idarə, müəssisə və təşkilatda baş vermişdirə, hadisənin baş verməsinə dair tərtib olunmuş aktın surəti;

b) zəhərlənmə hallarında - a) bəndinin 4-cü abzası istisna olmaqla göstərilən sənədlər;

v) ölüm hallarında - a) bəndinin 4-cü abzası istisna olmaqla göstərilən sənədlər;

- vərəsəlik haqqında sənədin natorial qaydada təsdiq olunmuş surəti;

- ölüm haqqında şəhadətnamənin natorial qaydada təsdiq olunmuş surəti;

Sığorta ödənişinin verilməsi ilə əlaqədar, siğortaçı siğorta hadisəsinin baş verməsinə və onun nəticəsində zədələnmə, zəhərlənmə və ya ölüm hadisəsinin baş verməsinin araşdırılması üçün məhkəmə və istintaq orqanlarından əlaqədar məlumatları və sənədlərin surətlərini sorğu məktubu ilə tələb edə bilər.

Sığortalı və ya siğorta olunanın hüquqi varisi vaxtında siğorta ödənişini almamışdırsa, bu halda o, Azərbaycan Mülki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə siğortaçıdan siğorta ödənişinin alınması hüququna malikdir.

Sərnişinlərin könüllü siğortası növü üzrə siğorta etdirənlər hava, dəmir yol, dəniz və avtomobil nəqliyyatı xidmətindən (şəhər daxili nəqliyyat istisna olmaqla) istifadə edən fiziki şəxslərdir.

Sığorta müqaviləsi müvafiq siğortaçı ilə (bu növ siğorta üzrə müqavilə bağlamaq hüququ olan) nəqliyyat xidmətindən istifadə edən, gediş (uçuş) üçün bilet alan şəxslərlə (sərnişinlərlə) fərdi qaydada bağlanılır.

Sığorta məbləği siğorta etdirənin arzusu ilə istənilən məbləğə bağlanıla bilər.

Sığorta haqqının hesablanması üzrə tarif dərəcəsi nəqliyyat vasitəsinin növündən, siğorta məbləğindən və gediş (uçuş) məsafəsindən asılı olaraq müəyyən edilir.

Hesablanmış siğorta haqqı siğorta olunan tərəfindən müqavilə bağlanıлarkən tam məbləğdə ödənilir. Sığorta haqqı ödənildikdə siğorta olunana müəyyən olunmuş formada

sığorta şəhadətnaməsi və sığorta haqqının qəbuluna dair qəbz verilir.

Sığorta müqaviləsi üzrə sığortaçı gediş (uçuş) üçün bilet almış sərnişinlər qarşısında nəqliyyat vasitəsinin gedişi (uçuşu) üzrə xəbərdarlıq elan olunduğu andan sərnişinlərin dediş (uçuş) biletində göstərilən marşrut üzrə nəqliyyat vasitəsinin son təyinat məntəqəsinə çadığı anadək məsuliyyət daşıyır.

Nəqliyyat vasitəsində gediş (uçuş) üçün bilet almış sərnişinlərin nəqliyyat vasitəsindən istifadə etmə zamanı, habelə vağzalda, limanda, dayanacaqda və stansiyada olduqları zaman baş vermiş bədbəxt hadisələr nəticəsində sərnişinlərin zədələnməsi və ölüməsi (həlak olması) sığorta hadisələri sayılır.

Sərnişinlərin özünə qəsd hərəkətləri, nəqliyyat vasitəsindən istifadə qaydalarına riayət etməməsi, cinayət tərkibli hadisə törətməsi, habelə sərxiş halda ehtiyatsız hərəkəti nəticəsində ölümü və ya səhhətə zərərin vurulması sığorta hadisəsi sayılmır.

Sığorta ödənişi - sığorta olunanın və ya onun hüquqi varisinin ərizəsi və şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə aşağıdakı sənədləri sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim edir:

1. Sığorta olunanın ölümü halında:

-Sığorta hadisəsinin baş verməsini təsdiq edən sərnişin daşıyıcısının aktı;

-gediş (uçuş) üçün alınmış bilet və ya onun kötüyünün surəti (sərnişin daşıyıcısı tərəfindən təsdiq olunmuş);

-sığorta olunanın ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

-vərəsəlik hüququnu təsdiq edən sənəd;

2.Sığorta olunanın səhhətinə zərər dəydikdə:

-sığorta hadisəsinin baş verməsini təsdiq edən sərnişin daşıyıcısının aktı;

-sərnişinin ağır və ya yüngül xəsarət almasına dair tibb müəssəsinin arayışı;

-əllilik barədə HƏEK -nin arayışı və əllilik barədə vəsiqənin təsdiq olunmuş surəti;

-bilet yaxud onun təsdiq olunmuş kötüyünün surəti;

Sığorta hadisəsinin baş verməsinə dair akt sərnişin daşıyıcısı tərəfindən tərtib olunmaqla, hadisənin baş verdiyi tarix, saat, yer, hadisənin nə səbəbdən baş verdiyi və hər bir sərnişinə dəymmiş zərər barədə məlumat verilir.

Sığorta hadisəsi nəticəsində sərnişinin ölümü hallarında sığorta müqaviləsi bağlanmış sığortaçı tərəfindən tam sığorta məbləği, zədələnmə hallarında və əllilik hallarında isə sığorta məbləğindən sığorta qaydasında nəzərdə tutulmuş faiz məbləği ödənilir.

Bazar iqtisadiyyatı şəraitində əhalinin maddi və sosial müdafiəsində sosial və tibbi sığorta mühümü əhəmiyyət kəsb edir. Belə ki, əhalinin sağlamlığının qorunması, insanların pensiya yaşına çatması, əlil olması, ailə başçısını itirməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, ölüm və sanatoriya-kurort müalicəsi zəruriliyindən irəli gələn tələblərin maddi cəhətdən ödənilməsində sosial və tibbi sığorta təminatı əsas amillərdən biridir.

Bazar iqtisadiyyatında müəssisələrin, o cümlədən tibb müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar, vətəndaşlara pullu tibbi xidmət göstərilməsi şəraitində az təminatlı əhali təbəqəsinə tibbi xidmət göstərilməsi, özəlləşdirilmiş müəssisələrdə çalışan fəhlə və qulluqçulara sosial təminat verilməsi məqsədi ilə dövlət, sosil və tibbi sığortanın icbari (məcburi) qaydada tətbiq edilməsinə dair qanunvericilik aktı qəbul edilməsi ilə həyata keçirilir.

Bu qanunvericilik aktlarında sığorta təminatı halları nəzərə alınmaqla sosil və tibbi sığorta təminatının dəqiq məbləği və icra mexanizmi göstərilir.

Sosial və tibbi sığorta icbari (məcburi) və könüllü qaydada aparılır.

Sosial siğorta-vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya xərclərinin kompensasiya edilməsinə (əvəzinin ödənilməsi, bərpası), habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat fondudur.

Tibbi siğorta-sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, siğorta hadisəsi (tibbi proqrama əsasən xəstələnmə, bədbəxt hadisələr nəticəsində yaralanma, xəsarət alma) baş verdikdə əhaliyə tibbi və dərman yardımı göstərilməsinə təminat verir.

Hər iki siğorta növü əhalinin sosial müdafiəsinə yönəldilmişdir.

Sosial siğortanın prinsiplərinə, bazar iqtisadiyyatında əhalinin maddi drumu üzrə təbəqələşmədən asılı olmayaraq aşağıdakılardır:

- sosial siğortanın müntəzəmliyinə dövlət təminati;
- sosial siğortanın ümumiliyi;
- sosial siğortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
- sosial siğorta subyektlərinin hüquq bərabərliyi;
- dövlət sosial siğortasının məcburiliyi;
- məcburi dövlət sosial siğortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması;

Sosial siğorta hadisəsinin baş verdiyini təsdiq edən və siğorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir.

Sosial siğorta hadisəsi baş verdikdə aşağıdakı siğorta ödəmələri verilir:

- «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət pensiyaları;
- könüllü (əlavə) sosial siğorta əsasında dövlət pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
- hamiləliyə və doğuma görə müavinət;
- uşağıın anadan olmasına görə birdəfəlik müavinət;

-qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşaqla qulluqla əlaqədar müavinət;

-dəfn üçün müavinət;

-siğorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;

İcbari tibbi siğorta dövlət sosial siğortasının tərkib hissəsi olmaqla, icbari tibbi siğorta programına müvafiq həcmidə əhalinin tibbi və dəriman yardımını alınmasını təmin edir.

Könüllü tibbi siğorta isə icbari tibbi siğorta programında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi siğorta müqaviləsi əsasında əhalinin tibbi və digər tibbi xidmətlər almasını təmin edir.

Bazar iqtisadiyyatı şəraitində sağlam cəmiyyətin formallaşması və sosial və maddi cəhətdən təmin olunması dövlət programının əsas atributlarından olduğu üçün sosial siğortanın və tibbi siğortanın aparılması (tətbiqi) və onun inkişaf etdirilməsi labüddür.

Siğorta bazarının formallaşması və inkişaf etdirilməsində, siğorta təşkilatlarının bağlanmış siğorta və təkrarsığorta müqavilələri üzrə siğorta olunanlar və siğortaçılar qarşısında siğorta və təkrarsığorta təminatının yerinə yetirilməsi, maliyyə sabitliyi və ödəniş qabililiyyətinin təmin edilməsində təkrarsığorta əməliyyatının tətbiq edilməsi, aparılması əsas amillərdən biridir.

Beləliklə, təkrar siğorta-sığortaçının (siğorta təşkilatının) siğortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə yetirilməsi risqini başqa sığortaçıda (təkrarsığortacıda) siğortalanmasından ibarətdir.

Təkrarsığorta əməliyyatları üzrə əsas anlayışlar aşağıdakılardan ibarətdir:

Təkrarsığorta etdirən – sığortaya risq qəbul edən və həmin risqin müəyyən hissəsini təkrarsığortaya ötürən sığortaçı. O, həm də ötürücü sığortaçı və ya sedent adlanır;

Təkrarsığortaçı – təkrarsığortaya risq qəbul edən siğortaçı;

Retrosessiya – təkrarsığortaya qəbul edilən risqin başqa siğortaçıya ötürülməsi əməliyyatı;

Retrosessioner – siğorta risqini retrosessiyaya ötürən təkrarsığortaçı;

Bordero – təkrarsığorta olunmaq üçün təkrarsığortacıya sistemli şəkildə göndərilən risqlərin siyahısı;

Rekapitulyasiya – borderoların siyahısı sənədi;

Tantyema – təkrarsığortaçının təkrarsığorta əməliyyatının aparılmasından əldə etdiyi mənfəətdən komissiya;

Şəxsi tutum – iqtisadi əsaslandırılmış məbləğ, hansı ki, bu məbləğdən artıq olmamaq şərti ilə siğortaçı öz məsuliyyətində siğorta risqi saxlayır;

Eksedent – siğorta məbləğinin şəxsi tutumdan artıq olan hissəsi;

Slip – fakultativ (hər bir siğorta müqaviləsi üzrə ayrı-ayrılıqda) təkrar siğortada təkrarsığorta etdirənin təkrarsığortaçılara göndərdiyi sənəd. Bu sənəddə siğorta müqaviləsində göstərilən bütün məlumatlar öz əksini tapır;

Depo mükafat – təkrarsığortaçuya çatacaq siğorta haqlarının müvəqqəti olaraq (təkrarsığorta müqaviləsinin müddəti qurtarana qədər) siğortaçıda qalan hissəsi;

Siğorta qanunvericiliyinə əsasən siğortaçının təkrarsığorta əməliyyatları üzrə şəxsi tutumu, siğortaçının öz vəsaitinin, yəni ödənilmiş nizamnamə kapitalının, ehtiyat kapitalının (K-t 86), əlavə kapitalın (K-t 87) və bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərərlər) hesabının (K-t 88) cəmi vəsaiti əsas götürülməklə onun 10 faizi həcmində bir siğorta müqaviləsi üzrə öz üzərində öhdəlik (siğorta risqi) saxlaya bilər;

Təkrarsığortanın əsas prinsipləri siğortanın prinsipləri ilə eynidir. Siğorta marağının mövcud olması, zərərin ödənilməsi prinsiplərinə əməl edilməsi siğortaçı və təkrarsığortaçı arasında yüksək məsuliyyətlilik prinsipi əsasında

ışguzar əlaqələrin mövcudluğunu tələb edir. Bu prinsip siğorta ilə müqayisədə təkrarsığortada böyük rol oynayır.

Bələ ki, təkrarsığortaçılardan hər hansı bir risq haqqında qabaqcadan məlumatlara malik olmadan (fakultativ təkrarsığorta istisna olmaqla) avtomatik olaraq müvafiq risqlərin təkrarsığorta edilməsində iştirak edirlər. Təkrarsığortaçılardan müqaviləyə daxil olan bütün risqlər üzrə yekun netto-dərəcələri (dövri hesabları) siğorta risqini ötürən siğortaçı (sedent) tərəfindən aparılır.

Siğortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətliyində təkrarsığortanın zəruriliyi və əhəmiyyətini nəzərə alaraq, siğorta bazarında təkrarsığortanın inkişaf etdirilməsi (genişləndirilməsi) və təkminləşdirilməsi əsas amillərdən biridir.

Bu məqsədlə milli siğorta bazarında təkrarsığorta risqlərinin qəbul edilməsində iştirak etmək üçün maraq göstərən xarici təkrarsığorta təşkilatları və onların maliyyə vəziyyətləri və digər təkrarsığortaçılardan əlaqəli işləmələri barədə dövrü mətbuatda məlumatlar verilməsi, siğorta risqlərinin təkrarsığorta əməliyyatları üzrə təkrarsığortaçılardan arasında bələdçi rəvət kənəfraşına (azad olma) məbləğinin siğortaçının qisməndə olsa xeyrinə yönəldilməsi mühüm əhəmiyyətə malikdir.

Bundan başqa təkrarsığortaya verilmiş siğorta müqavilələri üzrə siğorta hadisələrinin baş vermə ehtimalını və siğorta növlərindən asılı olaraq siğortaçının öz məsuliyyətində şəxsi tutum paylarının artırılması qarşıda duran mühüm amillərdən biridir.

Siğorta bazarında təkrarsığortanın təkminləşdirilməsi və inkişaf etdirilməsinə təsir edən amillərdən biridə, təkrarsığorpta əməliyyatlarının operativ aparılması və milli təkrarsığorta sektorunun qurulması üçün milli təkrarsığorta qrupunun yaradılmasını tələb edir.

Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatını inkişaf etdirilmək üçün iqtisadiyyatının müxtəlif

sahələrinə (yerli və birgə müəssisələrin yaradılması, istehsal gücünün artırılması üçün yeni texnika və texnologiyanın mənimsənilməsi, alınması, qeyri istehsal sayələrinin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün) xarici investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, ilk növbədə, dünya bazارında ölkə müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi, ixracın strukturunun təkmiləşdirilməsi, ölkə sənayesinə qoyulan xarici investisiya ilə yanaşı, iqtisadiyyatın digər sahələrinə, o cümlədən kənd təsərrüfatı sektorunada xarici investisiyanın yönəldilməsi ölkənin iqtisadi və sosial durumunun yüksəldilməsinə xidmət edir.

Ölkədə investisiya fəaliyyətinin tənzimlənməsi məqsədi ilə 13 yanvar 1995-ci ildə qəbul olunmuş «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu ölkə iqtisadiyyatına investisiyaların intensiv surətdə cəlb olunmasına, beynəlxalq iqtisadi əməkdaşlığın və integrasiyanın inkişafına və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər surətdə qorunmasına yönəldilmişdir.

Xarici investorların ölkə iqtisadiyyatına əmlak, intellektul və pul şəklində qoyduqları investisiyaların qorunması məqsədi ilə 15 yanvar 1992-ci il tarixdə «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.

Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların qorunmasında onlların investorlar tərəfindən siğortalanması əsas şərtlərdən biridir. Məhz bu səbəbdən «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində bu məsələ öz əksini tapmışdır.

İnvestitorlar siğorta qanunvericiliyinə əsasən iqtisadiyyatın istənilən sahəsinə qoyduqları investisiyani öz seçim-

## ***Sahələr üzrə siğortanın təkmilləşdirilməsi və inkişafi problemləri***

---

lərindən asılı olaraq ölkə daxilində fəaliyyət göstərən istənilən siğorta təşkilatları ilə bağlamaq hüququna malikdir.

Xarici investorlar üçün siğorta xidməti sahəsində belə imkanların yaradılması ölkə iqtisadiyyatına əlavə investisiyaların qoyulmasına şərait yaratır.

Siğortalanmış investisiyalar üzrə investorların hüquqları, dəymış zərər üzrə siğorta ödənişlərinin verilməsi «Siğorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməklə, qorunması təmin olunmuşdur.

Siğorta xidməti səhəsində siğortanın növləri könüllü, həm də icbari (məcburi) formada aparılır.

Siğortanın könüllü növləri, hər bir siğorta növü üzrə siğorta təşkilatları tərəfindən hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılışdırılmış siğorta qaydalarına əsasən aparılır. Bu qaydalarda tərəflərin hüquq və vəzifələri göstərilməklə, siğorta müqavilələri bağlanılarkən siğorta məbləğinin, tarif dərəcəsinin, siğorta hadisəsinin və hesablanmış siğorta haqqının ödənilməsi qaydası və s. siğorta etdirənlə siğortaçı arasında sərbəst müəyyən olunur.

Siğortanın icbari növləri isə fiziki (vətəndaşların) və hüquqi (idarə, müəssisə və təşkilat) şəxslərin konstitusiya hüquqlarının qorunması, dövlət əhəmiyyətliliyindən asılı işlərin və lahiyyələrin icbari siğortanın tətbiqinə dair dövlət siyasetinə uyğun siğortalanmasından ibarətdir.

İcbari (məcburi) siğorta qanunla qəbul olunur və bu qanunlarda siğortanın şərtləri və aparılması qaydası, siğortanın müddəti, siğorta təminatı üzrə vahid siğorta məbləği, tarif dərəcəsi, siğorta haqqı və onun ödənilməsi mexanizmi, siğorta haqqı üzrə güzəşt verilməsi tam şərh olunur.

İcbari siğorta üzrə siğorta etdirənlərə vahid formada siğorta şəhadətnaməsi verilir.

Siğortanın könüllü növləri üzrə fiziki və hüquqi şəxslər siğorta müqaviləsinin bağlanması öz arzuları və siğorta təşkilatları ilə qarşılıqlı razılışma əsasında sərbəst həyata keçirirlərsə, icbari siğortanın tətbiqi zamanı siğorta

etdirənlərin razılığı tələb olunmur. Yalnız onlar siğortaçını seçməkdə (əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa) sərbəsdirlər.

Fiziki və hüquqi şəxslər öz əmlak mənafeyləri ilə bağlı icbari siğorta növləri ilə yanaşı həmin növ siğortalar üzrə əlavə siğorta təminatının verilməsi üçün könüllü siğorta müqavilələri bağlaya bilər. Bu halda baş vermiş siğorta hadisələri ilə əlaqədar siğorta etdirənlərə həm icbari siğorta üzrə siğorta ödənişi məbləği həm də könüllü siğorta müqaviləsi üzrə siğorta ödənişi məbləği verilir. Lakin verilən siğorta ödənişi faktiki dəymiş zərər məbləğindən və könüllü və icbari siğorta üzrə siğorta təminatı məbləğlərinin cəmindən artıq ola bilməz.

## **IX**

# **Sığortaçının maliyyə sabitliyini təmin edən əsas amillər**

---

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən sığortaçının maliyyə sabitliyinin əsasını onun nizamnamə kapitalı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən normativlər, sığorta ehtiyatları, habelə təkrarsığorta sistemi təşkil edir. Bu amillərin hər birinin sığortaçının maliyyə sabitliyində rolunu müəyyənləşdirək.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə əsasən sığortaçının və təkrarsığortaçının minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən edilir. Qanunun 8.2 maddəsinə əsasən isə sığortaçının nizamnamə kapitalı dövlət qeydiyyatına alınmazdan əvvəl tamamilə ödənilməlidir. Nizamnamə kapitalının tam ödənilməsi xüsusi razılıq (lisenziya) alındıqdan sonra fəaliyyətə başlamağa, sığorta müqavilələri bağlamaqla sığorta haqqlarını qəbul edib öhdəlik daşımağa imkan verir.

Nizamnamə kapitalının minimum məbləği xarici ölkələrdə də qanunvericiliklə müəyyən edilir. Bunun da əsasən iki səbəbi vardır. Birincisi, sığortaçı ilk əvvəl fəaliyyətə başlayandan sığorta müqavilələri bağlayır, öhdəliklər götürür. Lakin qısa müddət ərzində bağlılığı sığorta müqavilələrin həm sayı az olur, həm də sığorta haqqları yüksək olmur. Bu səbəbdən öhdəliklərə ilk əvvəl cavab

vermək, yerinə yetirilməsi üçün nizamnamə kapitalı əsas rol oynayır. İkincisi, siğortaçının maliyyə sabitliyi, ödəniş qabiliyyətliyi müəyyən olunarkən başqa meyarlarla yanaşı iki meyar əsas götürülür:

a) Siğortaçının öz vəsaitinin siğorta haqqlarına olan nisbəti;

b) Bir müqavilə üzrə siğortaçının qəbul etdiyi öhdəliyin maksimum həcmiinin onun öz vəsaitinə olan nisbəti.

Göründüyü kimi, hər iki halda siğortaçının öz vəsaiti əsas rol oynayır. Siğortaçının öz vəsaitinin əsas və daimi hissəsini nizamnamə kapitalı təşkil edir. Öz vəsaitinə aid edilən əlavə kapital, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət təsisçilərin razılığı ilə dəyişdirilə və ya istifadə oluna bilər. Nizamnamə kapitalının məbləği isə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən yalnız yuxarı müəyyən oluna bilər, aşağı salına bilməz.

Bundan başqa nizamnamə kapitalının yüksək olması siğortaçıya siğorta bazarında daha inamlı fəaliyyət göstərməyə, iri əməliyyatları yerinə yetirməyə, bununla da rəqabətə tab gətirməyə imkan verərdi. Siğortahlardan alınan siğorta haqqları hesabına yaradılan siğorta ehtiyatlarının məhdud müddət üçün nəzərdə tutulduğu halda siğorta təşkilatı qeyri-müəyyən müddətə, uzun müddət fəaliyyət üçün yaradılır. Bu səbəbdən siğorta təşkilatı yarandığı vaxt nizamnamə fondunun məbləği və strukturuna fikir vermək lazımdır. Başqa sözlə, siğortaçının maliyyə sabitliyinin əsası onun yarandığı vaxtdan qoyulur.

Siğortaçının siğorta bazarında uzun müddət fəaliyyəti zamanı da nizamnamə kapitalının əhəmiyyəti aşağı düşmür. Əksinə, onların siğortaçının cari fəaliyyəti zamanı maliyyə sabitliyində rolü siğorta ehtiyatlarından az deyildir. Belə ki, ən dəqiq hesablanmış siğorta ehtiyatları müəyyən fərziyyəyə əsaslanır. Buna görə də ən stabil portfel və etibarlı statistik əsaslandırılmış və istifadə olunmuş riyazi metodlar zamanı da siğortaçı üçün zərərlilik dəyişməsi təhlükəsi yaranı bilər. Bu isə siğortaçının uğursuz tarif siyasəti, siğorta

müqavilələrinin strukturunda gözlənilməz dəyişiklik, aktivlərinin qiymətlərinin aşağı düşməsi (daşınmaz əmlak, qiymətli kağızlar və s.), ödəniş üçün əlavə iddiaların təqdim edilməsi və s. nəticəsində baş verə bilər.

«Sığorta haqqında» Qanunun 40-ci maddəsinin 1-ci bəndinə əsasən sığortaçılar qeyri-həyat sığortası üzrə daxil olan sığorta haqqlarından təkrarsıgortaya verilmiş sığorta haqqları çıxılmaqla 10 faizindən çox olmamaq şərti ilə Maliyyə Nazirliyinin müəyyən etdiyi minimum faiz miqdardında xüsusi təminat kimi saxlanılır. Maliyyə Nazirliyi tərəfindən isə minimum faiz miqdarı 10 faiz müəyyən edilmişdir.

Qanunun 40-ci maddəsinin 2-ci bəndinə əsasən isə yeni təsis edilmiş sığortaçılar nizamnamə kapitalının 10 faizi miqdardında xüsusi təminat kimi saxlamalıdır. Belə ki, bağlanmış sığorta müqaviləleri üzrə daxil olacaq sığorta haqqlarından xüsusi təminat üçün ayırma aparılana qədər sığortaçının xüsusi təminatı olmalıdır. Sığortaçı sığorta fəaliyyətinə başlayandan əvvəl onun minimum 200 mln. manat xüsusi təminatı olmalıdır.

Həmin maddənin 3-cü bəndinə əsasən isə sığortaçının xüsusi təminatı nizamnamə kapitalının 10 faizindən aşağı ola bilməz. Beləliklə, sığortaçının sığorta haqqları artdığı halda onun xüsusi təminatı da artmalı, sığorta haqqlarının və ya nizamnamə kapitalının 10 faizlərindən hansı məbləğ yüksək olarsa, həmin məbləğ xüsusi təminat kimi qəbul olunmalıdır.

Sığortaçının qanunvericiliyə uyğun miqdarda xüsusi təminatın yaradılmasının böyük əhəmiyyəti vardır. Belə ki, xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında ilk növbədə sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün yaradılır və sığortalı bütün hallarda təminat alır. Sığortaçının maliyyə vəziyyətindən asılı olmayaraq sığortalının baş verə biləcək sığorta hadisəsi zamanı sığorta ödənişinin və ya ləğv edilmiş sığorta müqaviləsi üzrə sığorta haqqlarının geri alınması təmin edilir.

Eyni zamanda sığortaçılar Qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən xüsusi təminat kimi saxlanılan pul vəsaitinə və daşınar əmlaka Maliyyə Nazirliyinin icazəsi olmadan sərəncam verə bilməzlər. Beləliklə, xüsusi təminatın yaradılmasına, saxlanılmasına və istifadəsinə qanunvericilikdə müəyyən edilmiş qaydada nəzarət olunur. Bu isə sığortalıların mənafelərinin qorunması üçün böyük rol oynayır. Sığortaçılar tərəfindən xüsusi təminat kimi saxlanılan pul vəsaitləri, daşınar və ya daşınmaz əmlak barədə məlumatlara (harada saxlanmalı və məbləğ barədə) təsdiqədici sənədlər əsasında nəzarət edilir.

Pul vəsaitləri müvafiq banklarda ayrıca sığortaçının hesab formasında saxlanılır. Sığortaçı xüsusi təminat kimi Azərbaycan manatı və ya xarici valyuta, dövlət qiymətli kağızları, dövlətin payı minimum 51 faizi olan səhmdar cəmiyyətlərin səhmləri, sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak (lakin bu halda daşınmaz əmlakın dəyəri xüsusi təminatın ümumi məbləğinin yarısından çox ola bilməz) formasında saxlaya bilər.

Xarici ölkələrdə də qanunvericiliyə uyğun müxtəlif adlar (təminat fondu, ehtiyat fondu və s.) ilə xüsusi təminata uyğun fondlar yaradılır. Məsələn, Türkiyə Respublikasında analoji xüsusi fond yaradılır. Lakin onlarda sığorta haqlarından təkrarsığorta haqları çıxılmadan 15 faiz miqdarında xüsusi təminat yaradılır. Analoji metoddan respublikada istifadəsi müsbət nəticə verər və sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməsində təminat yaradardı.

Belə ki, müqavilə üzrə sığortalı qarşısında sığortaçı məsuliyyət daşıyır, təkrarsığortaçı isə sığortaçı qarşısında məsuliyyət daşıyır və sığortalının təkrarsığortaçı ilə heç bir əlaqəsi yoxdur. Təkrarsığortaçının isə sığortaçı qarşısında öhdəliyinin yerinə yetirməməsi və ya vaxtında yerinə yetirməməsi sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirməməsinə səbəb ola

## ***Sığortaçının maliyyə sabitliyini təmin edən əsas amillər***

bilər. Bu səbəbdən qeyri-həyat sığortası üzrə xüsusi təminatın sığorta haqqlarından təkrarsıgortaya verilmiş sığorta haqqları çıxılmadan yaradılması həm sığortaçıların, həm də sığortalıların mənafeyinə uyğun olardı.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 46.1 maddəsinə əsasən sığortaçı öz ödəmə qabiliyyətini təmin etmək üçün aşağıdakı normativlərə riayət etməlidir.

46.1.1.-sığortaçının öz vəsaitinin sığorta haqqları məbləğinə (təkrarsıgortaya verilmiş sığorta haqqları çıxılmaqla) 16 faizdən az olmayan nisbət;

46.1.2.-bir müqavilə üzrə öhdəliklərin maksimum həcmi sığortaçının öz vəsaitinə on faizdən çox olmayan nisbət.

Qanunun 46.2 maddəsinə əsasən isə «sığortaçının öz vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq aid edilir». Yəni sığortaçının öz vəsaitinə nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət və ümumiyyətlə, mənfəətdən yaradılan başqa fondlar aiddir.

Daha aydın olmaq üçün 1-ci halda aşağıdakı bərabərsizlikdən istifadə etmək olar:

$$\frac{\text{sığortaçının öz vəsaiti} \times 100\%}{\text{sığorta haqları}} \geq 16\%,$$

Yəni sığortaçının yiğdiyi sığorta haqqlarının məbləği onun öz vəsaitinin 6,25 mislindən artıq ola bilməz.

2-ci halda aşağıdakı düsturdan istifadə edilir:

$$\frac{\text{bir müqavilə üzrə maksimum öhdəlik} \times 100\%}{\text{sığortaçının öz vəsaiti}} \leq 10\%,$$

Yəni bir müqavilə üzrə öhdəliyin maksimum həcmi sığortaçının öz vəsaitinin 10 faizindən yüksək ola bilməz.

Göründüyü kimi, ödəmə qabiliyyətini təmin edən normativlər də sığorta haqqlarından təkrarsıgortaya verilmiş (hesablanmış) sığorta haqqları çıxılmaqla hesablanır. Lakin təbii bu müvəqqəti hal daşımalıdır və yaranmaqdə olan sığorta bazarının qorunması məqsədi ilə zəruridir. Belə ki, inkişaf etmiş ölkələrdə ödəmə qabiliyyətini təmin edən normativlər təkrarsıgorta haqqları çıxılmadan hesablanır. Buna isə səbəb sığortalının qarşısında sığortaçının məsuliyyət daşımasıdır. Təkrarsıgortaçı isə yalnız sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır.

Qeyd edilənlərdən aydın olur ki, sığortaçının maliyyə sabitliyinin qiymətləndirilməsi zamanı onun öz vəsaiti məbləğinin əhəmiyyəti yüksəkdir. Öz vəsaiti yüksək olduqda maliyyə sabitliyi gözlənilər, müqavilələrin sayı artar, sığorta haqqları artar, sığorta bazarında rəqabət tab gətirə bilər.

Sığortaçının öz vəsaiti eyni zamanda onun sərbəst ehtiyatları kimi də başa düşülür. Sərbəst ehtiyatları isə eyni zamanda sərbəst aktivlərin məbləğinə bərabərdir. Sığortaçının öz vəsaitinə isə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasındaki fərq aid edilir.

Aşağıdakı bərabərsizliyə nəzər salaq:

$$A - Ö \geq N,$$

A – sığortaçının aktivlərinin faktiki məbləği,

Ö – sığortaçının öhdəliklərinin faktiki məbləği,

N – sığortaçının aktivlərinin onun öhdəlikləri üzərində artımının normativ miqdəri.

Sığortaçının aktivləri dedikdə onun əmlak formasında əsas vəsaitləri, mal-material, pul vəsaitləri, həmçinin maliyyə qoyuluşları nəzərdə tutulur. Sığortaçının öhdəliyi dedikdə isə onun fiziki və hüquqi şəxslər qarşısında olan borcları, o cümlədən sığorta ehtiyatları, bank kreditləri, başqa cəlb

olunmuş vəsaitlər, gələcək dövr xərcləri, təkrarsığortaçı qarşısında pul öhdəlikləri və s. borcları nəzərdə tutulur.

Beləliklə, Aktiv = öhdəliklər + sığortaçının öz vəsaiti. Bundan da tapılır ki, Aktiv – öhdəlik = sığortaçının öz vəsaiti.

«Sığorta haqqında» Qanunun 46.3 maddəsinə əsasən sığortaçı yuxarıda qeyd edilən normativlərə öz aktivlərinin tamamlanması, öhdəliklərinin müvafiq hissəsinin təkrarsığortaya verilməsi və ya sığorta əməliyyatlarının azaldılması yolu ilə riayət etməlidir.

«Sığorta haqqında» Qanunun 44.1 maddəsinə əsasən «öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığortaçılardan sığorta ehtiyatları yaradırlar». Sığorta ehtiyatları bu müddət ərzində sığortaçının bağladığı sığorta müqavilələri üzrə yerinə yetirmədiyi məcmu öhdəliklərini eks etdirir. Sığorta ehtiyatları sığortaçının bağladığı sığorta müqavilələri üzrə öz öhdəliklərinə cavab verilməsi, yerinə yetirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.

Həyat sığortası növləri və qeyri-həyat sığorta növləri üzrə sığorta ehtiyatlarının yaradılması qaydası bir-birindən fərqlənir, lakin hər iki sığorta ehtiyatı sığortaçının deyil, sığortalıların vəsaiti hesab edilir və hesabat tarixinə başa çatmamış sığorta müqavilələrindən əmələ gələn öhdəliklər üzrə sığorta ödənişlərinin verilməsi üçün müəyyənləşdirilir. Sığorta ehtiyatlarının miqdari gələcək sığorta ödənişlərini tam halda üstələməlidir. Bu səbəbdən sığorta ehtiyatlarının miqdari sığortaçının sığorta əməliyyatlarının təhlili və riyazi hesablamaların nəticəsi əsasında müəyyənləşdirilir.

Hal-hazırda respublikada fəaliyyət göstərən sığorta təşkilatları sığorta ehtiyatlarına ayırmaları 20 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan (№ 200) «Qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması qaydaları» əsasında aparılır. Qaydanın

adından da göründüyü kimi bu yalnız qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının hesablanması qaydasıdır.

Qeyd edildiyi kimi bu qaydalar «Sığorta haqqında» Qanunun 44-cü maddəsinə uyğun işlənilmiş və sığortaçılar tərəfindən sığorta müqavilələri üzrə qəbul edilən öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün yaradılan sığorta ehtiyatlarının tərkibini, təyinatını və hansı formada yaradılmasını təyin edir. Sığorta ehtiyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda yaradılır. Sığorta ehtiyatlarının miqdarı hesabat tarixinə sığorta fəaliyyəti üzrə maliyyə göstəriciləri müəyyən edilərkən hesablanır.

Sığorta ehtiyatlarının tərkibinə texniki ehtiyatlar və qarşısialınma tədbirləri fondu (QTF) daxildir. Texniki ehtiyatlara isə qazanılmamış mükafatlar ehtiyati (QME) və zərərlər ehtiyati (ödənilməmiş zərərlər ehtiyati) aiddir. Zərərlər ehtiyati isə öz növbəsində bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatından (BTZE) və baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatından (BVBZE) ibarətdir.

Bundan başqa sığortaçı sığortanın növünün spesifikliyindən asılı olaraq Maliyyə Nazirliyinin razılığı ilə əlavə olaraq zəlzələ ehtiyatı (ZE) və zərərlilik dəyişməsi ehtiyatı (ZDE) yaratmalıdır.

Texniki ehtiyatların miqdarı sığortaçının gələcək sığorta ödənişləri üzrə maliyyə öhdəliklərini pul formasında qiymətləndirməklə təyin olunur.

Texniki ehtiyatları hesablamaq üçün (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı istisna olmaqla) baza sığorta mükafatı hesablanmalıdır. Baza sığorta mükafatı daxil olmuş sığorta haqqlarından təkrarsığortaya hesablanmış (verilmiş) sığorta haqqları çıxılmaqla qalan vəsaitdən müəyyən olunmuş qaydada hesablanmış xüsusi təminat, sığorta müqavilələrinin bağlanması üçün faktiki ödənilmiş (hesablanmış) komisyon mükafatları və qarşısialınma tədbirləri fondunun yaranmasına yönəldilən vəsaitlər çıxılmaqla yaradılır.

Baza siğorta mükafatı əsasında isə qazanılmamış mükafatlar ehtiyatı (QME) hesablanır. QME dedikdə, hesabat dövründə qüvvədə olmuş siğorta müqavilələri üzrə daxil olmuş və qüvvədə olma müddəti hesabat dövrünün hüdudlarından (hesabat dövründən sonrakı dövr üçün də qüvvədə olacaq) kənara çıxan siğorta müqavilələrinə aid olan baza siğorta mükafatları başa düşülür.

Yuxarıda qeyd olunan qaydaya əsasən QME-ni hesablamaq üçün siğortanın növləri 3 uçot qrupuna bölünür. 1-ci qrupa əmlak siğortasının növləri, mühəndislik, bədbəxt zədələrdən, könüllü tibbi siğorta, nəqliyyat vasitələri, yük, məsuliyyət siğortası aiddir. 2-ci qrupa maliyyə risklərinin və kreditlərin ödənilməsi üçün borcluların məsuliyyətinin siğortası, 3-cü uçot qrupuna isə qüvvədə olma müddətinin başlangıç və son tarixləri qeyri-müəyyən (açıq) olan siğorta müqavilələrinin bağlanmasıının mümkünüyünü nəzərdə tutan siğorta növləri aiddir. Qaydaya əsasən birinci uçot qrupu üzrə QME-nin hesablanması üç variantı mümkündür.

1-ci variantda «Pro rata temporis» metodundan (qazanılmamış mükafatlar siğorta müqaviləsinin hesabat tarixinə başa çatmamış qüvvədəolma müddətinə mütənasibdir) istifadə edilir.

Qazanılmamış mükafat siğorta müqaviləsinin hesabat tarixinə günlərlə başa çatmamış qüvvədəolma müddətinin günlərlə bütün qüvvədəolma müddətinə nisbətinin hesablanması üçün qəbul edilmiş baza siğorta mükafatına hasılı kimi hesablanır.

2-ci variant «24-cü» metoduna əsaslanır. Bu metoda əsasən baza siğorta mükafatları siğortaçının məsuliyyəti müddətinin başlangıç ayı, siğorta brutto mükafatlarının ödənilməsinin dövrülüyü və siğorta müqavilələrinin qüvvədəolma müddətləri üzrə qruplaşdırılır. QME-nin miqdarı baza siğorta mükafatlarının müqavilələrin qüvvədəolma müddətindən asılı olaraq əmsallara vurmaqla təyin edilir.

3-cü variant üzrə QME-nin yuxarıda qeyd edilən 1-ci və 2-ci variantlar üzrə hesablanması texniki cəhətdən

mümkün olmadıqda onda bu ehtiyat baza siğorta mükafatının nəqliyyat siğortası üzrə 25 faizi, digər siğorta növləri üzrə isə 33,5 faizi miqdardında ayırmalar hesabına yaradılır.

İkinci uçot qrupu üzrə QME hər bir siğorta müqaviləsi üzrə baza siğorta mükafatı miqdardında siğorta müqaviləsinin qüvvədəolma müddəti tam qurtaranadək təyin olunur.

Üçüncü uçot qrupu üzrə QME hər bir siğorta müqaviləsi üzrə hesabat tarixinə baza siğorta mükafatının 40 faizi miqdardında təyin olunur.

Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı siğortaçı tərəfindən hesabat və ya ondan əvvəlki dövrlərdə baş vermiş və baş vermə faktı haqqında qanunla və ya siğorta müqaviləsi ilə müəyyən olunmuş qaydada siğortaçıya bildirilmiş, lakin siğorta hadisələri ilə əlaqədar yaranmış zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə icra olunmamış və ya tam icra olunmamış öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılır.

BTZE-nin miqdarı hesabat dövründən əvvəlki dövrlər üçün tənzimlənməmiş zərərlərin məbləği qədər artırılan və hesabat dövrü ərzində ödənilmiş zərərlərin məbləği üstəgəl hesabat dövrü üçün tənzimlənməmiş tələblərin məbləğindən 3 faiz miqdardında zərərlərin tənzimlənməsi üzrə xərclər qədər azaldılan bildirilmiş zərərlərin məbləğinə uyğundur.

Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE) hesabat dövrü ərzində baş vermiş, lakin hadisə haqqında qanunla və ya müqaviləyə uyğun olaraq siğortaçıya bildirilməmiş siğorta hadisələri ilə əlaqədar yaranmış zərərlərin tənzimlənməsi üzrə xərclər də daxil olmaqla öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün yaradılır. BVBZE dörd rüb ərzində daxil olmuş baza siğorta mükafatının 10 faizi miqdardında hesablanır.

Yanğıن və mühəndislik siğortası növləri üzrə götürülmüş risklər üzrə əlavə zəlzələ üzrə də risk qəbul edilirsə, təminat verirsə, onda siğorta tarifində zəlzələ

təminatı üçün tətbiq olunan hissəsi üzrə alınmış siğorta haqqlarından təkrarsıgortaya verilmiş (hesablanmış) siğorta haqqları, işin aparılması və qarşısalınma xərcləri çıxılmaqla qalan siğorta haqqları məbləğinin on beş il müddətinə siğorta ehtiyatı yaradırlar.

Zərərlilik dəyişməsi ehtiyatı siğorta məbləğinin zərərlilik qiyməti siğortanın növləri üzrə siğorta tarifinin netto dərəcə hissəsinin hesablanması əsasını təşkil edən gözlənilən zərərlilik səviyyəsini hesabat dövründə aşdıqda siğortaçının siğorta ödənişlərini vermək üçün xərclərini kompensasiya etmək üçündür. Yəni bu ehtiyat ayrı-ayrı siğorta növləri üzrə zərərliyin orta illik səviyyəsini təmin etmək üçün bir neçə il ərzində siğorta ödənişlərinə çəkilən xərclərin dəyişməsinin uzun müddətli kompensasiyası təyinatını daşıyır.

Qarşısalınma tədbirləri fondu baş verə biləcək siğorta hadisəsinin qarşısını almaq məqsədi ilə siğortaçılar tərəfindən həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçündür. QTF tarif dərəcələrinin strukturunun nəzərdə tutulmuş faiz miqdardında siğorta müqavilələri üzrə hesabat dövründə daxil olmuş siğorta brutto mükafatlarından ayırma yolu ilə yaradılır.

«Siğorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən «Təkrarsıgorta siğortaçının siğortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə yetirilməsi riskinin başqa siğortaçıda (təkrarsıgortaçıda) siğortalamasıdır», 14.2 maddəsinə əsasən isə «təkrarsıgorta müqaviləsini bağlamış siğortaçı siğorta müqaviləsinə uyğun olaraq siğortalı qarşısında götürdüyü öhdəliklərə görə tam həcmidə məsuliyyət daşıyır».

Deməli, siğortaçının götürdüyü öhdəliklərinin bir hissəsinin təkrar siğortalanması onun siğortalı qarşısında həmin hissəyə uyğun məsuliyyətdən azad olmasına əsas vermir. Belə ki, siğortaçı siğorta müqaviləsinə uyğun götürdüyü öhdəliklər üzrə siğortalı qarşısında məsuliyyət

daşıyır və sığortalının təkrar sığortaçı ilə heç bir əlaqəsi olmur.

Bu səbəbdən sığortaçının maliyyə sabitliyinin və ödəniş qabiliyyətliyinin qorunmasında təkrarsıgorta sisteminin düzgün qurulmasının, təkrarsıgortaçıların düzgün seçilməsinin böyük əhəmiyyəti vardır.

Əvvələ, sığortaçı əvvəlki bölmədə qeyd edildiyi kimi «Sığorta haqqında» Qanunun 46.1.1 və 46.1.2 maddələrinə uyğun ödəmə qabiliyyətini təmin edən normativləri gözləməlidir. 2-cisi, sığortaçı il ərzində nəzərdə tutulan normadan artıq sığorta ödənişlərinin verilməsinə daim hazır olmalıdır. Bu isə bir müqavilə üzrə yüksək məbləğdə sığorta ödənişinin verilməsi və ya təbii fəlakət nəticəsində külli miqdarda bağlanmış müqavilələr üzrə iddiaların irəli sürülməsi zamanı baş verə bilər. Ən əsası sığortaçının özünü sığorta hadisələri zamanı iri risklərdən qorumasıdır. Bu isə götürülmüş öhdəliklər qarşısında təkrarsıgorta yolu ilə məsuliyyətinin azaldılması yolu ilə əldə oluna bilər.

Başqa sözlə, təkrarsıgortaçı sığortaçıya öz fəaliyyətini genişləndirmək üçün maliyyə yardımını göstərir. Sığortaçının sığorta bazarında özünü tutmasında və inkişafına səbəb olur. Çoxlu sayda müqavilə bağlanır, stabil portfel yaranır, müqavilələrin sayı artdıqca isə sığorta ödənişləri üzrə iddialar azalır.

Beləliklə, təkrarsıgorta sığortaçının öz vəsaitindən və sığorta ehtiyatlarının miqdardından asılı olmayaraq onun maliyyə sabitliyi və normal fəaliyyəti üçün əsas şərtdir.

## X

# Sığorta tariflerinin müəyyənləşdirilməsi

---

Sığorta tarifi anlayışı sığorta işində mühüm yer tutur. "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində bu anlayışa aşağıdakı şəkildə tə'rif verilmişdir:

Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuar hesablamalarına əsasən müəyyən edilən dərəcədir.

İcbari formada aparılan sığorta növləri üzrə sığorta tarifləri icbari sığorta haqqında qanunlarla, könüllü formada aparılan sığorta növləri üzrə sığorta tarifləri isə sığortacılar tərəfindən müəyyən edilir.

Tarif dərəcəsi netto-dərəcədən və yüksəlmədən ibarətdir. Netto-dərəcə sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyatlarının yaradılması, yüksəlmə isə sığorta əməliyyatlarının aparılması üzrə sığortacının xərclərinin təmin edilməsi və tarif mənfəətinin (planlaşdırılan mənfəətin) alınması təyinatına malikdir.

Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta növləri üzrə netto-dərəcənin tərkibi əsas hissə və risq üstəliyindən ibarətdir. Netto-dərəcənin əsas hissəsi orta sığorta ödənişinə uyğundur. Risq üstəliyi isə ayrı-ayrı illər üzrə sığorta hadisələrinin sayının onların orta qiymətini aşmasını nəzərə almaq məqsədi ilə netto-dərəcənin tərkibinə daxil edilir.

Həyatın qarşıq sığortası üzrə netto-dərəcə sığorta müqaviləsinin müddətinin sonunadək yaşamaq və ya həmin müddət ərzində ölmək hadisəleri üzrə netto-dərəcələrin cəmindən ibarətdir. Bu növ sığortanın şərtlərində əlavə

olaraq həm də bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi üzrə sığorta təminatının verilməsi nəzərdə tutulduqda həmin hissəyə uyğun netto-dərəcə ümumi netto-dərəcənin tərkibinə daxil edilir. Bundan başqa, həyatın qarışiq sığortasının şərtlərində əlavə olaraq həm də müəyyən xəstəliklərdən sığorta təminatının verilməsi nəzərdə tutula bilər.

Qeyri-həyat sığortasında yüklenmənin tərkibinə işlərin (sığorta ilə əlaqədar) aparılması xərcləri, qarşısalınma tədbirləri fondu və tarif mənfəəti daxildir. Həyat sığortasında isə yüklenmənin tərkibi işlərin aparılması xərclərindən və tarif mənfəətindən ibarətdir.

İşlərin aparılması xərclərinə ştat işçilərinin və sığorta vasitəçilərinin əməyinin ödənilməsi xərcləri, inzibati-təsərrüfat xərcləri (otaqların icarə haqqı, kommunal xərclər, poçt-teleqraf xidmətləri üçün xərclər, ezamiyyə xərcləri), blank xərcləri, sığorta işinin reklamı xərcləri və s. daxildir.

İşlərin aparılması xərcləri dəyişən və ya sabit ola bilər. Dəyişən xərclər ayrıca sığorta növünə və ya sığorta şəhadətnaməsinə aid edilə bilər. Sabit xərclər isə ayrıca sığorta növünə aid edilə bilməz. Bu xərclər bağlanmış sığorta müqavilələrinin bütün portfeli üzrə bölüşdürülməlidir.

Sabit və ya dəyişən xərclər anlayışı müddəti bir ildən çox olan sığorta müqavilələri üzrə aktuar hesablamalarda istifadə edilir. İşlərin aparılması xərcərinin tərkibində sabit xərclərin çəkisi dəyişən xərclərlə müqayisədə kiçikdir. Sığortaçının fəaliyyətində dəyişən xərclər mühüm yer tutur.

Sığorta tarifləri hesablanarkən nəzərə alınır ki, bu tarifləri tətbiq etməklə sığorta etdirənlərdən alınacaq sığorta haqları sığorta ödənişlərinin verilməsi ilə yanaşı həm də işlərin aparılması xərclərinə kifayət edəcək.

Qarşısalınma tədbirləri fondu baş verə biləcək sığorta hadisəlerinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır. Bu fond sığorta tarifinin strukturunda nəzərdə tutulduğu halda

## **Sığorta tariflərinin müəyyənləşdirilməsi**

---

yaradılır (sığorta müqaviləsi üzrə daxil olmuş sığorta haqqından sığorta tarifinin strukturunda nəzərdə tutulmuş faiz qədər birbaşa ayırma yolu ilə).

Tarif mənfəəti sığorta işinin kommersiya xarakterinə malik olması nəzərə alınaraq sığorta tarifinin strukturuna daxil edilir. Başqa sözlə desək, sığortaçı fiziki və hüquqi şəxslərə sığorta xidmətləri göstərməklə yanaşı həm də mənfəət qazanmağa çalışır. Qeyd etmək lazımdır ki, sığorta tarifinin strukturunda tarif mənfəəti nəzərdə tutulmaya da bilər. Çünkü sığortaçı maliyyə nəticəsini birbaşa olaraq sığorta tarifinin strukturunu üzrə deyil, konkret fəaliyyətlə əlaqədar yaranan gəlirlər və xərclər əsasında müəyyən edir.

Netto-dərəcə hesablaşdırıldıqdan sonra yüklenmə nəzərə alınmaqla brutto-dərəcə hesablanır.

Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta növləri üzrə netto-dərəcənin əsasını sığorta məbləğinin zərərlilik göstəricisi təşkil edir. Bu göstərici müəyyən tarif dövrü üçün mövcud olan sığorta statistikası əsasında hesablanır və sığortanın növü üzrə ümumi sığorta ödənişinin ümumi sığorta məbləğinə nisbətini xarakterizə edir. Tarif dövrü keçmişə aid olan illəri əhatə etməklə müəyyən ərazi (respublika, vilayət, diyar, şəhər və s.) üzrə adətən 5 il götürür. Sığortanın ayrı-ayrı növləri (məsələn, kənd təsərrüfatı bitkilərinin sığortası) üzrə isə tarif dövrü 10 il qəbul edilir.

Həyat sığortasının növləri üzrə netto-dərəcə ölüm cədvəlinin göstəriciləri və netto-sığorta haqlarının investisiyasından gözlənilən gəlirlər əsasında hesablanır.

Sığorta hadisəsinin ehtimalı dedikdə, keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqaviləleri üzrə baş vermiş sığorta hadisələrinin sayının həmin müqavilələrinin ümumi sayına nisbəti başa düşülür. Həmin kəmiyyət 0-dan 1-dək dəyişir. Əgər hadisənin ehtimalı 0 və ya 1 olarsa, onda həmin hadisələrdən sığorta aparılmır. Başqa sözlə desək, sığorta əməliyyatı elə hadisələrdən aparılır ki, həmin hadisələrin əvvəlcədən baş verəcəyi və ya verməyəcəyi məlum deyildir.

Aktuar hesablamalar sığorta tariflərinin və sığorta ehtiyatlarının hesablanması üçün istifadə edilən iqtisadi-riyazi metodların sistemidir. Aktuar hesablamalar üzrə mütəxəssis aktuar adlanır. Aktuar termini latin dilində olan “actuarius” sözündən olub Azərbaycan dilində “qeydə alan”, “hesabdar” mənalarını ifadə edir.

Aktuar hesablamalar sığorta təcrübəsi ilə əlaqədar bir sıra xüsusiyyətlərə malikdir. Onlardan ən mühümləri aşağıdakılardır:

1) Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malikdir. Bu isə ödəniləcək sığorta haqlarının məbləğində öz əksini tapır.

2) Ayri-ayrı illərdə ümumi qanuna uyğunluq kütłəvi sığorta hadisələri vasitəsi ilə yaranır.

3) Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin hesablanması bütün sığorta obyektlərinə nəzərən aparılır.

4) Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcminin müəyyən edilməsi zəruridir.

5) Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipi.

6) Baxılan sığorta obyektləri çərçivəsində risq qruplarının seçiləməsi.

Aktuar hesablamaların əsas məsələlərinə aiddir:

1) Baxılan sığorta obyektləri çərçivəsində risq qruplarının seçiləməsi və onların tədqiqi.

2) Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının müəyyən edilməsi.

3) Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.

4) Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.

## Sığorta tariflərinin müəyyənləşdirilməsi

Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə netto-dərəcə hesablanılır. Netto-dərəcənin hesablanmasında aşağıdakı statistik məlumatlardan istifadə edilir:

- 1)Sığorta hadisəsinin baş verməsi ehtimalı;
- 2)Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
- 3)Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi.
- 4)Bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sayı.

Sığorta hadisəsinin baş verməsi ehtimalını  $q$ , bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğini  $S$ , bir sığorta hadisəsi üzrə orta sığorta ödənişini isə  $Sö$  ilə işarə edək.

Nəzərdən keçirilən sığorta növü üzrə statistika mövcud olduqda  $q$ ,  $S$  və  $Sö$  kəmiyyətləri aşağıdakı düsturlarla hesablanılır:

$$q = M/N, \quad (1)$$

$$S = \left( \sum_{k=1}^N S_k \right) / N, \quad (2)$$

$$Sö = \left( \sum_{k=1}^M S_{ök} \right) / M, \quad (3)$$

Burada:

$N$  - keçmişdə müəyyən dövr ərzində bağlanılmış sığorta müqavilərinin sayıdır;

$M$  - keçmişdə müəyyən dövr ərzində bağlanılmış sığorta müqaviləleri üzrə baş vermiş sığorta hadisəlerinin sayıdır;

$S_k$  -  $k$  sayılı sığorta müqaviləsi üzrə sığorta məbləğidir;  
 $S_{ök}$  -  $k$  sayılı sığorta hadisəsi üzrə sığorta ödənişidir.

Yeni sığorta növləri üzrə q, S və Sö kəmiyyətləri barədə məlumat olmadığı üçün bu kəmiyyətlər ekspert metodu ilə qiymətləndirilə bilər və ya onların əvəzinə həmin kəmiyyətlərin analoqunu götürmək olar. Bu halda ekspertin rəyi və ya həmin kəmiyyətlərin analoqunun götürülməsi üzrə əsaslandırılmış izahat təqdim olunmalıdır. Orta sığorta ödənişinin orta sığorta məbləğinə nisbətini isə aşağıda göstərilənlərdən az götürməmək tövsiyyə olunur:

0,3 - fərdi qəza sığortası və sağlamlıq sığortası növləri üzrə;

0,4 - yerüstü nəqliyyat vasitələrinin sığortası üzrə ;

0,5 - yüklerin sığortası üzrə;

0,6 - hava və su nəqliyyatı vasitələrinin sığortası üzrə;

0,7 - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin və məsuliyyətin digər növlərinin sığortası, maliyyə risqlərinin sığortası üzrə.

Netto-dərəcəni  $T_n$ , onun əsas hissəsini  $T_\theta$ , risq üstəliyini isə  $T_r$  ilə işarə etsək yaza bilərik:

$$T_n = T_\theta + T_r , \quad (4)$$

Netto-dərəcənin əsas hissəsi (100 manat sığorta məbləğinə uyğun olaraq) aşağıdakı düsturla hesablanılır:

$$T_\theta = 100qS_\delta/S , \quad (5)$$

Risq üstəliyi  $q$ , S və Sö kəmiyyətlərindən başqa həmdə aşağıdakı üç parametrən asılıdır:

n - bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sayı;

$R_\theta$  - sığorta ödənişlərinin orta kvadratik kənarlaşması ;

$\gamma$  (təminat ehtimalı) - yiğilan sığorta haqlarından yaradılan sığorta ehtiyatlarının baş vermiş sığorta hadisləri üzrə sığorta ödənişlərinin verilməsinə kifayət etməsi üçün tələb olunan ehtimal.

### **Sığorta tariflərinin müəyyənləşdirilməsi**

Risq üstəliyi hər bir sığorta növü üzrə ayrılıqda hesablaşdırıldıqda aşağıdakı düsturdan istifadə edilir:

$$Tr = Tə. \alpha(\gamma). ((1-q+(R_{\text{o}}/S_{\text{o}})^2)/nq)^{1/2}, \quad (6)$$

Burada  $\alpha(\gamma)$ ,  $\gamma$ -dan asılı əmsaldır. Onun qiymətləri aşağıdakı cədvəldən götürülür:

$\gamma$	0,84	0,90	0,95	0,98	0,9986
$\alpha(\gamma)$	1,0	1,3	1,645	2,0	3,0

$R^2\text{o}$  kəmiyyəti aşağıdakı düsturla hesablanılır:

$$R^2\text{o} = (1/(M-1)). \sum_{k=1}^M (S_{\text{ök}} - S_{\text{o}})^2, \quad (7)$$

Əgər sığortaçıda  $R^2$  kəmiyyəti barədə məlumat yoxdursa, onda risq üstəliyi aşağıdakı düsturla hesablanılır:

$$Tr = 1,2Tə. \alpha(\gamma). ((1-q)/nq)^{1/2}, \quad (8)$$

Netto-dərəcə hesablaşdırıldıqdan sonra aşağıdakı düsturla brutto-dərəcə hesablanılır:

$$Tb = 100Tn/(100-f), \quad (9)$$

Bu düsturda  $Tb$  ilə brutto-dərəcə,  $Tn$  ilə netto-dərəcə,  $f$  ilə isə yüksənmə (brutto-dərəcədən faizlə) işarə edilmişdir.

**Nümunə 1.** Müəssisənin əmlakının yanğın hadisəsin-dən sığortası üzrə tarif dərəcəsini hesablayaq. Tutaq ki, yanğın hadisəsinin baş verməsi ehtimalı 0,02, bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği 800 mln manat, bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi isə 120 mln manat təşkil edir.

## Sığorta tariflərinin müəyyənləşdirilməsi

Bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sayını 600, yüklenməni isə 30% qəbul edək.

(5) düsturundan istifadə etməklə əvvəlcə netto-dərəcənin əsas hissəsini hesablayaq:

$$Tə = 100qS_0/S = 0,02 \cdot 100 \cdot 120000000 / 800000000 = 0,3 \text{ (manat)}.$$

Risq üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal 1,645 olur. Əgər sığorta ödənişlərinin orta kvadratik kənarlaşması barədə sığortaçıda məlumat yoxdursa, onda (8) düsturuna əsasən yaza bilərik:

$$Tr = 1,2Tə \cdot \alpha(\gamma) \cdot ((1-q)/(nq))^{1/2} =$$

$$0,3 \cdot 1,2 \cdot 1,645 \cdot ((1-0,02)/(600 \cdot 0,02))^{1/2} = 0,17 \text{ (manat)}.$$

$$Tn = Tə + Tr = 0,17 + 0,3 = 0,47 \text{ (manat)}.$$

Netto-dərəcənin və yüklenmənin qiymətlərini (9) düsturunda nəzərə almaqla brutto-dərəcəni hesablayırıq:

$$Tb = 100Tn / (100-f) = 0,47 \cdot 100 / (100-30) = 0,67 \text{ (manat)}.$$

Beləliklə, müəssisənin əmlakının yanğın hadisəsindən sığortası zamanı sığorta məbləğinin hər 100 manatına görə ödənilməli olan sığorta haqqı 0,67 manat təşkil edir. Bu isə o deməkdir ki, tarif dərəcəsi 0,67%-dir.

Həyat sığortası üzrə tarif dərəcəsinin hesablanması ölüm cədvəlindən və uzunmüddətli maliyyə hesabından istifadə edilməsinə əsaslanır.

Ölüm cədvəlinin göstəriciləri aşağıdakılardır:

1) Yaş. Bu göstərici x ilə işarə edilir.

### **Sığorta tariflərinin müəyyənləşdirilməsi**

2) **x yaşında olanların sayı.** Bu göstərici  $l_x$  ilə işaretə edilir. Sıfır yaşında olanların (yeni doğulmuşların) sayı adətən 100000 nəfər qəbul edilir.

3) **x yaşından ( $x+1$ ) yaşına keçidkədə ölünlərin sayı.** Bu göstərici  $d_x$  ilə işaretə edilir və aşağıdakı düsturla hesablanır:

$$d_x = l_x - l_{x+1}, \quad (10)$$

4) **x yaşlı şəxsin qarşidakı il ərzində ölmək ehtimalı.** Bu göstərici  $q_x$  ilə işaretə edilir və aşağıdakı düsturla hesablanır:

$$q_x = (l_x - l_{x+1})/l_x = d_x/l_x, \quad (11)$$

5) **x yaşlı şəxsin qarşidakı həyatının orta davamətmə müddəti.** Bu göstərici  $e_x$  ilə işaretə edilir və aşağıdakı düsturla hesablanır:

$$e_x = 0,5 + (l_{x+1} + l_{x+2} + \dots + l_w)/l_x, \quad (12)$$

Bu düsturda və aşağıdakı düsturlarda  $w$  ilə ölüm cədvəli üzrə yaşın son həddi işaretə edilmişdir. Milli sığorta bazarında sığortaçılar tərəfindən istifadə edilən ölüm cədvəli bu kitabin 1 sayılı Əlavəsində göstərilmişdir.

**Nümunə 2.**  $x=40$  olduqda  $d_x$  və  $q_x$  göstəricilərini hesablamalı.

(10),(11) düsturlarına və 1 sayılı Əlavədə göstərilən ölüm cədvəlinə əsasən yaza bilərik:

$$d_{40} = l_{40} - l_{41} = 93694 - 93463 = 231;$$

$$q_{40} = (l_{40} - l_{41})/l_{40} = 231/93684 = 0,00246;$$

Həyat sığortası müqavilələri uzunmüddətli olduğundan yiğilan sığorta haqları sığortaçı tərəfindən investisiyaya yönəldilərək müəyyən gəlir əldə edilir. Pul məbləği vahidinin il ərzində investisiyasından alınan gəlir

norma faizi və ya illik gəlirlilik norması adlanır. Bu göstərici i ilə işaret edilir və faizlə ifadə olunur.

Əgər P məbləği illik gəlir norması i olmaqla n il müddətinə investisiyaya qoyulmuşdursa, onda həmin müddətin sonuna  $S=P.(1+i)^n$  həcmində məbləğ yığılacaqdır. Bu düstur mürəkkəb faizlər düsturu, P məbləği S məbləginin müasir dəyəri, S məbləgi isə P məbləginin gələcək dəyəri adlanır.

Pul vəsaitinin müasir dəyərinin müəyyən edilməsi prosesi diskontlaşdırma adlandırılır. Mürəkkəb faizlər düsturuna əsasən, pul vəsaitinin müasir dəyəri  $P = S.(1+i)^{-n}$  düsturu ilə hesablanır.

$(1+i)^{-1}$  ifadəsi diskontlaşdırıcı vuruq yaxud diskont adlandırılır və v ilə işaret edilir. Bu işaretləməyə əsasən,  $P = Sv^n$  olur.

Həyat sığortası üzrə aktuar hesablamaları sadələşdirmək məqsədi ilə komutasiyon funksiyalardan istifadə edilir. Bu funksiyaların qiymətləri cədvəli ölüm cədvəlinin göstəriciləri və illik gəlirlilik normasının vasitəsi ilə tərtib edilir. Aktuar hesablamalarda istifadə olunan komutasiyon funksiyalar aşağıdakılardır:

$$D_x = l_x \cdot v^x, N_x = D_x + D_{x+1} + \dots + D_w,$$

$$C_x = d_x \cdot v^{x+1}, M_x = C_x + C_{x+1} + \dots + C_w.$$

$$S_x = N_x + N_{x+1} + \dots + N_w,$$

$$R_x = M_x + M_{x+1} + \dots + M_w.$$

İllik gəlirlilik norması 5% olmaqla 1 sayılı Əlavədə göstərilən ölüm cədvəlindən istifadə edilməklə qurulan komutasiyon ədədlər cədvəli bu kitabın 2 sayılı Əlavəsində göstərilmişdir.

Sığorta təcrübəsində həyat sığortasının ən çox yayılmış növlərindən biri həyatın qarışq sığortasıdır. Bu növ

### Sığorta tariflərinin müəyyənləşdirilməsi

sığortanın şərtlərində ən sadə halda sığorta müqaviləsinin müddətinin sonunadək yaşamaq və ya həmin müddət ərzində ölmək hadisələrindən sığorta təminatının verilməsi nəzərdə tutulur. Ona görə də həyatın qarışq sığortası üzrə sığorta haqlarını hesablamaq üçün yaşamaq və ölüm hadisələri üzrə hesablanmış sığorta haqlarını toplamaq lazımdır.

Sığorta haqları sığorta etdirən tərəfindən birdəfəlik və ya hissə-hissə ödənilə bilər. Əvvəlcə sığorta haqlarının birdəfəlik ödənilməsi halına baxaq. Bu halda, sığorta məbləği 1 manat olmaqla x yaşlı şəxslə yaşamaq hadisəsindən n il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik netto-dərəcə aşağıdakı düsturla hesablanır:

$${}_nE_x = D_{x+n}/D_x, \quad (13)$$

Bu düsturda  $nEx$  ilə birdəfəlik netto-dərəcə işarə edilmişdir.

**Nümunə 3.** Sığorta məbləği 50 mln manat olmaqla 40 yaşlı şəxslə yaşamaq hadisəsindən 15 il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik netto-mükafatı (sığorta haqqının xalis hissəsini) hesablayaqq.

Komutasion funksiyalar cədvəlindən istifadə etməklə (13) düsturuna əsasən yaza bilərik:

$${}_{15}E_{40} = D_{55}/D_{40} = 5882/13309 = 0,44.$$

Deməli, 1 manat sığorta məbləğinə uyğun ödənilməli olan birdəfəlik netto-mükafat 0,44 manatdır. Onda 50 mln manat sığorta məbləğinə uyğun ödənilməli olan birdəfəlik netto-mükafat 22 mln manat (50 mln. 0,44 manat) olacaqdır.

Sığorta məbləği 1 manat olmaqla x yaşlı şəxslə ölüm hadisəsindən n il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik netto-dərəcə aşağıdakı düsturla hesablanır:

$${}_nA_x = (M_x - M_{x+n})/D_x, \quad (14)$$

Bu düsturda nAx ilə birdəfəlik netto-dərəcə işarə edilmişdir.

**Nümunə 4.** Sığorta məbləği 50 mln manat olmaqla 40 yaşlı şəxslə ölüm hadisəsindən 15 il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik netto-mükafatı hesablayaq.

(14) düsturuna əsasən yaza bilərik:

$$15A_{40} = (M_{40}-M_{55})/D_{40} = (2543-1851)/13309 = 0,05.$$

Beləliklə, 1 manat sığorta məbləğinə uyğun ödənilməli olan birdəfəlik netto-mükafat 0,05 manatdır. Onda 50 mln manat sığorta məbləğinə uyğun ödənilməli olan birdəfəlik netto-mükafat 2,5 mln manat (50 mln. 0,05 manat) olacaqdır.

Bu nümunələrdən istifadə edərək, həyatın qarışq sığortası üzrə sığorta məbləği 50 mln manat olmaqla 40 yaşlı şəxslə 15 il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik netto-mükafatın 24,5 (2,5 + 22) mln manat olmasını müəyyən edirik.

Netto-mükafat hesablaşdırıldıqdan sonra aşağıdakı düsturla brutto-mükafat (ümumi sığorta haqqı) hesablanılır:

$$B = 100N/(100-f), \quad (15)$$

Bu düsturda B ilə birdəfəlik və ya illik brutto-mükafat, N ilə birdəfəlik və ya illik netto-mükafat, f ilə isə yüksəlmə (brutto-mükafatdan faizlə) işarə edilmişdir.

Xüsusi halda, f=10% götürək və həyatın qarışq sığortası üzrə birdəfəlik brutto-mükafatı hesablayaq:

$$B = 100 \cdot 24500000 / (100-10) = 27222222 \text{ (manat)}.$$

Beləliklə, həyatın qarışq sığortası üzrə sığorta məbləği 50 mln manat olmaqla 40 yaşlı şəxslə 15 il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə birdəfəlik ödənilməli olan sığorta haqqı 27222222 manat təşkil edir.

## Sığorta tariflərinin müəyyənləşdirilməsi

İndi isə sığorta haqlarının hər bir sığorta ilinin əvvəlində illik ödənilməsi halını nəzərdən keçirək.Qeyd edək ki, illik ödənilən sığorta haqqını müəyyən etmək üçün birdəfəlik ödənilən sığorta haqqını mexaniki olaraq sığortanın müddətinə bölmək olmaz.Bu, sığorta olunanların müəyyən hissəsinin illik sığorta haqlarını bir sıra sığorta illeri üçün ödəyə bilməməsindən (ölüm hadisəsi ilə əlaqədar) və sığortaçının investisiya fəaliyyətindən alınan gəlirlərin az olmasından irəli gəlir.

Sığorta məbləği 1 manat olmaqla x yaşlı şəxslə yaşamaq hadisəsindən n il müddətinə bağlanmış sığorta müqaviləsi üzrə illik netto-dərəcə aşağıdakı düsturla hesablanır:

$${}_n P_x = D_{x+n} / (N_x - N_{x+n}), \quad (16)$$

Bu düsturda  $n P_x$  ilə illik netto-dərəcə işarə edilmişdir.

Sığorta məbləği 1 manat olmaqla x yaşlı şəxslə ölüm hadisəsindən n il müddətinə bağlanmış sığorta müqaviləsi üzrə illik netto-dərəcə isə aşağıdakı düsturla hesablanır:

$${}_n P_x = (M_x - M_{x+n}) / (N_x - N_{x+n}), \quad (17)$$

(16) və (17) düsturlarına əsasən həyatın qarışıq sığortası üzrə sığorta məbləği 1 manat olmaqla x yaşlı şəxslə n il müddətinə bağlanmış sığorta müqaviləsi üzrə illik netto-dərəcə isə aşağıdakı düsturla hesablanır:

$${}_n P_x = (D_{x+n} + M_x - M_{x+n}) / (N_x - N_{x+n}), \quad (18)$$

**Nümunə 5.**Həyatın qarışıq sığortası üzrə sığorta məbləği 50 mln manat olmaqla 40 yaşlı şəxslə 15 il müddətinə bağlanmış sığorta müqaviləsi üzrə illik netto-mükafatı hesablayaqq.

(18) düsturuna əsasən yaza bilərik:

### Sığorta tariflərinin müəyyənləşdirilməsi

$${}_{15}P_{40} = (D_{55} + M_{40} - M_{55}) / (N_{40} - N_{55}) = \\ = (5882 + 2543 - 1851) / (213962 - 72533) = 0,046.$$

Beləliklə, həyatın qarşıq sığortası üzrə 1 manat sığorta məbləğinə uyğun ödənilməli olan illik netto-mükafat 0,046 manatdır. Onda 50 mln manat sığorta məbləğinə uyğun ödənilməli olan illik netto-mükafat 2,3 mln manat (50 mln. 0,046 manat) olacaqdır.

Yüklənməni 10% qəbul edərək illik brutto-mükafatı hesablayaq:

$$B = 100 \cdot 2300000 / (100 - 10) = 2555556 \text{ (manat)}.$$

Beləliklə, həyatın qarşıq sığortası üzrə sığorta məbləği 50 mln manat olmaqla 40 yaşılı şəxslə 15 il müddətinə bağlanılmış sığorta müqaviləsi üzrə illik ödənilməli olan sığorta haqqı 2555556 manat təşkil edir.

Göründüyü kimi illik ödənilən sığorta haqlarının cəmi birdəfəlik ödənilən sığorta haqqından çoxdur.

## XI

# Riyazi ehtiyatlar

---

Riyazi ehtiyat dedikdə, qüvvədə olan həyat siğortası müqaviləsi üzrə siğortaçının öz öhdəliyini yerinə yetirməsi üçün yaratdığı siğorta ehtiyatı başa düşülür. Bu ehtiyat hər bir siğorta müqaviləsi üzrə ayrılıqda hesablanılır. Ona görə də həyat siğortası üzrə ümumi riyazi ehtiyat ayrı-ayrı siğorta müqavilələri üzrə hesablanmış riyazi ehtiyatların cəminə bərabərdir.

Riyazi ehtiyatın Prospektiv metodla hesablanması siğorta təcrübəsində daha çox yayılmışdır. Bu metoda əsasən, riyazi ehtiyat siğortaçının gələcək öhdəliklərinin müasir ehtimal dəyəri ilə siğorta etdirənin gələcək öhdəliklərinin müasir ehtimal dəyəri arasındakı fərqə bərabərdir.

Riyazi ehtiyat siğorta haqlarının birdəfəlik və ya hissə-hissə ödənilməsindən asılı olaraq müxtəlif düsturlarla hesablanır. Əvvəlcə siğorta haqlarının birdəfəlik ödənilməsi halına baxaq.

Siğorta məbləği 1 manat olmaqla yaşamaq hadisəsindən x yaşlı şəxslə n il müddətinə bağlanmış siğorta müqaviləsi üzrə riyazi ehtiyat aşağıdakı düsturla hesablanılır:

$${}_tV_{x,n} = D_{x+n}/D_{x+t}, \quad (1)$$

Burada,  $tV_{x,n}$  ilə  $x$  yaşlı şəxslə n il müddətinə bağlanmış siğorta müqaviləsi üzrə t ildən sonraki tarixə riyazi ehtiyat işarə edilmişdir.

**Nümunə 1.** Fərz edək ki, 40 yaşlı şəxs siğorta məbləği 50 mln. manat olmaqla yaşamaq hadisəsindən 15 il

müddətinə siğortalanmış və siğorta haqqını birdəfəlik ödəmişdir. İllik gəlirlilik normasını 5% qəbul edərək, siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonra riyazi ehtiyatı hesablamalı.

Əvvəlcə 1 manat siğorta məbləğinə uyğun riyazi ehtiyatı hesablayaq. Bu məqsədlə (1) düsturundan istifadə edək:

$${}_2V_{40,15} = D_{55}/D_{42} = 5882/12008 = 0,49.$$

Beləliklə, 1 manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 0,49 manatdır. Onda 50 mln. manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 24,5 mln manat (50 mln. 0,49 manat) təşkil edəcəkdir.

Siğorta məbləği 1 manat olmaqla ölüm hadisəsindən x yaşlı şəxslə n il müddətinə bağlanmış siğorta müqaviləsi üzrə riyazi ehtiyat aşağıdakı düsturla hesablanılır:

$${}_tV_{x,n} = (M_{x+t} - M_{x+n})/D_{x+t}, \quad (2)$$

**Nümunə 2.** Fərz edək ki, 40 yaşlı şəxs siğorta məbləği 50 mln. manat olmaqla ölüm hadisəsindən 15 il müddətinə siğortalanmış və siğorta haqqını birədəfəlik ödəmişdir. İllik gəlirlilik normasını 5% qəbul edərək, siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonra riyazi ehtiyatı hesablayaq.

(2) düsturuna əsasən yaza bilərik:

$${}_2V_{40,15} = (M_{42} - M_{55})/D_{42} = (2478 - 1851)/12008 = 0,05.$$

Beləliklə, 1 manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 0,05 manatdır. Onda 50 mln. manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 2,5 mln manat (50 mln. 0,05 manat) təşkil edəcəkdir.

## Riyazi ehtiyatlar

Həyatın qarışiq sıgortası üzrə (sıgorta müddətinin sonunadək yaşamaq və ya həmin müddət ərzində ölüm hadisələrindən sıgorta təminatının verilməsi nəzərdə tutulan) riyazi ehtiyat (1) və (2) düsturlarına əsasən aşağıdakı düsturla hesablanılır:

$${}_tV_{x,n} = (M_{x+t} - M_{x+n} + D_{x+n})/D_{x+t}, \quad (3)$$

Xüsusi halda, 1-ci və 2-ci nümunələrin nəticələrinə əsasən  ${}_2V_{40,15} = 0,54$  manat, 50 mln manat sıgorta məbləğinə uyğun riyazi ehtiyat isə sıgorta müqaviləsinin bağlandığı tarixdən 2 il sonrakı tarixə 27 mln. manat (50 mln.0,54 manat) olur.

Sığorta tacrübəsində riyazi ehtiyat hesabat tarixinə və ya sıgorta müqaviləsi pozulan tarixə müəyyən edilir. Bu halda, əgər hesabat tarixi sıgorta illərinin tam sayına deyil,  $t=z+u$  ədədinə uyğundursa ( $0 < u < 1$ ), onda 1 manat sıgorta məbləğinə uyğun riyazi ehtiyat aşağıdakı təqribi düsturlarla hesbalanılır:

-sığortanın birinci ilində ( $z=0$ ):

$${}_uV_{x,n} = (1-u).N + u. {}_1V_{x,n}, \quad (4)$$

-növbəti sıgorta illərində ( $z=1,2,\dots,n-1$ ):

$${}_{z+u}V_{x,n} = (1-u). {}_{z+u}V_{x,n} + u. {}_{1+z}V_{x,n}, \quad (5)$$

(4) düsturunda N ilə birdəfəlik netto-dərəcə işarə edilmişdir.

İndi isə sıgorta haqlarının illik ödənilməsi (hər bir sıgorta ilinin əvvəlində ödənilməklə) halını nəzərdən keçirək.

Sığorta məbləği 1 manat olmaqla yaşamaq hadisəsindən x yaşı şəxslə n il müddətinə bağlanmış sıgorta müqaviləsi üzrə riyazi ehtiyat aşağıdakı düsturla hesablanılır:

$${}_tV_{x,n} = (D_{x+n}/D_{x+t}).(N_x - N_{x+t})/(N_x - N_{x+n}), \quad (6)$$

**Nümunə 3.**Fərz edək ki, 40 yaşlı şəxs sıgorta məbləği 50 mln. manat olmaqla yaşamaq hadisəsindən 15 il müddətinə sıgortalanmışdır və sıgorta haqlarını illik ödəyir.İllik gəlirlilik normasını 5% qəbul edərək, sıgorta müqaviləsinin bağlandığı tarixdən 2 il sonra riyazi ehtiyatı hesablayaqq.

(6) düsturuna əsasən yaza bilərik:

$$\begin{aligned} {}_2V_{40,15} &= (D_{55}/D_{42}) \cdot (N_{40}-N_{42})/(N_{40}-N_{55}) = \\ &= (5882/12008) \cdot (213962-188009)/(213962-72533) = 0,09. \end{aligned}$$

Beləliklə, sıgorta haqları illik ödənilidikdə 1 manat sıgorta məbləğinə uyğun riyazi ehtiyat sıgorta müqaviləsinin bağlandığı tarixdən 2 il sonrakı tarixə 0,09 manatdır.Onda 50 mln. manat sıgorta məbləğinə uyğun riyazi ehtiyat sıgorta müqaviləsinin bağlandığı tarixdən 2 il sonrakı tarixə 4,5 mln manat (50 mln.0,09 manat) təşkil edəcəkdir.

Sıgorta məbləği 1 manat olmaqla ölüm hadisəsindən x yaşlı şəxslə n il müddətinə bağlanmış sıgorta müqaviləsi üzrə riyazi ehtiyat aşağıdakı düsturla hesablanılır:

$$\begin{aligned} {}_tV_{x,n} &= ((M_{x+t}-M_{x+n})/D_{x+t}) - \\ &- (M_x-M_{x+n}) \cdot (N_{x+t}-N_{x+n})/(D_{x+t} \cdot (N_x-N_{x+n})), \quad (7) \end{aligned}$$

**Nümunə 4.**Fərz edək ki, 40 yaşlı şəxs sıgorta məbləği 50 mln. manat olmaqla ölüm hadisəsindən 15 il müddətinə sıgortalanmışdır və sıgorta haqlarını hər bir sıgorta ilinin əvvəlində ödəyir.İllik gəlirlilik normasını 5% qəbul edərək, sıgorta müqaviləsinin bağlandığı tarixdən 2 il sonra riyazi ehtiyatı hesablayaqq.

(7) düsturuna əsasən yaza bilərik:

$$\begin{aligned} {}_2V_{40,15} &= ((M_{42}-M_{55})/D_{42}) - (M_{40}-M_{55}) \cdot (N_{42}-N_{55}) \\ &/ (D_{42} \cdot (N_{40}-N_{55})) = ((2478-1851)/12008) - (2543- \\ &1851) \cdot (188009-72533)/(12008 \cdot (213962-72533)) = 0,005. \end{aligned}$$

Beləliklə, 1 manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 0,005 manatdır. Onda 50 mln. manat siğorta məbləğinə uyğun riyazi ehtiyat siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 250 min manat (50 mln.0,005 manat) təşkil edəcəkdir.

Həyatın qarışiq siğortası üzrə (siğorta müddətinin sonunadək yaşamaq və ya həmin müddət ərzində ölüm hadisələrindən siğorta təminatının verilməsi nəzərdə tutulan) riyazi ehtiyatın hesablanması düsturu (6) və (7) düsturlarının tərəf-tərəfə toplanması yolu ilə alınır.

Xüsusi halda, 3-cü və 4-cü nümunələrin nəticələrinə əsasən  ${}_2V_{40,15} = 0,095$  manat, 50 mln manat siğorta məbləğinə uyğun riyazi ehtiyat isə siğorta müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə 4750 min manat (50 mln.0,095 manat) olur.

Əgər riyazi ehtiyatın hesablandığı tarix siğorta illərinin tam sayına deyil,  $t=z+u$  ədədinə uyğundursa ( $0 < u < 1$ ), onda 1 manat siğorta məbləğinə uyğun riyazi ehtiyat aşağıdakı təqribi düsturla hesbalanılır:

$${}_{z+u}V_{x,n} = (1-u).({}_zV_{x,n} + P) + u. {}_{z+1}V_{x,n}, \quad (8)$$

Bu düsturda P ilə illik netto-dərəcə işarə edilmişdir.

Siğorta təcrübəsində elə hallara rast gəlinir ki, siğorta etdirən müəyyən səbəbə (məsələn, növbəti siğorta haqlarını ödəyə bilməməsinə) görə siğorta müqaviləsini vaxtından əvvəl pozur. Bu halların hər birində siğortacı siğorta etdirənə müəyyən məbləğ qaytarır. Siğorta etdirənə qaytarılan həmin məbləğ alış məbləği adlanır.

Siğorta etdirən alış məbləği almaq hüququna o vaxt malik olur ki, siğorta haqları siğortanın şərtlərində göstərilən müddətdən az olmayan müddət üçün ödənilmiş olsun. Beynəlxalq siğorta təcrübəsinə əsasən həmin müddət ən azı iki və ya üç ildir.

Milli sigorta bazarında həyat sigortası üzrə alış məbləğinin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, "Həyat sigortası müqaviləsinə imtina, ləğvətmə və ya şikayət nəticəsində xitam verildikdə, sigortaçı bu müqaviləyə xitam verildiyi günədək yaradılmış sigorta ehtiyatını qaytarmalıdır. Sigortaçı müqavilədə nəzərdə tutulmuş məbləği qaytarılan vəsaitdən çıxa bilər".

Sigorta müqaviləsində nəzərdə tutulan və qaytarılan vəsaitdən çıxılan məbləğin (kb ilə işaret edilir) hesablanması üçün sigorta təcrübəsində müxtəlif düsturlardan istifadə edilir. Onlardan biri aşağıdakı şəkildədir:

$$kb = 0,002SD_x \cdot (N_{x+k} - N_{x+n}) / (D_{x+k} \cdot (N_x - N_{x+n})), \quad (9)$$

Bu düsturda S sigorta məbləğini, k isə sigorta müqaviləsinin neçə ildən sonra pozulduğunu göstərir.

**Nümunə 5.** Fərz edək ki, 40 yaşlı şəxs sigorta məbləği 50 mln. manat olmaqla həyatın qarışiq sigortası üzrə 15 il müddətinə sigortalanmış və sigorta haqlarını iki il ödədikdən sonra növbəti sigorta haqqını ödəyə bilmədiyi üçün sigorta müqaviləsinin pozulması barədə sigortaçıya müraciət etmişdir. Bu şərtlər daxilində alış məbləğini hesablayaq.

(9) düsturuna əsasən, əvvəlcə çıxılan məbləği hesablayaq:

$$zb = 0,002SD_{40} \cdot (N_{42} - N_{55}) / (D_{42} \cdot (N_{40} - N_{55})) =$$

$$= 0,002 \cdot 50000000 \cdot 13309 \cdot (188009 - 72533) / (12008 \cdot (213962 - 72533)) = 90496.$$

Beləliklə, sigorta etdirənə qaytarılan vəsaitdən çıxılan məbləğ 90496 manat təşkil edir. Digər tərəfdən, həyatın qarışiq sigortası müqaviləsinin bağlılığı tarixdən 2 il sonrakı tarixə riyazi ehtiyat 4750000 manat olduğundan alış məbləği 4659504 (4750000-90496) manat olacaqdır.

## XII

# Sığortaçının vergiyə cəlb olunması və maliyyə nəticələri

---

Sığortaçının mənfiət vergisinin bazasının hesablanmasında nəzərə alınan gəlirlərin tərkibinə aşağıdakılardaxil olunur :

1) Sığorta ödənişləri, sığorta ehtiyatları və təkrarsıgortaya verilmiş sığorta haqqları çıxılmaqla, sığorta təşkilatının hesabına daxil olmuş və hesablanmış sığorta, şərikli sığorta və təkrarsıgorta müqavilələr üzrə sığorta haqqları.

Gəlirlər :

- Sığorta haqlarına birbaşa sığortadan bağlanmış müqavilələr üzrə hesablanmış və ya sığortaçının hesabına daxil olan gəlirlər aiddir.
- Təkrarsıgorta üzrə haqqlara, sığorta təşkilatının təkrarsıgortaya qəbul etdiyi risqlər üzrə hesablanmış sığorta haqqları aiddir.
- Sığorta ehtiyatlarının qaytarılmasına xüsusi hesablamlarla hesablanmış sığorta ehtiyatlarının azalması nəticəsində sığorta ehtiyatlarının bir hissəsi gəlirlərə çıxardılması.
- Sığorta ehtiyatlarının investisiyaya qoyulmasından əldə edilən gəlirlərə sığorta qanunvericiliyinə müvafiq qaydada sığorta ehtiyatlarında müvəqqəti sərbəst olan vəsaitlərinin investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirlərdir.
- Təkrarsıgortaya verilmiş müqavilələr üzrə zərər paylarının alınmış ödəniş məbləğlərinə, sığorta təşkilatının ödədiyi

siğorta ödənişlərində təkrarsıgortaçının bu müqavilələr üzrə öhdəliyində olan payının ödənilməsidir.

- Təkrarsıgortaya verilmiş müqavilələr üzrə alınmış komission və broker faiz mükafatlarına, təkrarsıgorta müqaviləsinin şərtlərinə uyğun olaraq təkrarsıgorta haqqlarından siğortaçıya verilən komission mükafatları və təntyemlər.
- Sair gəlirlərə, valyuta məzənnəsində olan fərqindən əldə olunan gəlirlər, siğorta təşkilatının xeyrinə iddiaları üzrə məhkəmələrinin qərarları üzrə gəlirlər, siğorta təşkilatlarına məxsus olan əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər.

Siğorta təşkilatlarının xərcləri aşağıdakılardır :

- Siğorta ödənişlərinin və siğorta məbləğlərinin verilməsi.
- Siğorta ehtiyatlarına ayırmalar.
- Təkrarsıgortaya verilmiş siğorta haqqları (mükafatları).
- Qarşısalınma tədbirlərinin maliyyələşdirməsi üçün ehtiyatlara ayırmalar.
- İşin aparılması xərcləri.
- Siğorta fəaliyyəti üzrə sair xərclər.
- Sair xərclər.
- Siğorta ödənişlərinin və siğorta məbləğlərinin verilməsinə baş vermiş siğorta hadisələri ilə və yiğim növ siğortalarında müqavilənin şərtlərinə uyğun siğorta hadisələri sayılan hadisələrin baş verməsi nəticəsində ödənilən siğorta məbləğləri aiddir. Bu məsrəflər təkrarsıgortaçının ödənişdə olan payı ilə birgə ödənişin tam məbləği qədər xərclərə aid edilir.
- Siğorta ehtiyatlarına ayırmalar xüsusi hesablama metodları ilə hesablanmış siğorta ehtiyatlarının artması nəticəsində ehtiyatının artan hissəsinin xərcləri aid edilir.
- Təkrarsıgortaya verilmiş siğorta haqqlarına (mükafatlarına) təkrarsıgorta müqaviləsində nəzərdə tutulmuş qaydada siğortaçıya çatacaq komission mükafatlarında daxil olmaqla hesablanmış təkrarsıgorta haqqları.

- Qarşısalınma tədbirlərinin maliyyələşdirilməsi üçün ehtiyatlara ayırmalara sığorta təşkilatının sığorta qaydalarında göstərilən sığorta tarifinin strukturunda nəzərdə tutulmuş sığorta haqqlarının müəyyən faizi qədər yaradılan və sığorta hadisələrinin qarşısı alınması üçün istifadə edilən ehtiyatlardır.
- sığorta fəaliyyəti üzrə sair xərclərə sığorta təşkilatının təkrarsığortaya qəbul etdiyi müqavilələr üzrə ödədiyi təkrarsığorta komission mükafatları, sığortaçı tərəfindən ödənilən sığorta ödənişlərində təkrarsığortaçının ödənişdə olan payının ödənilməsi xərcləri.
- İslərin aparılması xərcləri.
- Azərbaycan Respublikası qanunvericiliyində və başqa normativ sənədlərində nəzərdə tutulmuş sığorta xidmətlərinin maya dəyərinə daxil olan xərclərdir.

Bu xərclər aşağıdakılardır :

- əsas vəsaitlərin amortizasiyası ;
- qeyri-maddi aktivlərin amortizasiyası ;
- əməyin ödənilməsi xərcləri ;
- sosial fondlarına ödəmələr ;
- binaların, avadanlıqların və inventarların saxlanılması və icarəsi ilə əlaqədar xərclər ;
- əsas vəsaitlərin təmir xərcləri ;
- materialların alınması xərcləri ;
- azqiyəmətli və tezköhnələn əşyaların köhnəlməsi ;
- ezamiyyə xərcləri ;
- reklam xərcləri ;
- bank xidmətləri xərcləri ;
- auditor, informasiya və digər xərclərin ödənilməsi ;
- sığorta təşkilatının digər xərcləri.

Azərbaycan Respublikası sığorta qanunvericiliyinə əsasən, Sığortaçı yalnız sığorta və təkrarsığorta fəaliyyəti göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyən-

ləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.

1. Sığortaçının gəlirləri aşağıdakılardır :

- Birbaşa sığorta üzrə sığorta haqqları
- Təkrarsığorta üzrə haqqalar
- Sığorta ehtiyatlarının qaytarılması
- Sığorta ehtiyatlarının investisiyaya qoyulmasından əldə edilən gəlirlər
- Təkrarsığortaya verilmiş müqavilələr üzrə zərər paylarının alınmış ödəniş məbləğləri
- Təkrarsığortaya verilmiş müqavilələr üzrə alınmış komision və broker faiz mükafatları.

2. Mənfəət vergisinin ödənilməsi üçün vergitutma bazasının hesablanmasında nəzərə alınan gəlirlərin tərkibinə aşağıdakılar daxildir :

- a) Sığorta ödənişləri, sığorta ehtiyatları və təkrarsığortaya verilmiş sığorta haqqları çıxılmaqla, sığorta, şəriski sığorta və təkrarsığorta müqavilələri üzrə sığorta təşkilatının daxil olmuş və hesablanmış sığorta haqqları.
- b) Keçmiş hesabat dövründə hesablanmış sığorta ehtiyatlarının qaytarılması.
- c) Sığorta agenti, sığorta brokeri, syürveer və qəza komisarı işlərinin icrası üçün alınan komission mükafatlar.
- d) Təkrarsığortaçı tərəfindən sığorta ödənişlərində olan öz payının sığortaçıya ödəməsi.

3. Sığorta fəaliyyətindən digər daxil olmalar :

- a) Sığorta ehtiyatlarının və digər vəsaitlərin investisiyaya yerləşdirməsindən əldə olunan gəlirlər.
- b) Təkrarsığortaya qəbul edilmiş risqlər üzrə sığorta haqqları deposuna hesablanmış faizlər.
- c) Reqress iddialar üzrə ödənilən zərərlərin təqsirkar şəxslərdən qaytarılması.
- d) Sığorta fəaliyyətindən digər gəlirlər.

4. Digər fəaliyyətindən əldə olunan gəlirlər :

## ***Sığortaçlarının vergiyə cəlb olunması və maliyyə nəticələri***

---

- a) Əsas vəsaitləri və digər aktivlərin satılmasından əldə olunan mənfəət.
- b) Əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər.
- c) Keçmiş dövrdə zərərlərə silinən debitor borcları üzrə daxil olan məbləğlər.
- d) Kreditor borcların silinməsi nəticəsində əldə olunan gəlirlər.

Sığortaçlarının mənfəət vergisinin ödənilməsi üçün vergitutma bazasının hesablanmasında nəzərə alınan maya dəyərinə və digər xərclər tərkibinə daxil edilən xərclərə aşağıdakılardır aid edilir :

1. Bədbəxt hadisələrdən, əmlakın zədələnməsi və məhf olunmasının qarşısalınması ehtiyatlarına ayrılan vəsaitlər.
2. Təkrarsığortaya qəbul edilmiş müqavilələr üzrə zərərlərdə iştirak payının ödənilməsinə verilən vəsaitlər.
3. Təkrarsığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar aət təntyemalar.

### **4. İşlərin aparılması xərcləri :**

- a) Qanunvericiliklə müəyyən olunmuş maya dəyərinə daxil edilən məhsulun, işlərin, xidmətlərin istehsalına çəkilən xərclər ;
- b) Xidmətlərinə görə sığorta agentlərinə və brokerlərinə ödənilmiş komission mükafatlar ;
- c) Sığorta agentlərinin yaşıdlıları yerdən sığorta təşkilatına gəlmələri və geri qayıtmaqları üçün (təsdiq edici sənədlər olduqda) xərclərin ödənilməsi ;
- d) Müəssisə, təşkilat və fiziki şəxslərə sığorta fəaliyyəti ilə bağlı xidmətlərin ödənilməsi, o cümlədən :

- işçilərin tapşırıqlarına əsasən əmək haqqlarından sığorta tədiyyələrinin tutulması və köçürülməsi üçün müəssisə və təşkilatların göstərdiyi xidmətlərin ödənilməsi;
- statistik məlumatların, tibbi arayışların və rəylərin verilməsi üçün tibbi və digər müəssisələrinin xidmətlərinin ödənilməsi;

- inkasasiya xidmətlərinin ödənilməsi ;

- sığorta risqinin və sığorta ödənişlərinin qiymətləndirilməsi, sığorta hadisələrinin nəticələrinin müəyyənləşdirilməsi üçün mütəxəssislərə (ekspertlər, syürveyerlər, hüquqşunaslar, vəkillər və s.) verilən komission mükafatlar;

- sığorta fəaliyyəti əlaqəli bank və kredit təşkilatlarına xidmətləri üçün, sığorta ödənişləri, hesablaşma və digər hesablar üzrə əməliyyatları həyata keçirmələrinə görə ödəmələr.

e) Reklam xərcləri, kadrların hazırlanması üçün ödənilən xərclər ;

ə) Sığorta şəhadətnamələrinin, qəbzlərin və digər ciddi uçot blanklarının hazırlanmasına çəkilən xərclər;

f) İnfomasiya və məsləhət xidmətlərinin, habelə illik mühasibat hesabatlarının təsdiqlənməsi üçün auditor xidmətlərinə çəkilən xərclər;

q) İllik mühasibat balansının və maliyyə nəticələri haqqında hesabatları dövrü mətbuatda dərc olunmasına çəkilən xərclər;

4. Sığorta fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə götürülmüş əsas vəsaitlərin, o cümlədən avtomobil nəqliyyat vasitələrinin icarə haqqlarının ödənilməsi xərcləri.

5. Sığorta fəaliyyəti ilə bağlı digər xərclər.

Sığortaçıların vergiyə cəlb olunması, azadolmalar və güzəştərlər, digər vergilərin hesablanması və ödənilməsi.

Sığortaçılar, sahibkarlıq fəaliyyəti ilə məşqul olan digər müəssisə və təşkilatlar kimi, aşağıdakı Dövlət vergilərini ödəyirlər:

1. Hüquqi şəxslərin mənfəət vergisi

2. Hüquqi şəxslərin əmlak vergisi

3. Hüquqi şəxslərin torpaq vergisi

Azərbaycan Respublikası «Vergi Məcəlləsi»nin əsasən, vergi ödəyicinin gəliri ilə Məcəllənin X-cu fəslində göstərilən gəlirdən çıxılan xərc arasındaki fərq mənfəətdir.

Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır.

Gəlirdən çıxılmayan xərclərə aşağıdakılardır :

- Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclər;
- Fiziki şəxsin fərdi istehlakı və ya əmək haqqının alınması ilə bağlı olan xərclər;
- Faktiki ezamiiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi;
- Qanunvericiliklə müəyyən edilmiş normalardan artıq ayrılmış siğorta ehtiyatları.

Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin gəliri ilə gəlirdən çıxılan xərc arasındaki fərq mənfəətdir.

Bütün müəssisələrin, o cümlədən siğortaçların mənfəətindən 25 faiz dərəcəsi ilə vergi tutulur.

**Hüquqi şəxslərin əmlak vergisi.** Avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisi həmin vasitələrin mühərrikinin həcmində görə (1 kub santimetr hesabı ilə) minik avtomobiləri aylıq gəlirin vergi tutulmayan məbləğinə nisbətən 0,01 faizi, yük daşıyan avtonəqliyyat vasitəleri və avtobuslar üçün isə 0,02 faizi.

Vergitutma məqsədi ilə müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Müəssisə hesabat ili ərzində yaradıldıqda, onun əmlakının yaradıldığı tarixə və ilin sonuna balans üzrə dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı aydan sonra ilin sonuna qədər olan ayların sayına vurulur.

Müəssisə hesabat ili ərzində ləğv edildikdə onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi tarixə balans üzrə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən

### *Şiğortaçuların vergiyə cəlb olunması və maliiyyə nəticələri*

müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Müəssisələr əsas vəsaitlərinin dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

**Torpaq vergisi.**Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan müəssisələri torpaq vergisinin ödəyiciləridir.

Müəssisənin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər kvadrat metrinə görə aylıq vergi tutulmayan məbləğinin Bakı şəhərində 0,3 faizi, Qəncə, Sumqayıt şəhərlərində 0,25, digər Respublika əhəmiyyətli şəhərlərdə 0,15 faizi vergiyə cəlb olunur.

## XIII Sığortaçılarda mühasibat uçotu və hesabatları

---

Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçilar, mühasibat uçotunu Azərbaycan Respublikası mühasibat uçotu qanunvericiliyinə və «Sığorta təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun hesablaşdırılması» tətbiqinə dair Təlimatın tələblərinə uyğun olaraq təşkil etməklə fəaliyyətlərinin başlığı gündən öz əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlerinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasılısız, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarına ikili yazılış üsulu ilə yiğilmaqla sistemləşdirirlər.

Uçotunun memorial-order və ya jurnal-order üsulu ilə aparmaqla yanaşı sığorta və təkrarsığorta əməliyyatlarının spesifik olması ilə əlaqədar, gəlir və xərclərin uçotunu hesablama metodu ilə aparıllar.

Sığortaçılardan mühasibat uçotunun aparılmasının əsas xüsusiyyətləri sığorta və təkrarsığorta üzrə gəlirlərin və xərclərinin müəyyən edilməsi, sığorta ehtiyatlarının formallaşdırılması metodları və onların uçotda düzgün əks etdirilməsidir.

Təkrarsığorta əməliyyatlarının uçotunu yalnız hesablama metodu ilə aparılması mümkün olduğundan və

vergi qanunvericiliyinə görə gəlir və xərclərin uçotunun «kassa» və ya «hesablama» metodlarının biri seçməklə aparılması tələb olduğuuna görə sığorta təşkilatları mühasibat uçotunu «hesablama» metodу ilə aparıllar.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sığorta haqqı-sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verilməli olduğu pul məbləğidir. Sığorta müqavilələri üzrə sığorta haqqlarının daxil olması 38 N-li hesabın kreditində, və pul vəsaitləri uçotunun aparılması hesabının debetində eks etdirilir.

«Hesablama» metodu ilə uçot aparıldığda 77 N-li «Birbaşa sığorta üzrə hesablaşmalar» balans hesabının, 77/1 N-li subhesabı («Sığortalılarla hesablaşmalar») istifadə olunur. Bu zaman hesablanmış sığorta haqqları məbləği həmin hesabın debetində və 38 N-li hesabın kreditində eks etdirilir. Sığorta haqqları daxil olduqda 77/1 N-i hesab pul vəsaitləri uçtu hesabları ilə müxabirləşməklə bağlanır. Maliyyə nəticələri müəyyənləşdirildikdə 38 N-li hesabı isə 80 N-li hesabın kreditinə bağlanmaqla gəlirə çıxdılır.

Sığorta müqaviləsi sığorta brokeri və ya sərbəst sığorta agentinin vasitəsi ilə bağlandıqda, sığorta vasitəcisinə hesablanan komissiyon mükafatlarını 77/2 N-li hesabın («sığorta agentləri və brokerləri ilə hesablaşmalar») debetinə və 77/1 N-li hesabın kreditində eks etdirilir və 77/2 N-li hesab 20 N-li hesabın (işlərin aparılması xərcləri) debetinə yazılış verməklə xərclərə aid edilir. Maliyyə nəticələri müəyyən edildikdə 20 N-li hesab 80 N-li hesabın debetinə bağlanmaqla xərclərə aid edilir.

Sığortaçı təkrarsıgorta müqaviləsinə əsasən qəbul etdiyi risq üzrə hesablanmış sığorta haqqlarını 72 N-li hesabın («Təkrarsıgortaya qəbul edilmiş risqlər üzrə hesablaşmalar») debetinə və 34 N-li hesabın («Təkrarsıgortaya qəbul edilmiş risqlər üzrə alınmış sığorta tədiyyələri və

## *Sığortaçılarda mühasibat uçotu və hesabatları*

tədiyyə ehtiyatı») kreditinə eks etdirir. Maliyyə nəticələri müəyyən edildikdə 34 N-li hesab 80 N-li hesabın kreditinə bağlanaraq gəlirə çıxarılır.

Əgər təkrarsığorta müqaviləsinin şərtlərində sedentə (təkrarsığorta etdirən sığorta təşkilatı) komissiyon mükafatı verilməsi nəzərdə tutulubsa, hesablanmış təkrarsığorta komissiyon mükafatı məbləğinə 32 N-li hesabın debetinə (ödənilmiş komissiyon və broker faiz mükafatları, xalis gəlirdən bank və müəssisə rəhbərlərinə verilən əlavə mükafatlar (tantyemlər) rüsumları) və 72 N-li hesabın kreditinə mühasibat yazılışı verilir. Maliyyə nəticələri müəyyən edildikdə isə 32 N-li hesab 80 N-li hesabın debetinə silinməklə xərclərə aid edilir.

Sığorta ödənişi-sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerinə doldurmaq üçün pul və ya natura şəkilində ödənilən vəsaitdir («Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi).

Hesablanmış sığorta ödənişlərinə aşağıdakı mühasibat yazılışı verilir : 22 N-li hesabın («Birbaşa sığorta üzrə sığorta ödənişləri») debeti və 77/4 N-li hesabın («Sığortalılarla sığorta ödənişləri üzrə hesablaşmalar») krediti. Sığorta ödənişi verildikdə isə 77/4 N-li hesabın debeti və pul vəsaitlərinin uçotu hesabının krediti mühasibat yazılışı verilir. Maliyyə nəticələri müəyyən edildikdə 22 N-li hesabın debetində olan məbləği 80 N-li hesabın («Mənfəət və zərər») debetinə silinməklə xərclərə aid edilir.

Təkrarsığortaya verilən risqlər üzrə hesablanmış sığorta haqqlarına 27 N-li hesabın («Təkrarsığortaya qəbul edilmiş riqslər üzrə ödənilmiş sığorta mükafatları») debetinə və 66 N-li hesabın («Təkrarsığortaya verilmiş risqlər üzrə hesablaşmalar») krediti mühasibat yazılışları verilir. Maliyyə nəticələri müəyyən olunduqda 27 N-li hesabın debeti 80 N-li hesabın debetinə bağlanmaqla xərclərə aid edilir.

Təkrarsığorta müqaviləsinin şərtlərində təkrarsığorta komissiyon mükafatı nəzərdə tutulduğu halda hesablanmış təkrarsığorta komissiyon mükafatını debet 66 N-li hesab kredit 33 N-li hesab («Alınmış komissiyon və broker faiz mükafatları, xalis gəlirdən bank müəssisə rəhbərlərinə verilən əlavə mükafatlar (tantlyem) rüsumlar») mühasibat yazılışı verilir. Maliyyə nəticələri müəyyən olunduqda 33 N-li hesabın krediti 80 N-li hesabın kreditinə silinməklə gəlirlərə aid edilir.

Sığorta ödənişlərində təkrarsığortaçının iştirak payları ödənilidikdə sığortaçı debet 66 N-li hesab və kredit 35 N-li hesab (təkrarsığortaya və başqa təkrarsığortaçılara verilmiş risqlər (retrossesiya) üzrə zərərin bir hissəsinin geri alınmış ödənişləri) mühasibat yazılış verilməklə uçotda eks etdirilir. Maliyyə nəticələri müəyyən olunduqda isə 35 N-li hesabın krediti 80 N-li hesabın kreditinə müxabirləşməklə gəlirə aid edilir.

Təkrarsığortaya qəbul olunmuş risqlərdə isə təəkrarsığortaçı ödənişlərdə onun iştirak payı olan məbləğə debet 24 N-li hesab (Təkrarsığortaya qəbul edilmiş risqlər üzrə ödənilməli zərərin bir hissəsinin ödənilməsi) kredit 72 N-li hesab mühasibat yazılışları verir. Maliyyə nəticələri müəyyən olunduqda 24 N-li hesabın debeti 80 N-li hesabın debetinə silinməklə xərclərə aid edilir.

Təkrarsığorta müqavilələrində tərəflərin razılığı ilə təkrarsığorta mükafatlarının bir hissəsi sedentə (təkrarsığorta etdirəndə) depo olunması saxlanılması nəzərdə tutula bilər. Bu şərtlər mütənasib-pay təkrarsığortada istifadə olunur, və adətən təkrarsığorta mükafatlarının 40 faizi, 6 ay ərzində sığortaçıda saxlanılmaqla, qaytarıldıqda həmin məbləğə sedentin yerləşdiyi ölkədə müəyyənləşdirilmiş minimal bank tarifi ilə təkrarsığortaçıya gəlir verilməsi şərtləşdirilir.

## ***Sığortaçılarda mühasibat uçotu və hesabatları***

---

Əgər bu şərtlərlə müqavilə bağlanarsa sığortaçı depo edilmiş məbləğə debet 66 N-li hesab kredit 37 N-li (təkrarsığortaya verilmiş risqlər üzrə mükafat və zərərlər ehtiyatının yaradılması) hesab mühasibat yazılışı verir. Təkrarsığortaçıya depo üzrə qaytarılan borc məbləğinə isə debet 37 N-li hesab kredit 66 N-li hesab mühasibat yazılışı verilir.

Eyni zamanda bu əməliyyatları öz uçotunda düzgün əks etdirilməsi üçün, təkrarsığortaçı hesablanmış depo məbləğinə debet 36 N-li hesab (Digər sığorta təşkilatlarında sığorta təşkilatının tədiyyələri və zərərləri ehtiyatının yaradılması) kredit 72 N-li hesab mühasibat yazılışı verilir. Maliyyə nəticələri müəyyən olunduqda 36 N-li hesabın debetində olana məbləğ 80 N-li hesabın debetinə müxabirləşməklə zərərlərə aid edilir. Depo olunan məbləğ sığortaçı tərəfindən qaytarıldıqda debet pul vəsaitlərinin uçotunun aparılması hesabı kredit 36 N-li hesab yazılış verilir, maliyyə nəticələri müəyyən edildikdə isə 36 N-li hesabın krediti 80 N-li hesabın kreditinə bağlanmaqla gəlirə çıxardılır.

«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 maddəsinin tələblərinə görə «öz fəaliyyətlərinin sabitliyinin təmin etmək üçün sığortaçılar bu Qanuna uyğun olaraq vergitutmadan qabaq sığorta haqqlarından sığorta ehtiyatları yaradırlar». Azərbaycan Respublikası «Vergi Məcəlləsi»nin 112-ci maddəsinə əsasən «sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxməq hüququna malikdir».

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığorta təşkilatları 20 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış «Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının

yaradılması və ayırmaların hesablanması Qaydaları»na uyğun olaraq sığortanın qeyri-həyat növləri üzrə sığorta ehtiyatlarına ayırmaları hesablayıb yaradmalıdırlar.

Bu ehtiyatlar aşağıdakılardır :

- Qazanılmamış mükafatlar ehtiyatı (QME);
- Zərərlər ehtiyatı:
  - a) Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE)
  - b) Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE)
- Sığortaçı sığortanın növünün spesifikasiyindən asılı olaraq əlavə aşağıdakı texniki ehtiyatları yaradmalıdırlar :
  - a) Zəlzələ ehtiyatı (ZE)
  - b) Zərərliliyin dəyişməsi ehtiyatı (ZDE)
- Qarşısızalınma tədbirləri fondu.

Adları çəkilən ehtiyatlar qaydalarda göstərilən xüsusi hesablama metodları ilə hesablanılır. Mühasibat ucotunda hesablanmış sığorta ehtiyatlarının eks etdirilməsi və ehtiyatların maliyyə nəticələrində öz eksini tapması üçün sığorta təşkilatları mühasibat qanunvericiliyinə uyğun olaraq 49 N-li hesabdan (sığorta ehtiyatları dəyişmələrinin nəticələri), 90 N-li hesabdan (Qazanılmamış mükafatların ehtiyatı), 91 N-li hesabdan (Həyat sığortası üzrə ehtiyatlar) və 92 N-li hesabdan (zərərlər ehtiyatı və başqa texniki ehtiyatlar) istifadə etməlidirlər.

49 N-li hesabına aşağıdakı subhesablar açılır :

- 49/1 «Qazanılmamış mükafat ehtiyatının dəyişilməsi nəticələri»
- 49/2 «Bildirilməmiş, lakin tənzimlənməmiş ehtiyatının dəyişilməsi nəticəsi»
- 49/3 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi»
- 49/4 «Qəzalar ehtiyatının dəyişilməsi nəticəsi»
- 49/5 «Zərərlilik dəyişmələri ehtiyatının dəyişilməsi nəticəsi»
- 49/6 «Həyat sığortası ehtiyatının dəyişilməsi nəticəsi»

## Sığortaçılarda mühasibat uçotu və hesabatları

49/1 N-li «Qazanılmamış mükafat ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının debeti 90 N-li «Qazanılmamış mükafat ehtiyatı» hesabının krediti ilə müxabirləşərək, «Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması Qaydaları»na müvafiq olaraq xüsusi hesablamalarla müəyyən edilən, hesabat dövrünün axırına qazanılmamış mükafatın məbləği əks etdirilir.

49/1 N-li «Qazanılmamış mükafat ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının krediti 90 N-li «Qazanılmamış mükafat ehtiyatı» hesabının debeti ilə müxabirləşərək, əvvəlki hesabat dövrünün qazanılmamış mükafat ehtiyatının məbləği əks olunur.

49/1 N-li «Qazanılmamış mükafat ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının debet qalığı 80 N-li «Mənfəət və zərər» hesabının debetinə, kredit qalığı isə həmin hesabın kreditinə silinir.

49/2 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının debeti 92/1 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı» subhesabının krediti ilə müxabirləşməklə, hesabat dövrü üçün xüsusi hesablamalar əsasında müəyyən edilmiş, Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər məbləği və həmin zərərlərin tənzimlənməsinə çəkilən xərcləri əks etdirir.

49/2 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının krediti 92/1 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı» subhesabının debeti ilə müxabirləşməklə, əvvəlki hesabat dövründə ehtiyat yaradılmış zərərlər üzrə sığorta ödənişlərinin verilməsinə yönəldilmiş məbləğlərdən zərərlər ehtiyatından çıxarılmış məbləğləri və həmin zərərlərin tənzimlənməsi ilə əlaqədar çəkilən xərc məbləğlərini əks etdirir. Habelə 49/2 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının krediti

92/1 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı» subhesabının debeti ilə müxabirləşməklə, sığorta təşkilatında sığorta hadisələri üzrə ödəniş öhdəliklərininitməsi ilə əlaqədar ehtiyatdan çıxarılmış, tənzimlənməsi üçün ehtiyatı yaradılmış (ödənişə imtina edilməsi), yaxud hesablamalarla müqayisədə az miqdarda ödənişin verilməsi ilə əlaqədar məbləğlər eks etdirilir.

Göstərilən subhesab üzrə ehtiyatların çıxarılması uçotu onların yaradıldığı illərə (dövrlərə) görə aparılır.

49/2 «Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabı üzrə debet qalığı 80 «Mənfəət və zərər» hesabının debetinə, kredit qalığı isə həmin hesabın kreditinə silinir.

49/3 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının debeti 92/2 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı» subhesabının krediti ilə müxabirləşməklə, hesabat dövrünün axırına xüsusi hesablama əsasında müəyyən edilmiş baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı məbləği eks etdirilir.

49/3 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının krediti 92/2 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı» subhesabının debeti ilə müxabirləşməklə, əvvəlki hesabat dövrünün baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı eks etdirilir.

49/3 «Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının dəyişilməsi nəticəsi» subhesabın debet qalığı 80 «Mənfəət və zərər» hesabının debetinə, kredit qalığı isə həmin hesabın kreditinə silinir.

49/6 «Həyat sığortası üzrə ehtiyatın dəyişilməsi nəticəsi» subhesabı üzrə uçot analogi qayda ilə aparılır.

49/4 «Zəlzələ ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının debeti 92/3 «Zəlzələ ehtiyatı» hesabının krediti ilə müxabirləşməklə, hesabat dövrünün axırına xüsusi

## ***Sığortaçılarda mühasibat uçotu və hesabatları***

---

hesablama əsasında müəyyən edilmiş zəlzələ ehtiyatı məbləği əks etdirilir.

49/4 «Zəlzələ ehtiyatının dəyişilməsi nəticəsi» subhesabının krediti 92/3 «Zəlzələ ehtiyatı» hesabının debeti ilə müxabirləşməklə, əvvəlki hesabat dövrünün zəlzələ ehtiyatının məbləği əks etdiril.

49/4 «Zəlzələ ehtiyatının dəyişilməsi nəticəsi» subhesabı üzrə debet qalığı 80 «Mənfəət və zərər» hesabının debetinə, kredit qalığı isə həmin hesabın kreditinə silinir.

49/5 «Zərərlilik dəyişmələri ehtiyatının dəyişilməsi nəticələri» subhesabı üzrə uçot da analoji qayda ilə aparılır.

49 «Sığorta ehtiyatları dəyişilmələrin nəticəsi» hesabının subhesabları üzrə analitik uçot sığortanın növlərinə görə aparılır.

Sığortaçının illik mühasibat balansının, gəlir və xərclər haqqında hesabatlarında olan məlumatlarının düzgünlüyünü auditor tərəfindən təsdiq olunduqdan sonra Sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq dövrü mətbuatda dərc olunmalıdır.

## Ölüm cədvəli

Yaş (x)	x yaşındakı yaşayanları n sayı ( $l_x$ )	x yaşından (x+1) yaşına keçidkə ölənlərin sayı ( $d_x$ )	x yaşılı şəxsin qarşidakı bir il ərzində ölmək ehtimalı ( $q_x$ )	x yaşılı şəxsin həyatının orta davametmə müddəti ( $e_x$ )
1	2	3	4	5
0	100 000	1 654	0,01654	67,90
1	98 346	662	0,00673	68,05
2	97 684	289	0,00296	67,51
3	97 395	152	0,00156	66,71
4	97 243	115	0,00118	65,81
5	97 128	87	0,00090	64,89
6	97 041	68	0,00070	63,95
7	96 973	46	0,00047	62,99
8	96 927	43	0,00045	62,02
9	96 884	31	0,00032	61,05
10	96 853	37	0,00038	60,07
11	96 816	27	0,00028	59,09
12	96 789	32	0,00033	58,11
13	96 757	38	0,00039	57,13
14	96 719	36	0,00037	56,15
15	96 683	44	0,00046	55,17
16	96 639	48	0,00050	54,20
17	96 591	52	0,00054	53,22
18	96 539	75	0,00078	52,25
19	96 464	93	0,00096	51,29
20	96 371	108	0,00112	50,34
21	96 263	93	0,00097	49,40
22	96 170	98	0,00102	48,45
23	96 072	110	0,00114	47,50
24	95 962	93	0,00097	46,55
25	95 869	108	0,00113	45,60
26	95 761	111	0,00116	44,65
27	95 650	108	0,00113	43,70
28	95 542	123	0,00129	42,75
29	95 419	114	0,00119	45,80

30	95 305	112	0,00118	40,86
31	95 193	135	0,00142	39,90
32	95 058	137	0,00144	38,96
33	94 921	140	0,00147	38,02
34	94 781	157	0,00166	37,07
35	94 624	139	0,00147	36,13
36	94 485	159	0,00168	35,19
37	94 326	179	0,00190	34,14
38	94 147	218	0,00232	33,31
39	93 929	235	0,00250	32,39
40	93 694	231	0,00246	31,47
41	93 463	265	0,00284	30,55
42	93 198	312	0,00335	29,63
43	92 886	295	0,00318	28,73
44	92 591	317	0,00342	27,82
45	92 274	338	0,00366	26,92
46	91 936	422	0,00459	26,02
47	91 514	450	0,00492	25,14
48	91 064	501	0,00550	24,26
49	90 563	631	0,00697	23,40
50	89 932	899	0,01000	22,56
51	89 033	1 002	0,01125	21,79
52	88 031	1 134	0,01288	21,04
53	86 897	419	0,00482	20,31
54	86 478	386	0,00446	19,41
55	86 092	537	0,00624	18,50
56	85 555	712	0,00832	17,61
57	84 843	946	0,01115	16,76
58	83 897	1 294	0,01542	15,95
59	82 603	1 455	0,01761	15,20
60	81 148	1 165	0,01436	14,47
61	79 983	1 473	0,01842	13,68
62	78 510	1 767	0,02251	12,94
63	76 743	1 541	0,02008	12,24
64	75 202	1 972	0,02622	11,49
65	73 230	2 009	0,02743	10,80
66	71 221	2 036	0,02859	10,10
67	69 185	2 062	0,02980	9,40
68	67 123	2 536	0,03778	8,69
69	64 587	3 128	0,04843	8,03

70	61 459	2 704	0,04400	7,44
71	58 755	2 536	0,04316	6,78
72	56 219	3 062	0,05455	6,09
73	53 067	2 744	0,05171	5,45
74	50 323	3 113	0,06186	4,75
75	47 210	3 147	0,06666	4,06
76	44 063	2 942	0,06677	3,35
77	41 121	2 688	0,06537	2,59
78	38 433	3 066	0,07977	1,77
79	35 367	2 627	0,07428	0,93
80	32740	2706	0,08265	0,92
		.	.	.

2 sayılı Əlavə

## Komutasiyon ədədlər cədvəli

 $I=0,05 v=0,952381$ 

x	lx	dx	Dx	Nx	Sx	Cx	Mx	Rx
0	100 000	1654	100000	1958105	36187638	1575,24	6180	188210
1	98 346	662	93663	1858105	34229533	600,45	4605	182030
2	97 684	289	88602	1764442	32371429	249,65	4004	177426
3	97 395	152	84133	1675839	30606987	125,05	3754	173422
4	97 243	115	80002	1591706	28931148	90,11	3629	169667
5	97 128	87	76102	1511704	27339442	64,92	3539	166038
6	97 041	68	72413	1435602	25827738	48,33	3474	162499
7	96 973	46	68917	1363188	24392136	31,13	3426	159024
8	96 927	43	65604	1294271	23028948	27,72	3395	155598
9	96 884	31	62452	1228667	21734677	19,03	3367	152203
10	96 853	37	59459	1166215	20506010	21,63	3348	148836
11	96 816	27	56606	1106756	19339795	15,03	3327	145488
12	96 789	32	53896	1050149	18233039	16,97	3312	142161
13	96 757	38	51312	996254	17182890	19,19	3295	138850
14	96 719	36	48850	944941	16186636	17,32	3275	135555
15	96 683	44	46506	896092	15241695	20,16	3258	132280
16	96 639	48	44271	849585	14345603	20,94	3238	129022
17	96 591	52	42142	805314	13496018	21,61	3217	125784
18	96 539	75	40114	763172	12690704	29,68	3195	122567
19	96 464	93	38174	723058	11927532	35,05	3166	119372
20	96 371	108	36321	684884	11204475	38,77	3131	116206
21	96 263	93	34553	648562	10519591	31,79	3092	113075
22	96 170	98	32876	614009	9871029	31,91	3060	109984
23	96 072	110	31278	581134	9257019	34,11	3028	106924
24	95 962	93	29755	549856	8675886	27,46	2994	103895
25	95 869	108	28310	520101	8126030	30,37	2967	100901
26	95 761	111	26932	491790	7605929	29,73	2936	97935
27	95 650	108	25620	464858	7114139	27,55	2906	94999
28	95 542	123	24372	439239	6649280	29,88	2879	92092
29	95 419	114	23182	414867	6210042	26,38	2849	89213
30	95 305	112	22051	391685	5795175	24,68	2823	86364
31	95 193	135	20977	369634	5403490	28,33	2798	83542
32	95 058	137	19949	348657	5033856	27,38	2770	80744
33	94 921	140	18972	328707	4685200	26,65	2742	77974
34	94 781	157	18042	309735	4356492	28,46	2716	75232
35	94 624	139	17154	291693	4046757	24,00	2687	72516
36	94 485	159	16314	274539	3755064	26,15	2663	69829
37	94 326	179	15511	258225	3480525	28,03	2637	67166
38	94 147	218	14744	242715	3222299	32,51	2609	64529
39	93 929	235	14009	227971	2979585	33,38	2576	61920
40	93 694	231	13309	213962	2751614	31,25	2543	59344
41	93 463	265	12644	200653	2537652	34,14	2512	56800
42	93 198	312	12008	188009	2337000	38,28	2478	54289

x	lx	dx	Dx	Nx	Sx	Cx	Mx	Rx
43	92 886	295	11398	176001	2148991	34,47	2439	51811
44	92 591	317	10820	164604	1972990	35,28	2405	49372
45	92 274	338	10270	153783	1808386	35,83	2370	46967
46	91 936	422	9745	143514	1654602	42,60	2334	44597
47	91 514	450	9238	133769	1511089	43,26	2291	42263
48	91 064	501	8755	124530	1377320	45,87	2248	39972
49	90 563	631	8292	115775	1252789	55,03	2202	37724
50	89 932	899	7842	107483	1137014	74,66	2147	35522
51	89 033	1002	7394	99641	1029531	79,25	2072	33375
52	88 031	1134	6963	92246	929890	85,42	1993	31303
53	86 897	419	6546	85283	837644	30,06	1908	29309
54	86 478	386	6204	78738	752360	26,37	1878	27402
55	86 092	537	5882	72533	673623	34,94	1851	25524
56	85 555	712	5567	66651	601089	44,13	1816	23673
57	84 843	946	5258	61084	534438	55,84	1772	21857
58	83 897	1294	4952	55826	473355	72,74	1716	20084
59	82 603	1455	4643	50874	417529	77,89	1644	18368
60	81 148	1165	4344	46230	366655	59,40	1566	16724
61	79 983	1473	4078	41886	320425	71,53	1506	15159
62	78 510	1767	3812	37808	278539	81,72	1435	13652
63	76 743	1541	3549	33996	240730	67,87	1353	12217
64	75 202	1972	3312	30447	206734	82,72	1285	10864
65	73 230	2009	3072	27135	176288	80,26	1202	9579
66	71 221	2036	2845	24063	149153	77,46	1122	8377
67	69 185	2062	2632	21218	125090	74,72	1045	7254
68	67 123	2536	2432	18585	103873	87,52	970	6210
69	64 587	3128	2229	16153	85287	102,81	883	5240
70	61 459	2704	2020	13924	69134	84,64	780	4357
71	58 755	2536	1839	11904	55210	75,60	695	3577
72	56 219	3152	1676	10065	43305	89,49	620	2882
73	53 067	2744	1507	8389	33240	74,20	530	2263
74	50 323	3113	1361	6883	24850	80,16	456	1733
75	47 210	3147	1216	5522	17968	77,18	376	1277
76	44 063	2942	1081	4306	12446	68,72	298	901
77	41 121	2688	960	3226	8139	59,79	230	603
78	38 433	3066	855	2265	4914	64,96	170	373
79	35 367	2627	749	1410	2648	53,00	105	203
80	32 740	2706	661	1238	1815	52,00	98	144

## **İstifadə olunan ədəbiyyatlar**

- 1.Страховое дело.Учебник под ред. Проф. Рейтмана Л.И.-М.Банковский и биржевой научно-консультационный центр,1992.
- 2.Шахов В.В. Введение в страхование: экономический аспект.М.: Финансы и статистика.1992.
- 3.Л.А.Орланюк-Малицкая. Платежеспособность страховой организации.-М.:”Анкил”,1994.
- 4.Сухов В.А.Государственное регулирование финансовой устойчивости страховщиков.-М.: “Анкил”,1995.
- 5.Шахов В.В. Страхование.М.,Юнити,1997.
- 6.Akif Kərimov. Sığorta (sığortaçının stolüstü kitabı). Bakı, 2000.
- 7.Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının icbari şəxsi sığortası (“Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 24), 1996.
- 8.”Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu, 1996.
- 9.Əhaliyə tibbi yardımın göstərilməsi, virisologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AIDS) tutulma, habelə bununla əlaqədar baş vermiş ölüm hadisələrinin dövlət icbari sığortası, 1997.
- 10.”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu, 1997.
- 11.Sığorta təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat, 1997.

- 12.“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999.
- 13.”Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999.
- 14.”Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999.
15. Qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması qaydaları, 1999.
16. Sığortanın könüllü növləri üzrə qarşısalınma tədbirləri fondunun yaradılması və yerləşdirilməsi qaydaları, 1999.
- 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 2000.
- 18.Həyat və qeyri-həyat sığortası sahələri üzrə sığorta tariflərinin hesablanması haqqında metodikalar, 2000.
- 19.Sığortaya aid normativ-hüquqi sənədlər toplusu, 2001.
- 20.”İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002.
- 21.”Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002.
- 22.”Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003.

**B.A.Xankişiyev,**  
*(Bəybala Aslan oğlu Xankişiyev)*  
**P.N.Abdullayev.**  
*(Püñhan Nəcəf oğlu Abdullayev)*

## **SIĞORTA İŞİ**

*Bakı, "Adiloglu" nəşriyyatı - 2004, 186 səh.*

**Yığılmağa verilmişdir: 04.03.2004  
Çapa imzalanmışdır: 25.03.2004  
Kağız formatı: 60x84 1/16  
H/n həcmi: 11,6 ç.v.  
Sifariş: 132  
Sayı: 500**

Kitab "ADILOĞLU" MMC-nin mətbəəsində  
hazır diapozitivlərdən istifadə olunmaqla  
ofset üsulu ilə çap edilmişdir.

*Ünvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3  
Tel.: 98-68-25; faks: 98-08-14*